


Xasiyyət Rüstəm

# LEYLİ AĞACLAR





Leanne

822.5N.162-1

R 91



## XASİYYƏT RÜSTƏM

# LEYLİ AĞACLAR

*Yeni əzəkət adəbiyyatı*

*Özbakcədən uyğunlaşdırınlar:*

*Afşəq Şixli (Şeirlər),*

*Eluca Atalı, Şermurad Sübhən ("Gündəlik")*

**BAKİ – "Avropa" – 2020**

**Məsləhətçilər:**

**Prof.Dr. Qənirə Paşayeva**  
*Milli Məclisin Mədəniyyət Komitəsinin sədri*

**Samir Abbasov**  
*Özbəkistandakı Heydər Əliyev adına  
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru*

**Nəşra məsul, redaktor:**

**Əkbər Qoşalı**  
*Beynəlxalq "Alas" Ədəbi Mükafta laureati*

**Rəyçilər:**

**Dr. Cavanşir Feyziyev**  
*Millat vəkili*

**Prof.Dr. Almaz Ülvi (Binnatova)**  
*AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutunun şöbə müdürü*

**Dos.Dr. Rəsmiyə Sabir**  
*DGTİB Məsləhət Şurasının üzvü*

**Koordinatorlar:**

**İntiqam Yaşar**  
*DGTİB başçısı*

**Gülnar Səma**  
*AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstитutunun şöbə müdürü*

**Rahmat Babacan**  
*"Kitab Dünyası" qəzetinin aməkdaşı*

**Xəsiyyat Rüstəm.** Leyli ağaclar. Bakı: "Avropa", 2020, – 216 səh.

**ISBN 978-9952-8357-2-4**

Tanınmış özbek şairi Xəsiyyət Rüstəmin Azərbaycanda nəşr olunan ikinci kitabı onun müxtəlif illərdə yazdığı şeirləri və "Gündəliy"indən seçmələr da-xıl edilib.

Kitabın nəşri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə həyata keçirilib.

© A.Şixli, 2020

© E.Ətəli, 2020

© X.Rüstəm, 2020

© Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, 2020

© Dünya Gənc Türk Yazarlar Birliyi (DGTİB), 2020

Abdulla Qodiriy nomidagi  
viloyat AKM  
INV № 2023 | 32-47

## Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri

Qardaş Özbəkistanın sevilən şairi Xasiyyət Rüstəmi DGTYB-nin xətti ilə Azərbaycanda olduğu vaxt tanımışdım. Sonra münasibətlərimiz daha da inkişaf etdi, bir-birimizi yaxımdan tanıdıq və bir-birimizə bağlandıq. On azı öz tərəfimdən deyə bilərəm ki, mən onu həm bir ziyanlı, bir ədib olaraq, həm də türk-canlı, Turaneşli xanıməfəndi olaraq, bir vəfahı dost olaraq çox dəyərləndirirəm. Özəlliklə, "Kitab Dünyası"nı yalnız Özbəkistanın deyil, türk dünyasının (və bütün dünyanın) ədəbiyyat-sənət ocağına çevirməsini, bu planda, Azərbaycan ədəbiyyatına geniş-sürəkli diqqət yetirib, yer ayırmasını böyük sevgi-sayıgya layiq bilişəm. Bəzən "Kitab Dünyası" Özbəkistan və Azərbaycanın ortaq ədəbi nəşri təsiri bağışlayır və bütün bu gözəlliklər, çiçəklənmələr Xasiyyət Rüstəmin adı ilə six bağlıdır.

Xasiyyət xanım Azərbaycanda dəfələrlə olub və mən də, bir neçə dəfə Özbəkistanda olmuşam; artıq bir-birimizin ökəsinə bir-birimizdən xəbərsiz səfər edə bilməz hala gəlməmişik. Bu, çox xoşdur! — Təsəvvür edin, uzaqlarda səni həmişə gözləyən bir şair var, sənin səfərindən şad olan ölkə var...

Xasiyyət Rüstəm insani keyfiyyətlərini, şəxsiyyətinin məziyyətlərini şeirlərində böyük ölçüdə yansıdan şairlərdəndir. Mənçə, yansıtdığı ən böyük keyfiyyət, məziyyət məhz incə qadın qəlbini, qadın dünyasını ilə - zərif duygular, kövrək məqamlarla bağlıdır. Əgər Xasiyyət Rüstəmin şeirlərini müəllifi bilinmədən təqdim etsələr, onun bir qadın şairə, duygulu kənülə, xeyirxah insana və məhz bir türk qızına aid olduğunu sezmək çətin olmaz. O, oxucusuna məhz bu imkanı verdiyi üçün də alqışa layiqdir.

Xasiyyət Rüstəm ədəbiyyatda həm aşikar, həm də gizli mənalarla çıxış edir. — Bir tərəfdən kimliyi özünü göstərir, digər tərəfdən sanki demədikləri dediklərindən daha çoxdur. Mən bila-rəkdən "demədikləri" yazıram, "deyə bilmədikləri" yazmırıam. Bunun iki səbəbi var: birincisi, poetexnologiya baxımından onun ifadə edə bilmədiyi məna, deyə bilmədiyi fikir yoxdur,

mənçə; ikincisi, o, o sözü ki demir, o mənanı ki sətiraltı verir, bu da Xasiyyət xanımın şair kimliyini qətiyyən zədələmir – arif oxucu anındaca hiss edir: “demək, belə məsləhətdir”. – Necə deyərlər, bəzən deməmək özü də (nəyisə) deməkdir...

Xasiyyət Rüstəmin özəlliklərindən biri, çox məşğul olmasına, enerjisinin bir neçə paralel (amma zəruri!) işə bölünməsinə baxmayaraq, həmişə, hər yerdə şair qala bilməsidir. Six uluslararası ədəbi əlaqələr, səfərlər bir yandan; davamlı çıxan populyar nöşrin məsuliyyətli baş redaktoru olmaq digər yandan; həyat yoldaşı, ana, nənə mənəvi vəzifələri (“evtapşırıqları”) daşımaq bir başqa tərəfdən... – bütün bu mənəvi, ədəbi və hüquqi vəzifələrin, işlərin öhdəsindən gələrkən, məhz şair duruşu, şair kimliyi ilə görünmək özü bir istedaddır.

Xasiyyət Rüstəm istər öz ölkəsində, istər Azərbaycanda və bir çox başqa ölkələrdə təltif edilib, təqdir görüb, əsərləri bir neçə dilə çevrilib, neçə-neçə kitabı gün üzü görüb, bununla belə, mən elə təsəvvür edir, elə inanıram ki, onun daha böyük uğurları hələ qabaqdadır. Bu təsəvvür onun indiyədək əldə etdiyi uğurları heç bir şakildə kölgə altına salmış; sadəcə olaraq, hər kitab, hər səfər, hər tanışlıq və əlbəttə, hər şeir onu daha da kamilləşdirir və Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri, yeni imkanları üzə çıxır. Və biz dostları, oxucuları ona daha böyük uğurları yaraşdırır, özümüzə ondan yeni başarılar gözləmək haqqı veririk...

Fürsətdən istifadə edib, Azərbaycanda çıxan ikinci kitabı münasibəti ilə müəllifi ürəkdən təbrik edərkən, Azərbaycan oxucusuna bu gözəl kitabı qazandıran könül dostlarımı da təşəkkür edirəm! Var olun! Oxularımızı isə bu gözəl “Leyli ağaclar”ına sahib olduqları üçün təbrik edirəm!

Qoy, bu kitab iki qardaş ölkə arasında, qardaş ədəbiyyatçılar arasında yeni bir bağ, yeni körpü olsun!

*Prof.Dr. Qənirə PAŞAYEVA  
Azərbaycan Respublikası  
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri  
Iyul-2020. Bakı*

## *Ədəbiyyatla döyünən ürək*

Öz şairliyi, ziyalılığı, nəcibliyi ilə tanınan şairə Xasiyyət Rüstəmlə tanışlığım Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyətə başladığım ilk vaxtlara gedib çıxır. Ədəbi yaradıcılığı ilə yalnız Özbəkistanda deyil, bütün türk dünyasında tanınan Xasiyyət xanımıla ilk səhbətlərimizdən məlum oldu ki, bu ince qəlbli, zərif ruhlu şairə xanım Azərbaycan ədəbiyyatının da vurgundur və maraqlısı da odur ki, Xasiyyət xanım yalnız Azərbaycan klassiklərinə deyil, müasir dövr Azərbaycan ədəbiyyatına da aşinadır. Belə bir insanla tanışlığım və gələcəkdə hər iki ölkə üçün önəmli sayilaçqı bir çox ədəbi-mədəni layihələrin həyata keçirilməsində bu xanımın mənə dəstəkçi olacağı ümidi məni çox sevindirdi.

Təsadüfi deyil ki, rəhbərlik etdiyim Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2013-cü ildən başlayaraq elan etdiyimiz “Azərbaycan haqqında ilin ən maraqlı məqaləsi” adlı müsabiqədə tanışlığımızın ilk günlərindən etibarən Xasiyyət xanımıla əməkdaşlığımız və dostluğumuz başladı. Özbəkistan mətbuatında Azərbaycana dair, dostluğumuza dair yayımlanan və müsabiqəmizə təqdim olunan ən maraqlı məqalələr arasında Xasiyyət xanımın məqalələri diqqətimi çox çəkdi. Bir müddət sonra müsabiqə qaliblərinin Azərbaycana təşkil etdiyimiz “Mediatur”unda Xasiyyət xanım da yaxından iştirak etdi və Bakıda onun Azərbaycan ədəbiyyatının nümayəndələri ilə görüşü, Azərbaycana necə böyük sevgi və məhəbbətlə yanaşması diqqətimi xüsusi çakdı. Azərbaycandan döndükdən sonra Xasiyyət xanım mənimlə görüşdə Azərbaycan xalqına qarşı Ermenistan tərəfindən bu ədalətsizliyə, işgala dözməyərək bir əsər yaradacağını bildirdi. Şair qəlbini həssas və kövrəkdir, onun şair qəlbini yalnız ədalətin zəfəri, Türk dünyasının firavanlığı üçün döyüñür. Xasiyyət xanım qardaş Azərbaycana qarşı bütün bu ədalətsizliyə, işgal və soyqırımı siyasetinə dözməyərək, qələmi və

sözü ilə mübarizəyə başladı.

Fəaliyyətimizin ilk günlərindən başlayaraq Xasiyyət xanım Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliği işində bizi əsl dost və qardaş dəstəyi göstərməyə başladı. Onun təsis etdiyi və baş redaktoru olduğu "Kitab Dünyası" qəzeti Özbəkistanda Azərbaycan ədəbiyyatının, ələlxüsus da müasir Azərbaycan ədəbiyyatının, azərbaycanlı gənc ədib və şairlərin əsərlərinin mütəmadi nəşr olunduğu mətbu orqana, doğma bir ocağa çevrildi. Qəzetiñ hər bir sayında xüsusi olaraq Azərbaycan üçün ayrılmış böyük bir bölməsində ölkəmizin gənc şair və yazarlarının əsərləri, onlar haqqında məlumatlar geniş dərc olunur. Məraqlısı budur ki, bir çox hallarda mən özüm şəxsən Azərbaycanda yetişən gənc ədəbi nəslin nümayəndələri ilə ilk olaraq "Kitab Dünyası"nda gedən yazılar vasitəsilə tanış oluram. Əlbəttə, bu çox sevindirici bir haldır ki, Azərbaycan ədəbiyyatı, şairlərimizin, yazarlarımıızın əsərləri Özbəkistan oxucularına təqdim edilir, ədəbi əlaqələrimiz genişlənir, bu istiqamətdə mühüm işlər görülür. Ədəbiyyatımız inkişaf edir və onun gənc, yeni nümayəndələri öz ilk kövrək addimlarını ədəbiyyatın, sözün, şeirin, poeziyanın çox sevildiyi, qiymətləndirildiyi qardaş Özbəkistanda da atmağa başlayırlar.

Xasiyyət xanım Azərbaycana olan dəstək və sevgisini təkcə ədəbiyyatda deyil, siyasətdə də öz işi ilə ortaya qoyur. Onun Azərbaycanın haqq işində göstəmiş olduğu dəstək, yazdığı məqalələr bir daha sübut edir ki, Xasiyyət xanımın Azərbaycan sevgisi, Azərbaycan sevdalısı olması təkcə sözdə deyil eyni zamanda əməldədir. Bu, Ermənistən Azərbaycan torpaqlarına təcavüzu, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın və digər torpaqlarımızın işgalinə qarşı çıxan və qıyanan Xasiyyət xanımın Azərbaycana göstəmiş olduğu ən böyük mənəvi dəstəklərdən biridir.

Təsadüfi deyil ki, Ermənistən Azərbaycan torpaqlarına 2020-ci ilin iyulunda Tovuz istiqamətində hücum və təxribat cəhdidi zamanı Xasiyyət Rüstəmin səsləndirdiyi həyanat Özbəkis-

tanda da geniş əks-səda doğurdu; nəzərə alsaq ki, Xasiyyət xanım öz ölkəsində ədəbi elitanı təmsil edir və bu baxımdan da onun səsləndirmiş olduğu bəyanat Azərbaycanın haqq işinə, ədəlatə dəstək baxımdan çok əhəmiyyətlidir. Bütün bunlar bizi bir daha əmin edir ki, Xasiyyət xanım lazım gəldiyi anda hər zaman Azərbaycana öz qələmi və sözü ilə gərəkən dəstəyi verməyə hazırlıdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son yeddi ildə Azərbaycana, onun ədəbiyyatına dair 70-ə yaxın adda kitab Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub.

Nəşr olunan “Leyli ağaclar” adlı bu kitab isə Azərbaycan Mədəniyyət Mərkəzinin Özbək ədəbiyyatına dair həyata keçirdiyi ikinci layihədir. İnanırıam ki, bu nəşr qardaş Özbək ədəbiyyatına maraq göstərənlər, tədqiqatçılar üçün maraqlı, faydalı olmaqla yanaşı, ədəbi əlaqələrimizə bir töhfə olacaqdır. Nəşrin türk dünyası ədəbiyyatsevərləri arasında bir könül körpüsü yaradacağına əminəm.

İncə qəlbli, şair ruhlu insan olan Xasiyyət xanımın poeziyası isə əyniçə bir dünyadır. Onun özünün yaratdığı bu dünyada isə ülvi olan bir istək var – sevgi, eşq, məhəbbət, ləyaqət, mərdlik, cəsarət...

Ədəbiyyat, şeir poeziya isə Xasiyyət Rüstəmin bütün həyatı, aldığı nəfəsi, varlığıdır. Məni ədəbiyyatsızlıqla sınאגa çəkmə deyən şairə ulu yaradana dua edir ki, “*Mənim də dayandığım bir aləm, bir dünya var, bu ədəbiyyatdır! Əgər o olmazsa, mən tərəzligim itər! Eyni gün, eyni anda torpaga gömüləram! Tanrıım, məni ədəbiyyatsız buraxma, ədəbiyyatsızlıqla imtahana çəkma!*” Yalvarıram, yoxsa, həyat məni tərk edər, özümə də sahib ola bil-mərəm...” Bu bir daha onu göstərir ki, Xasiyyət xanım bu dünyaya ədəbiyyat üçün, poeziya üçün, şeir üçün gəlib. Dünya onun üçün ədəbiyyat, ədəbiyyat isə onçün dünyadır. Onun poeziyası isə çarpışan, döyüşən, mübarizə aparan, sevən, sevilən bəşər ruhunun bariz təzahürüdür. Onun poetik eşqi sufilrəin eşqi kimi

çox yönlüdür. Kim bu eşqi necə qavrayırsa o cür də ifadə edir. Xasiyyət xanım bir şeirində:

*Həyat,  
çoxmu hələ acım?  
Yetmir səhrim,  
Könlüm yara!  
Bir ricam var –  
Mən getsəm də –  
Eşqim  
qalsın sabahlara..!*

deyərək, mən getsəm də eşqim sabahlara qalsın. Biz də bu poetik parçadan ilhamlanaraq deyirik ki, bizim də ürəyimizdə olan, ruhumuzu qidalandırın vətən sevdamız, vətən cəqimiz bizdən sonra da yaşayaraq, davam edərək sabahlara qalsın, gələcək nəsillər də bu eşqi, bu sevdəni yaşasın, yaşatsın!

Samir Abbasov  
*Ozəkistandakı Heydər Əliyev adına  
Azerbaiyan Mədəniyyət Mərkəzinin direktoru  
iyul-2020. Daşkənd*

## *Şeir atılılı qadın ömrü*

Bu yay mənə çox sevdiyim bir olkənin – böyük türk dünyasının bir parçası olan Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin şeirlərini Azərbaycan dilinə uyğunlaşdırmaq qismət oldu. Ana dilim qədər sevdiyim özbək dilinin nadir gözəlliyə malik olan bu poetik örnəkləri mənə valeh etməyə bilməzdi; etiraf edirəm, onların üzərində işləyərkən, fikirlərimi, təəssüratlarımı qələmə almağı düşünmürdüm, amma Xasiyyət xanımın bu maraqlı könül misralarının xətrini qıra bilmədim. Bir qədər fikirləşdim və qərara gəldim ki, öz ürək sözümüz yazın. Beləki yazdıqlarım bu, çox sevilən xanım şairə olan şəxsi münasibətimi deyil, onun şeirlə dediklərinə və deyə bilmədiklərinə münasibətimi eks etdirsin... – Xasiyyət xanım bütün istedadlı qadın yazarlarının ümumilaşmış surəti olsun!

*Öncə yazarın özkeçmişindən  
bəzi məqamları qeyd edək:*

Xasiyyət İsləməli qızı Rüstəm –  
1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan vilayətinin Almaz kəndində doğulub.

Ali təhsilini Daşkənd Dövlət Universitetinin (həzirdə – Özbəkistan Milli Universiteti) Jurnalistika fakultəsində, daha sonra isə (2001-2004-cü illərdə) həmin universitetin Ali Ədəbiyyat kurslarında alıb.

Xasiyyət Rüstəm 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışıb.

2015-ci ildən populyar “Kitab dünyası” qəzetinin baş redaktorudur.

Şairin ilk şeirləri, hələ tələbəlik illərindən, dövri mətbuatda yayımlanıb.

İlk kitabı “Göydəki ev” 1997-i ildə çapdan çıxb. Daha sonra “Nicat” (2003), “Təsəlli” (2005), “Divar” (2006), “Avqust” (2008), “İşgal” (2011), “40:0” (2011), “Unudulmuş illər” (2014), “Sərgərdan buludlar” (2019) adlı kitabları gün üzü görüb.

Bir çox əsəri xarici dillərə çevrilən, eləcə də, qardaş türkçələrə uyğunlaşdırılan şairin, “Sabahsız günlər” kitabı Türkiyədə (2008), “Qorxunc” şeirlər toplusu Azərbaycanda (2009) (“Vektor”; dos.dr. Rəsmiyyə Sabirin uyğunlaşdırması ilə), “Məhəbbətin anatomiyası” kitabı Qazaxstanda (2020) nəşr edilib.

Ozü də tərcümə ilə məşğul olan Xasiyyət Rüstəm, rus şairləri Anna Axmatova, Marina Svetayeva və Yevgeni Yevtuşenko-nun, Azərbaycandan xalq şairləri Nigar Rəfibəyli və Ramiz Rövşənin, şəhid şair Ülvi Bünyadzadənin, Millət vəkili Qənirə Paşayevanın, Türkiyədən Nəcib Fazıl Kısakürəyin, Hüsnü Dağlarcanın və b.-nın əsərlərini özbəkcəyə uyğunlaşdırıb.

Bir çox uluslararası şeir şönlündə, o cümlədən Azərbaycanda keçirilmiş ədəbiyyat tədbirlərində özbək ədəbiyyatçılarını təmsil edib.

Xasiyyət Rüstəm 2004-cü ildə Özbəkistanın “Şohrat” medalına layiq görülb. Azərbaycanda Dünya Gənc Türk Yazarlar Birliyinin “Üstün Xidmət” Ödülü (2015), “Mikayıl Müşfiq” Ödülü (2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsti-tutunun “Fəxri Fərman”ı ilə (2017) təltif edilib.

Taylandda keçirilən Uluslararası “Open Euroasian Literature festival and Book forum”da poeziya üzrə (“Kəpənək mahnısı” 2018) birincilik qazanıb.

Beləliklə, qarşımızda təkcə öz ölkəsində deyil, onun hüdudlarından qıraqda da yaxşı tanınan, sevilən bir şairin – xanıməfəndinin dayandığını görürük.

Qəribədir, bəzən qadın şairləri (şairə sözünü sevmirəm) kişi şairlərlə müqayisə edib, üstünlüyü ikincilərə verirlər. “Qadınla-

nın yazdığı şeirlər, bütün hallarda, qadınlıq hisslərindən qaynaqlanan bir şüuraltı təsirin nəticəsində yazılır” – deyə düşünürlər. Niyə? Təbii ki, hər bir şeir yazıklärən, sözlər hansıa hisslərdən qaynaqlanıb, duyğulardan su içib, gəlir. Qarşısına kağız və qələm qoyaraq, özünü qafiyə axtarmağa məcbur edən, mövzu üçün baş sindiran, zamanın damarını tutmağa çalışıb, “lazımlı” şeirlər yazan “şairlər”i çıxsaq, bütün yazarlar öz duyuğu-düşüncəsini qələmə alır. “Öz” – o demək deyil ki, onlar yalnız öz həyatını və başına gələnləri yazır. Xeyr! Əsl yazar üçölçülü fəzada görməyi bacarmalıdır. Yalnız öz həyatından yaziłarsa, sözlər və mövzular çox tezliklə tükənər və yaradıcılıqdə müəyyən bir stereotip, təkrarlanma yaranar ki, bu da oxucuları bezdirən, yazının dəyərini azaldan bir fəlakət olar... Şair də eynilə aktyor kimi, başqalarının yaşadığı hiss və həyəcanları öz daxili aləmindən keçirə bilməlidir.

Əslində, şairlər qibtəolunacaq qədər xoşbəxt insanlardır. Elə sözlər, elə duyğular vardır ki, qəlbə sigmaqdan imtina edirlər. İnsanların bəzən özünə belə etiraf edə bilmədiyini, şairlər sözə etibar edir.

*Əzizim,  
xəyalın hara tələsir? –  
O gözəl üzünə  
Şəfəq doğmamış...  
Pəncərayə hoylan,  
qərib yel əsir,  
Bir də, bir nigaran  
yağış başlamış...*

Umumiyyətlə, qadınların daxilində – həm şıltaq bir qız övladı, həm zəhmətkeş ana, həm vəfali xanım, diqqətli ömür-gün yoldaşı, qürurlu bir sənət sahibi, həm də hər zaman sevib-sevilmək ehtiyacı duyan kövrək bir insan yaşayır. Hətta özünü

çox əzəmətli və yenilmez göstərənlər belə nəvazış ehtiyac duyur. Nəvazışsizlik qadını qabalaşdırır. Ömrün istənilən çağında, o nəvazış gözləniləndir, xoşdur. Şair qadınlar isə tamam ayrı biz özəlliyyə malikdir, onların içində dünyaya sığmayan – əzmlı, lakin yumşaq, körpə saflığını qoruyub saxlayan bir ruh vardır. O ruh hər zaman nisgillidir, həsrətlidir. Nayinsə sorağındadır, nayinsə axtarışındadır...

*Külək əsər, cirpar yera  
Qarşısından qaçanı;  
Özümdən gizləyim hara  
Tanrı verdiyi canı?*

*Oyandım,  
Yenə oyandım –  
Urayımda intzar.  
Əlini uzatma, canım,  
Bu gün "əlvida" miz var...*

Və ya

*Bu günü də vurdum başa,  
Oyalandım, bitdi keçdi...  
Öz adımı yazdım daşa.  
Əcəl gəldi, ötdü keçdi...*

*Günahkar dedilər, yenə  
Uymadım nisrətə, kinə.  
Kimi lərsa yazdı könlüna,  
Kimi lərsa unutdu keçdi...*

Son zamanlar şair sözü çox hallanır. Konstantin Stanislavskinin bir deyimi var: "Özünü incəsənətdə deyil, incəsənəti özündə sevmək gərəkdir!" Şair dedikdə ədəbiyyatı özündə sevən adamı nəzərdə tutmalıyıq; istər qadın olsun, istər kişi – özünü şair ki-

mi təqdim etməkdən həzz alan, şöhrət ardınca qaçan, dünyani gəzmək və ya tədbirlərdə görünmək məqsədilə şair olmağa can atan adamdan heç vaxt şair olmaz. Özünü ədəbiyyatsız təsəvvür etməyən, onunla yaşayan, onunla nəfəs alan, yazdıqlarından da-ha çox, oxucularını sevən adamdır şair.

Xasiyyət Rüstəmin şeirləri, onun məhz belə bir şair olduğundan xəbər verir:

*Deyirəm, yaxşı ki,  
Şeirlərim var!  
Hər kəsə hədiyyə –  
Məndən yadigar!..  
Getmərəm dünyadan  
gözləri açıq,  
Özümdən sonraya  
yazılan qalar!..*

Mənim fikrimcə, öz yazılarında səmimiyyəti pozanlar, yazmaq xatırını yazanlar, Puşkinin dediyi kimi “qafiyədüzənlər” bir yolla irəli çıxsa belə, heç zaman ədəbi ucalıqdə qala bilməzlər. Onların saxtalığını əsl oxucu mütləq hiss edir. Və oxuduqca anlayırsan ki, Xasiyyət xanımın yazdığı bircə misra belə sövgəlişi yazılmayıb. Hər bir sözün öz anlamı, öz açarı vardır...

*Qəribə deyilmi, sağam bu mövsüm.  
Çiynimə yük olmuş dörd fəsil – dörd qış!  
Asanmı sanırsan, – qırx ildir  
köksüm  
içində ən ağır ürək daşımış!..*

Mən ədəbiyyatı güllü-çiçəkli bir bağçanın həyatındəki, pəncərələri Günəşə açılan ağeyvanlı gözəl bir evə bənzədirəm. Bu

evdə çox otaq var... Kimlərsə kirayənişindir burada, kimlərsə mülk sahibi.

İ.S.Turgenevin sözleri ilə desək: "Poeziya – yalnız şeir demək deyil... O hər yerdə var, bizi əhatə edir. Siz bir bu ağaclarla, o səmaya baxın – hər tərəfdən gözəllik və həyat ətri gəlir. Haradən gözəllik və həyat varsa, orada poeziya var..." Qəribədir ki, vurğun və kövrək şair qəlbini, həm də sarsılmaz bir qəhrəman, yenilməz bir sərkərdə kimi hər zaman azadlıq axtarışındadır. Şair ruhu hər zaman göylərdə qanad çalır, lakin bu azadlıq, bu pərvəriş bəs etmir onun uca ruhuna. Şeirlərsə... Onlar öz sahiblərindən fərqli olaraq daha xoşbəxtidir. Qələmin ucundan vərəqə daman hər bir misra – azad quş kimidir...

*Ah, göylərdə uçayıdım kaş!  
Göyla birgə uçayıdım kaş!  
Ey asiman, qaçıր məni!  
Öz bağrında  
birçə dəfə uçur məni!*

Və ya

*İndi bütün günü düşünəcəyəm.  
Ağrıyan başıma dərd oldun bir az...  
Məndə olmayınu istəmə məndən  
Utandırma belə, körpə quşcuğaz!*

*Maraqla baxarsan qəfəsi açsam, –  
Çörək gətirirəm, bir ovuc da dən.  
Hər şey verəcəyəm susasan, acsan,  
Azadlıqdan başqa... hər nə istəsən.*

Şair bir ağaقدırısa, şeirlər onun yaşıl qolu-budagıdır. Təsadüfi deyil ki, Xasiyyət Rüstəmin poeziyasında zərif gilənar, Məcnun söyüd, Leyli ağacı kimi obrazlara rast gəlirik. Bunlar o qo-

dər yeni, o qədər incə poetik bənzətmələrdir ki, misraların gözəlliyinə məftun olmaya bilmirsən:

*Bir gilənar yarpağıyam, qopmuşam.  
Diqqətini çəkməz halim,  
Unudum!*

Və ya

*Bir gün soyüd belə Məcnuna dönər,  
Göylərə üz tutub, o da dil açar.  
Yixmaz gövdəsini dəli küləklər,  
Aşıq sevdasıyla göylərdə uçar.  
Nə bulaqlar – duyan,  
nə yollar – bilən!  
Cavabsız qoyarlar suallarını...  
Amansız quşları almiş əlindən  
Leyli ağacının xəyallarını?...*

Bir şair qadın üçün həm yaradılıqla məşgul olmaq, həm ev işlərinə gərəyince diqqət yetirmək, bu arada, özünü də unutma-  
maq, baxımlı qalmaq – şübhəsiz, çətindir. Məişət qayğılarından  
qaça bilmərik. Evimizin həm xanımıyiq, həm də qulluqçusu. Bu,  
bizi heç incitmır də. Cənki öz evimizdir, öz əzizlərimizdir. Qa-  
dınlar – yuxularından kəsər; qadınlar – sevgilərini paylaşmayı  
bacarar; özündən özünə heç nə saxlamaz qadınlar...

Düzdür, zəriflik, kövrəyik... Bəzən yorulur, qırılır, havəsdən  
düşürük... amma bir şeyə inanırıq: ədəbiyyat əbədidir! Və o, bi-  
zim əbədi sevgimizdir! Qadınlar isə sevgi yolunda özlərini fəda  
etməyi bacarırlar...

*Sən qarı, yağışlı öhdəmə burax.  
Gəz-dolan, qaçırmə könlün deyəni.  
Amma taleyimtək dönük çıxma, bax!*

*Dəli rüzgarlara buraxma məni!*

“Elin gözü tərəzidir” – ata-babamız belə deyib... Yazdığım bu ürək sözlərinin həqiqət olub-olmamasını qadın şairlərin, hal-hazırda isə Özbəkistanın gözəl və istedadlı xanım yazarı Xasiyyət Rüstəmin şeirlərini oxuyarkən görəcəksiz...

Oxularımıza xoş oxular, Xasiyyət xanıma və onun timsahında bütün qadın yazarlarımıza isə böyük yaradıcılıq uğurları diləyirəm!

**Afaq ŞİXLİ**  
*Azərbaycan Yaziçilər Birliyi  
 Moskva bölməsinin katibi,  
 Rusiya Yaziçilər Birliyinin üzvü  
 İyun-2020. Moskva*

# ŞEİRLƏR



Abdulla Qodiriy nomidagi  
viloyat AKM  
INV № 2023/32-44

\*\*\*

Qorxulu bir yuxumuydu həyatın –  
Bunca illər harda idin, söylə, sən?  
Bircə dəfə döymək üçün qapımı  
Çətinmiydi bu yerlərdən keçəsən?

Həyat ağır, dünya əzab yeriyydi...  
Qapı açıq...  
düşsəm artıq son yola...  
Sən ömrümün ev sahibi kimiydin,  
Nə durmusan,  
getmək üçün uğurla..!

\*\*\*

Gedəcəksən indi...  
Getməyəsən, bəlkə?  
Getsən, dünyaya sığmaz dərdim.  
Bir dəli fırtnıa qoparıb rüzgar...  
Getmə, nə olar!

Axşam olub.  
Buluddur gøy üzü,  
Yağış isladacaq eşiyi...  
Dayan!  
Unutdum, düzü;  
Mən də səninlə gəlimmi  
Buraxıb hər şeyi?

\*\*\*

Yalvardım “Tanrı!” deyə,  
Açıldı Göyün üzü, –  
Başladı əritməyə  
Ürəyimdəki buzu.

Odun yox,  
yol – duman, çən...  
Tutmuşam ürəyimi;  
Qoruyuram səni mən  
Son kibrit çöpü kimi...

## TELEFON

Telefon... Bir anlıq durdu nəfəsim,  
 "Sevirəm" söylədi... kəsildi səsim.  
 Sənə minnətdardır ürəyim mənim!  
 Telefon, olarmı sənə güvənim?

Pəncərəm – qapalı, çəkili – pərdə...  
 Niyə and içirsən durduğun yerdə?  
 Bilirsən, heç kimim yox bu şəhərdə.  
 Telefon, olarmı sənə güvənim?

Qəflətən, dalbadal qapı döyüldü,  
 Bu təlaşla gələn eşqim deyildi.  
 Aman, ilk dəfəydi başım əyildi,  
 Telefon, olarmı sənə güvənim?

Ürəyim bəxtiyar yaşamaq istər...  
 Durub yolum üstdə Xeyir ilə Şər.  
 Xoşbəxtlik nə demək –  
 mənə də göstər...  
 Telefon, olarmı sənə güvənim?

\*\*\*

Bir gilənar yarpağıyam, qopmuşam.  
Diqqətini çəkməz halim,  
Unudam!  
Sanki qonşumuzun həyatındəki  
Alma ağacından düşən bir qurdam.

Külək əsir aldığımız havada,  
Yoldaş olmaz,  
Yar olmaz ki, rüzigar...  
Bügün nə hallara qoyur Asiman..?  
Sabah nə hallara qoyar bu Torpaq..?

\*\*\*

Bir gün soyüd belə Məcnuna dönər,  
Göylərə üz tutub, o da dil açar.  
Yıxmaz gövdəsini dəli küləklər,  
Aşıq sevdasıyla göylərdə uçar.

Nə bulaqlar – duyan,  
nə yollar – bilən! –  
Cavabsız qoyerlar suallarını...  
Amansız quşlarmı almış əlindən  
Leyli ağacının xəyallarını?..

## HƏYAT

Başımın üstündə acı bir külək  
 Yağışla rəqs edir yorulmuş kimi.  
 Görən nə soruşur, nə deyir külək? –  
 Yağış cavab verir, ram olmuş kimi.

Mənim çətirlə də islaqdı üzüm,  
 Küləyə nə olmuş? – qışqırır sanki;  
 Yağış da çox bədbin, yorgundur bu gün,  
 Mən ola bilmərəm heç onun kimi...

Həyat, elə bumu vəd etdiklərin?  
 Bu nə gün-güzəran, nə gözəltidir?! –  
 Sabahı – mənasız, Günəş – sərin,  
 Məni bu günlərmi səsləyəcəkdi?..

\*\*\*

Külək yıxa bilməz bu kainatı,  
 Tufan dənizləri qaçıra bilməz.  
 Gücünü bilirəm mən bu həyatın,  
 O, könül mülkümü uçura bilməz.

İldirim səmanı bölməz ikiyə,  
 Payız soka bilməz ağacı yerdən.  
 Nə vaxtdır bu başı qoyub kötüyə  
 Ölümlə üz-üzə dayanmışam mən.

Kənardan sən elə gözəlsən, həyat!  
 Amma aramızda məsaflər var!  
 Məni boğmağa da cəhd etsən, heyhat,  
 Sənəcə boğularmı suda balıqlar?

## QUŞCUĞAZ

İndi bütün günü düşünəcəyəm,  
Ağriyan başıma dərd oldun bir az...  
Məndə olmayanı istəmə məndən  
Utandırma belə, körpə quşcuğaz!

Maraqla baxarsan qəfəsi açsam, –  
Çörək gətirirəm, bir ovuc da dən.  
Hər şey verəcəyəm susasan, acsan,  
Azadlıqdan başqa...

hər nə istəsən.

\*\*\*

Vərəqlər dağılıb, atılıb yerə.

Kitablar saralıb,

qələm dəyərsiz.

Sevgilin istəməz bir çiçək dərə,

Bələ yaşamağa siz nə deyərsiz?

Yorğunluq elə bil növbədə durmuş,

Ürəyin çox rahat –

qapısı bağlı...

Dahilər təklikdən qədəh vururmuş,

Yerinə yetərmi deyilən sağlıq?

Fağır soyuducu

içini çəkər, –

Duyar şüşələrin çəkdiyi ahi.

Qəlbinin buzuna qədər qor tökər!

Bu həyat tablosu kimin günahı?

Gözünü yumarsan

bitərmi hər şey?

Könlünü bir acı həsrət göynədir...

Baxırsan göylərə,

içində giley:

Görəsan, bəxt nədir?

Xoşbəxtlik nədir?

## MƏN VƏ...

Masa. Kətil. Kitab rəfləri.  
 Kreslo. Piano. Yataq.  
 Hər kəsi almırıq içəri:  
 Mən, Marina, Katso<sup>1</sup>,  
 Pasternak.  
 Pəncərələr bir-bir qapanır,  
 Telefon da...  
 Yoxdur səs.  
 Qapı da bağlanır, –  
 Öz yerinə oturur hər kəs.  
 Siqaret. Kibrit. Şəkil.  
 Ocaqda işarır közlər.  
 Kitab. Yaşıl süfrə. Gül.  
 Oxunmağa başlanır sözlər...  
 Sırayla düzülmüş dörd kətil,  
 Bir künçdən baxır Atso<sup>2</sup>...  
 Şeir söyləyirik səhərə kimi:  
 Mən,  
 Pasternak, Marina, Katso...

---

<sup>1</sup> Aleksandr Katso – rus mühacir şairi, yaziçisi...

<sup>2</sup>Atso Karamanov – Makedoniyalı şair, nasır, tərcüməçi

## Q.N.-ə

1

Bəlkə, bir oturaq, səfər qabağı?  
 Sənsiz mənim günüm necə keçəcək?  
 Susub, bir nöqtəyə baxırsan, canım,  
 Bu az zamanımız heçə keçəcək.

İncimə, görürəm gözündə qəmi,  
 Baxışlar yol çəkir, dalıb gedirsin.  
 Özümü tutsam da, üzülmə deyə,  
 Artıq içün-için ağlayıram mən.

2

Xəstəliyə bənzəmir,  
 narahatsan deyəsən?  
 Dilin susub, söz demir,  
 neçə gündür beləsən...

Selə dönen duygular,  
 Süzülüb daşa düşür...  
 Səndən bir xahişim var:  
 Mənə kömək elə ki,  
 mən səni başa düşüm.

## MƏN VƏ...

Masa. Kətil. Kitab rəfləri.  
 Kreslo. Piano. Yataq.  
 Hər kəsi almırıq içəri:  
 Mən, Marina. Katso<sup>1</sup>,  
 Pasternak.  
 Pəncərələr bir-bir qapanır,  
 Telefon da...  
 Yoxdur səs.  
 Qapı da bağlanır, –  
 Öz yerinə oturur hər kəs.  
 Siqaret. Kibrit. Şəkil.  
 Ocaqda işarır közlər.  
 Kitab. Yaşıl süfrə. Gül.  
 Oxunmağa başlanır sözlər...  
 Sırayla düzülmüş dörd kətil.  
 Bir kündən baxır Atso<sup>2</sup>...  
 Şeir söyləyirik səhərə kimi:  
 Mən,  
 Pasternak, Marina, Katso...

<sup>1</sup> Aleksandr Katso – rus mühacir şairi, yazarı...

<sup>2</sup>Atso Karamanov – Makedoniyalı şair, nəşir, tərcüməçi

## Q.N.-ə

1

Bəlkə, bir oturaq, səfər qabağı?  
 Sənsiz mənim günüm necə keçəcək?  
 Susub, bir nöqtəyə baxırsan, canım,  
 Bu az zamanımız heçə keçəcək.

İncimə, görürəm gözündə qəmi,  
 Baxışlar yol çəkir, dalıb gedirsən.  
 Özümü tutsam da, üzülmə deyə,  
 Artıq içün-için ağlayıram mən.

2

Xəstəliyə bənzəmir,  
 narahatsan deyəsən?  
 Dilin susub, söz demir,  
 neçə gündür beləsən...

Selə dönen duygular,  
 Süzülüb daşa düşür...  
 Səndən bir xahişim var:  
 Mənə kömək elə ki,  
 mən səni başa düşüm.

## 3

Deyiləsi sözün vardı? –  
 Dönüb baxdın, getdin nagah.  
 Yada düşdü xatirələr,  
 Yoxsa, nəsə oldu agah?..

Arxanca baxdı gözlərim.  
 Yağış damdı otağına.  
 O an mənə demədiyin  
     sözlər, bəlkə,  
 Ağır gəldi dodağına?

## 4

Bələ görməmişdim səni heç zaman –  
 Üzündə bu kədər naxışlarını...  
 Ah, necə mən sənə rast gəldim, aman,  
 Son bahar vaxtında baxışlarının...

Kimə danışasan yozula yuxun,  
 Sənə bu ayrılıq xoş olar, bəyəm?  
 İndi özün söylə, hara üz tutub  
 Sevgi sözlərini söyləyəcəyəm?..

\*\*\*

Külək əsər, çırpıar yera  
Qarşısından qaçanı.  
Özümdən gizləyim hara  
Tanrı verdiyi canı?

Oyandım,  
Yenə oyandım –  
Urayımdə intizar.  
Əlini uzatma, canım,  
Bu gün “əlvida”mız var...

Nə qədər çox ölen olsa,  
Gözü doymaz yerlərin.  
Dərdini söyləyən olsa,  
Ruhu duymaz göylərin..!

Yolçu, bu nə təsəlli?  
Kövrəltimə son anımı.  
Utandırıım qoy əcəli –  
Peşkəş edim canımı...

\*\*\*

Yavaş-yavaş ağarmaqda dan yeri.  
Yavaş-yavaş qurumaqda qan yeri.  
Tək bir ağac ağlamaqda, yixılı,  
Onun daha açmayacaq səhəri.

Beton üstdə zaman durub, beləcə,  
Fidanlar da donub qalıb bu gecə.  
Ağarmaqda yavaş-yavaş dan yeri,  
Amma hələ silinməmiş qan yeri.

## **MƏHBUS**

Artıq geridədir qandallar, zindan,  
Təmiz hava ilə nəfəs alıbdır, –  
O – məhbəus, günahkar... yaddaşında qan...  
Lakin keçmiş ilə vidalaşıbdır...

Qarşıda – həyat var, yaşamaq... hər gün...  
Azadlıq tamını dadmışdır o da:  
Əyni-başı yalın, yarıac, bitkin...  
Doğma olsa belə torpaq da, su da, –  
Azadlıq asanmış, xoşbəxtlik çətin!

\*\*\*

Ay baxdı məlul-məlul, –  
 Bir it qovdu arxadan.  
 İlk dəfə həyatımda  
 Ürəyim oldu viran.

Dalmışdım mən yuxuya  
 Çiçək açmışdı ürək,  
 Bilmirdim ki, dünyada  
 Bunca çox olar itlər...

İtdən qorxdum! İt- itdir,  
 Yox, başqadır bu, nəsə...  
 Dərd sarar ürəyini –  
 Bildiyini etməsə...

...Arxamca bu gün yenə  
 İtlər hürüşdü, aman!  
 Bu ağıllı itlərdən,  
 Ana, qorxuram yaman!

## HAVA LİMANINDA

Yolamı salırsan...  
Ağırındır yüküm,  
Canım boğazında, tükənir taqət.  
Görürsən, bu dəfə ağlamıram ki!  
Ancaq... xahişim var...  
Nə olar, tez get!

Könlümdə duygular çəkərsə nalə,  
Titrəməyə başlar dodağım o an.  
Günah özündədir – durmusan hələ,  
Elə bil, son dəfə yola salırsan...

\*\*\*

Məgər az idimi çəkdiyim cilə,  
Qara saçlarım da indi dümağ qar...  
Səni yuxularda görməyim belə  
Yəqin ki, aləmə olar aşikar.

Qərib bir həyəcan könlümü sarmış,  
Xoşbəxt olduğuma inanmaram mən.  
Bilmirəm nə edim... Sabah olmamış  
Bütün yuxuları silimmi görən?..

\*\*\*

Qəribə deyilmə, sağam bu mövsüm,  
 Çiynimə yük olmuş dörd fəsil – dörd qış!  
 Asanmı sanırsan, – qırx ildir köksüm  
 İçində ən ağır ürək daşımış!..

Yorğunam. Ağrılar sinəmə batır,  
 bu halda dünyadan necə köçəsən?  
 Ürəyim dayanır, sanki həyatın  
 ən qorxunc yerinə yetişmişəm mən...

## DÜNYA

Bir nöqtəyəm,  
 kiçicik nöqtə...  
 Məni necə gördün, sən?  
 Yaşayırsan gözlərimdə  
 Bir bu qədər böyük kən...  
 Bəlkə də, məni duymazsan,  
 Ah çəkməzsən  
 ağlasam mən.

Dünya,  
 Çox böyük olsan da,  
 Kiçiksən göz bəbəyimdən...

\*\*\*

Qanad açıb, uçaydım, kaş!  
Göylə birgə uçaydım, ah!  
Ey göyüzü, qaçır məni!  
Oz bağrında  
bircə dəfə uçur məni!

Yaşaram addım atmadan,  
Uçmamagım – yaddan çıxmış...  
Vəfasız qanadım məni,  
nə zamansa,  
torpağın təkini çaxmış...

\*\*\*

Həyat,  
çoxmu hələ acım?  
Yetmir səbrim,  
Könlüm yara!  
Bir ricam var –  
Mən getsəm də –  
Eşqim  
qalsın sabahlara..!

\*\*\*

Baxıram...

Dinmirsen, əhvalın sərin,  
Fikrində nə var ki, ruhunu sarmış?  
Gözünə görünmür bişirdiklərim,  
Bütün yeməklərim qazanda qalmış.

İşə gedərkən də gəlməm ağlına,  
Amma mən evimdə tək deyiləm, bax –  
Gözləyir otaqda məni Marina,  
Gözləyir orada məni Pasternak!..

## AĞAC

Bizim kimi gəzməz belə...  
Gizli-gizli işlər görər.  
Yavaş-yavaş yer altına –  
Sonsuz dərinliyə enər.

Nə düşünər ağac, görən?  
Heç də sadə demə ona.  
Sırrə vaqif olmaq üçün  
Yollar tapar Yer altına.

\*\*\*

Gedək,

daha əsmir, dayanıb külək,  
Göyüzündə qalınlaşır qara bulud.  
Danişmirsan, yenə nə var, bilmirəm,  
Bu ki bağırmaqdı, deyildir sükut...

Əzizim, ardımdan bax, doyunca bax,  
Addımlayıım indi çıxışa sarı...  
Əyilir ağactək, bu bədən, heyhat...  
Ağlayıram,ancaq gözlərim quru...

Qaçsam,

tökülüşər sarı yarpaqlar,  
Bu halıma dünya öyrəşər daha...  
Bədənim küləkdən qorxur bir azca,  
Bir azca küləkdən qorxub qalmışam...

\*\*\*

Həsrətəm xoş günlərimin  
gündüzünə, gecəsinə.  
Neyləyim, az zaman qalmış  
daha ömrün bitməsinə.

Qalxır ovcumun xətləri,  
Belə yazılmış taleyim.  
Mən ölüb getdiyim yerdə  
Eşqin olmasa, neyləyim!?.

Göstər gözəl günlərimi,  
Yaman günə əl eyləyim...

## BİR FEVRAL SƏHƏRİ...

Buza dönübdür sular,  
Ağlamaga yoxdur yer.  
Səhər, xoruz banında  
Kiimsə... bir səs... inləyir.

Dərindən nəfəs çəkib  
Torpaq isinmək dilər.  
Gün doğacaq... Amma ki,  
Fevral ayıdır hələ...

## ƏYİLƏN ADAM

Əyilən adam, söylə,  
 Sənə necə yardım edim?  
 Böyük qardaşımı deyim?  
 Kiçik qardaşımı deyim?  
 Həyata dönmən üçün  
 Nə edim axı, söylə?  
 Düz yaşamaqdan  
 Çoxmu yoruldun belə?

Əyilən adam, söylə,  
 Bütün varlığınla duyursanmı  
 Oynadığın havanı?  
 Niyə qaldırırmırsan başını,  
 Atmırsan söz daşını?  
 Qapanma otağa!  
 De, yaşadınmı bunca zamanı,  
 Yoxsa dözdünmü yaşamağa?

Əyilən adam, bax,  
 Qapat gözlərini,  
 Görmə əllərimi,  
 Qoy, uzanıb qalsın  
 Havada.  
 Sən tərəfə uzansın,  
 Və sonra sənsiz –  
 Dünya yoxluğununu  
 hiss etsin dünyada.

Kimdir əyilən adam?  
 Ona sarı baxmağa  
 Qorxur, çəkinir gözüm.  
 Kimdir əyilən adam? –  
 Deməyə gəlmir üzüm:  
 Elə mənim atam o,  
 O əyilən adam kim?  
 O elə mənim özüm..!

\*\*\*

Bu günü də vurdum başa.  
Oyalandım, bitdi, keçdi...  
Öz adımı yazdım daşa,  
Əcəl gəldi, ötdü keçdi...

Ayağım torpağa batdı,  
Başımız torpağa yaxın!  
İşim də qalmamış, baxın,  
Həyat məni atdı, keçdi...

Günahkar dedilər, yenə  
Uymadım nifrətə, kinə.  
Kimlərsə yazdı könlüna,  
Kimlərsə unutdu keçdi...

\*\*\*

Deyirsən, dəliyəm – qoy olsun, neynək..!  
 Mənə ləzzət verir çəkdiyim əmək:  
 Yuxudan oyadıb Kavabatani<sup>3</sup>  
 Puşkinin evinə göndərəm gərək.

Hələ bu nadir ki, var daha nələr...  
 İstəsən, bir soruş Axmatovadan.  
 Boris Pasternakla olan görüşlər... –  
 Gəzirkə sən işdə olduğun zaman.

Bəlkə, qar yağınca itirər izi,  
 Bəlkə də, dünyanı edər xəbərdar?..  
 Ancaq Marinayla sən... – ikinizin  
 Sirli baxışında özgə nəsə var!..

<sup>3</sup>Yanusari Kavabata – Yapon yazıçısı, Nobel mükafatı laureati

## HƏYAT

Yəqin bir vaxtlar da  
 Göylər belə imiş?  
     yer belə imiş?  
 Dəli küləklər də  
 Əsirmiş belə?  
 Quşlar da  
 Çiçəyi-gülü sevirmiş,  
 Aslanlar da  
 Nərə çəkirmiş belə?  
 Ulduzlar işıqlı,  
 Göylər cilvəli,  
 Dünya belə imiş  
 Görən hər zaman?  
 Hər şeyi yaradan –  
 Tanrıının əli!  
 Bəs, nədən  
 Yenilik istəyir insan?

Gündüzü nigaran,  
 Gecəsi süzgün,  
 Birisi doğulan,  
 Birisi gedən...  
 Həyat! Mən üzgünəm:  
 Yaşamaq üçün  
 Bu qədər dəyişmək  
 istəmirəm mən!

\*\*\*

Özün  
 tək dolaşib gəzərsən evdə...  
 Nə kitab yazarsan,  
 Nə də bir şeir...  
 Sevgi də istəməz  
 Ürəyin daha,  
 Telefon zəng edər –  
 O da arabir...

İstə! –  
 Sənə gəydən  
 ulduzlar dərim!  
 İstə! –  
 Yollarına  
 atım özümü!  
 Mənə şeir söylə,  
 Ya da nəğmə de,  
 Sənə qulaq asım,  
 Yumub gözümü.

Evinin önündən  
 Keçirəm qərib,  
 Pəncərən  
 sıqara tüstüsü, duman...  
 Bilirəm, evində  
 nələrsə olmuş.  
 Bir başqa olmusan –  
 başqa bir insan...

Hələ otagını  
açınmış sabah,  
Tavanın qaranlıq,  
yanmir işıqlar.  
Nəşəndən  
çiçəklər açardı sənin,  
İndi bu halından  
saralmış onlar?!

Əzizim, xəyalın  
hara tələsir? –  
O gözəl üzünə  
şəfəq doğmamış...  
Pəncərəyə boylan,  
qərib yel əsir,  
Bir də, bir nigaran  
yağış başlamış...

\*\*\*

Sükunət...  
 Gecələr ayağın ucunda gəzər,  
 Ruhsuz, işıqsız – çılpaq gecələr...  
 Gecənin əlinindən  
 Bir qorxu –  
 Canımda gizlənər, gizlənər.  
 Ağacların titrəşməsi  
 Bədənimə köçmüş...  
 Səbirsiz gözümədə bir sualım var:  
 Söndümü göylərin lampaları gör,  
 Niyə əsmir rüzgar?  
 Rüzgar...  
 O rüzgar!

\*\*\*

Bir quş  
 düşüb yerdə qalmış.  
 Açıqdır gözləri –  
 həyata doymamış;  
 Arzularla uçarmış  
 bir cüt qanad...  
 Kim bilir,  
 harada olmuş bir zaman..?

Küləklər  
 Ağacları yırgalamaga başlar,  
 Ağaclar – ağlamaga...  
 Yerə düşsə də zavallı quş,  
 Ruhu  
 Göylərə uçmuş.  
 Qəribədir!..  
 Düşün! –  
 Yeri atıb getməsinə bax,  
 yaralı bir quşun...

\*\*\*

Göylər dərinləşir, bulud çoxalır...  
 Görünmür, nədənsə, nur üzü Ayın.  
 Gözümün önündə dünya yox olur,  
 Əriyir sənin də uca sarayı...

Ağaclar payızə xalı toxuyur,  
 Yarpaqlar başını itirir, sanki...  
 Elə düşünürsən, sabaha çox var...  
 Zülmətdən göz-gözü görməz inan ki...

...Ay çıxır. Eyvana çıxırsan sən də,  
 Kovrələn hissəleri ovutmuş kimi;  
 O da hey dayanır damın üstündə,  
 Gedəcək yerini unutmuş kimi...

\*\*\*

Dolanaram öz çevrəmdə,  
 Dünyaya vermərəm zərər...  
 Əgər xoşbəxt olarsansa –  
 İt olmağa belə dəyər.  
 İtdən nə fərqimiz axı?  
 Yeri gəlsə, hürməyi də bacarıraq,  
 Yem verəni  
 Dost gözündə görməyi də bacarıraq.  
 Bəzən elə,  
 Mən it kimi yoruluram qaça-qaça...  
 Ayağım da dəyir daşa.  
 Ağlayıram uzun-uzun, –  
 Ozümə dönüb.  
 Aramızda:  
 Bir tanışım itə dönmüş,  
 Amma  
 hürməsi bir başqa...

\*\*\*

Dayandım, çatmadan axır mənzilə,  
Mənim dərdi-sərim içimdə bişib.  
Böyümüşəm daha,  
mən bundan belə  
Çıxaram altından hər çətin işin.

Sən qarı, yağışı öhdəmə burax,  
Gəz-dolan, qaçırmə kənlün deyəni.  
Amma taleyimtək dönük çıxma, bax!  
Dəli rüzgərlara buraxma məni!

\*\*\*

Elə bil oturub həyat dərsində,  
Nədir, küləklərin səsi çıxmayı?  
Təbiət dəyişib halbahal olur  
Pəncərəm önündə gecəyarısı...

...Vida edib getdin, sokülmədən dan,  
Gecənin atına mindin elə bil...  
Quşlar gecələdi ağac qoynunda, —  
Ağaclar quşları qorxudan deyil...

\*\*\*

Ağlamaq istərəm, amma ki, çox gec,  
 Sənə dəndlərimdən vermərəm xərac.  
 Gözünə görünmək istəmirəm heç,  
 Köksünə quş belə sığmayan ağac!

Səndən ümidi mi üzmişəm artıq. –  
 Ruhum sənə gələn yolu unudub.  
 Elə həyatdan da küsmüşəm artıq,  
 Yaşaram, əlimlə köksümü tutub...

\*\*\*

Çox qovruldum atəşdə mən...  
Durdum, dözdüm, tələsmədən.  
Kəsib atdım bədəniimdən  
Ruhumun yanmış yerini.

Gün gəlinçə xatırlasın,  
Əfv et, məni tanımasan.  
Tanrı, Əlüb gəlsəm – asan,  
Saxla oyanmış hirini...

\*\*\*

Hələ isinməmiş torpaq,  
Sərsəri gəzərkən rüzgar,  
Kimsələr yoxkən yollarda  
Sırrını açır ağaclar.

Buzlar ərir budaqlarda,  
Yaşıllaşır boz ucları;  
Utanır qönçələrinindən  
Gənc gilənar ağacları...

## ANAM

Gah xoşbəxt olmağa  
qalmadı vaxtı,  
Gah kəsdi yolunu  
qayğı ilə qəm.  
Oyatmaqdən qorxur  
o xoşbəxtliyi,  
Onunçün sakitcə  
danışır anam..?

\*\*\*

Nə mənasi hönkürtünün? –  
Qayğılarçın çoxdur zaman.  
Gəl, gücümü alma bütün,  
Doymamışam yaşamaqdan.

Xəyalımda uç quştəki,  
Gecə demə, gündüz demə!..  
Sənsən – keçən ömrümdəki,  
Toxunma qalan ömrümə!..

\*\*\*

Mənsiz ev-eşiyim neylər,  
Neylər kitablar, dəftərlər?  
Sözlər səfil-səfil gəzər  
Məni tapa bilməsələr...

Mənsiz solar ağaclarım;  
Yellə oynardı saçlarım.  
Ölər mənsiz axşamlarda  
Ay işıqlı hecələr da...

## SEVİNÇƏ

Demişdim “evdə qal”, amma  
mən evdə qaldım.

Eşikdə gəzmədim heç bircə addım.  
Gözümün yaşı da sellərə döndü,  
Dərdimi səninlə paylaşammadım.

Söylə, hər nə desən edərəm, sözsüz.  
Öl desən olərəm-gedərəm, sözsüz.  
Uzaqda olsan da, “yanındayam” de,  
Sənlə mən uşaqdan betərəm, sözsüz.

Öyrət, nə dualar edim Allahə?  
Rüzgarlara qaldı ümidim daha.  
Həyata nə qədər bahadır dedim.  
Sənin ayrılığın bahadan baha!

\*\*\*

Səni ömrüm boyu üzmərəm, canım!  
Qaranlıq olsa da, çıxaram yola.  
Bütün ulduzları yığıb gələrəm,  
İstər boran ola, istər qar ola...

Görən, acmışanmı?

Kefin necədir?  
Söylə, bu gün işin gecmi bitəcək?  
İtlərə baş qoşma, hürərlər onlar...  
Tanrıının izniylə hər şey keçəcək!

\*\*\*

Gözümün yaşıyla yuyub dəndləri,  
 Ağlamaq istədim bu gün ürəkdən.  
 İndi söylə, canım,  
 yadına sal bir,  
 Belə məst olacaq nə içdim ki, mən?

Buz kimi su ilə yudum üzümü, –  
 Rənglər qarışmışdı biri-birinə.  
 Başım donməsəydi,  
 məst olmasaydım,  
 Mən də yaşayardım,  
 sevmək yerinə.

\*\*\*

O gün – başqa olacaq!  
 Günəş solğun doğsa da,  
 Payız bağ-bağçaların  
 Yaşılıını bogsa da,  
 Ruhum olsa da üzgün –  
 Başqa olacaq o gün!

Ölüm var ki, görəndə  
 Qulağımı çəkirəm  
 Mən,  
 Ah çəkmək yerinə.  
 İstərəm,  
 Oldüyüm gün  
 bənzəməsin  
 gördüyüm günlərin  
 heç birinə!..

\*\*\*

Deyirəm, yaxşı ki,  
Şeirlərim var!  
Hər kəsə hədiyyə –  
Məndən yadigar!..  
Getmərəm dünyadan  
                      gözləri açıq,  
Özümdən sonraya  
                      yazılan qalar!..

\*\*\*

Tale mənə qarşı lütfkar olmuş,  
 Səssiz nəğmələrlə könlümə dolmuş.  
 O, səni bəxş etmiş – eşqin bir dəniz,  
 Hər kəsdən doğmasan, hər kəsdən əziz.

O, gözəl dostlar da vermişdir mənə,  
 Şan-şöhrət, məhəbbət, sonsuz ehtiram...  
 Üzülmərəm ömrün dönüklüyüնə,  
 Zamanım azsa da, hələ ki, varam.

Nə bir təlaşım var, nə də gileyim,  
 Ruhum Yaradana məxsusdur ancaq!  
 Alnıma yazılan bu xoş taleyim  
 Bilirəm, ölümlə qurtarmayacaq!

**“GÜNDƏLİK”dən**  
*seçmələr*



## Ədəbiyyat ibadətxanasında

Vyetnamdakı Ədəbiyyat İbadətxanası haqqında ilk dəfə Əzəmcən Abidovdan eşitmışdım, mənə çox maraqlı gəlmışdi. O zaman gedib görmək istəmişdim...

Bəli, indi o ibadətxanadayam! Həqiqətən də, adama yaxşı ovqat – ruh rahatlığı bəxş edir. Özəlliklə də, şairəm deyənlərə. Adı da ilgincdir; əslində, belə bir ad ətrafında bütün günü düşünməyə dəyər: Ədəbiyyat İbadətxanası! Kimin ağlına gəlmış belə bir ad, əcaba. Eşidən hər kəs çəşir, elə deyilmə?

Fevral, 2019-cu il

## Şairin Vətəni - Sənət

Bu dünyada hər kəsin öz vətəni var! Göydə yaşamaq quşların nəsibidirsa, Yer üzü qarışqalar üçün vətəndir... Ancaq yaxşı bir şair və ya yazar harda olmasından asılı olma-yaraq, vətəni olmaz! O, bütün bəşərindir! O, Yer üzünüdür! O, Günsəvindir! O, Ürəyindir... Şair kimin qəlbində yer almışsa, demək, onundur! Ona başqa Vətən verilməmişdir; bəlkə, onun milləti də yoxdur! Onun harada olduğu, ailəsi, həyat yoldaşı, uşaqları da bir nağıldır, sanki... – daha doğrusu, onu digərlərinə bərabər tutmaq və ya tarazlıq yaratmaq üçün söylənən şeylərdir... Əslində, onun hər şeyi Sənətdir! Sənət və Eşqdən savayı heç bir şeyi yoxdur və olmaz!.. Onunla bağlı söylənilənlər hamısı nisbi – ötüb keçən səhbətlərdir... Onun yaşadığı da gizli, ancaq ondan qalan kitablar onun bu dünyada olduğunu sübut edər... – Doğru olan bu!

*Fevral, 2019-cu il*

## Sən

Sənin gedə bilmədiyin yer haraydı? Ya quşa döndə bilməyən canın haradaydı? Tapılardımı, yalvararaq ağlasayıdım..? Yaxşı sōzə tamarzı qaldığım günlərin birində şeirini oxudum... İçimdən dälicə ağlamaq keçdi... O da günah işlətmədən ötdü-getdi... Cox izaholunmaz bir haldəydim. Nə baxmağa qürur, nə izini təqib etməyə güc vardı məndə o zaman... Və mən səni beləcə tanımadım. Külayın əlini ciyinimdə hiss etdiyim o gündən sonra mən şeirlərin idim! Gerçek şairlər var olduqca, hamisinin milləti eynidir; gerçek şairlər var olduqca, tək bir ədəbiyyat ətrafında toplanırlar! Bütün Yer üzündə mövcud olan şairlər üçün nə məsafənin, nə də məkanın önəmi var! Bəli, buna görə əbədi yaşamaq imkanı hər kəsə verilməmişdir... Məncə, belə bir imkanı sən çıxdan ələ keçirmiş sayılırsan, Gekyo Marinay!

(Texas Universitinin professoru, tanınmış şair Gekyo Marinayın "46 Səhifə" kitabının ilk dəfə özbək dilinə çevriləsi münasibəti ilə özünə yazılın məktubdan)

Dekabr. 2019-cu il

## Özüm özümlə

*O zaman da hava yağmurluydu...*

Bəzən xoşbəxtlik də əngəl olurmuş... Bəzən ətrafımızdakı yaxşı insanlara da açıqlı olurmuşuq..! Əgər belə olmasaydı... sanki başqa cür olacaqdı! O zaman da hava yağmurluydu... O zaman da yağmur yağğırdı... Ağaclar donmuş quşlar kimi seyr ediləcək bir durumda deyildi, quşlar heç gözə dəymirdi! Mən səni həmin o gündə gordüm..! Əgər o gün olmasaydı, mən sənə heç rast gələrdimmi, bilmirəm! Yağışın hər kəsin halına təsir etdiyi o gün sən şeir oxuyurdun! Nədənsə çox qəribə bir hal sarmışdı məni, baxışlarım da titrəmişdi. Uşaqlığımdan bəri sözlərdən təsirlənmə xəstəliyim vardı, onsuz da; bəlkə, ona yaxalanmışdım indi? Amma barmaqlarımızdakı həyəcanı gizlətmək zordu... sonra... bəli, o gündən sonra ta indiyə qədər çox uzaqlarda biri şeir oxuyur. Dağlar kimi yanır! Bəzən yüyürmək bahasına olsa da, səs gələn tərəfə getmək istəyirəm, başqa da heç nə istəmirəm... Cəl-cəvahirat, inci, üzüklerimə qədər buraxıram! Mən onlara da əlvida deməyə hazırlam, yetər ki məni rahat buraxsınlar...

*Oktjabr, 1989-cu il*

## Göz bəbəklərində kimin həsrəti var?

Nə üçün ağladığını bilmirsən... Ağlayan sən özünsən, ya öz gözün..? Şəffaf damlalar üzünü yuduğu nə qədər gerçəksə də, niyə, nə üçün ağladığımı bilmirsən... Ağlamamagına imkan olmadığı üçündür, bəlkə?.. Bu nə deməkdir? Ətrafa göz gəzdirərkən, bu dünyada görmək mümkün olmayanı gözlədiyin bəlli; amma nə üçün ağlayırsan yenə? Gözündə gülüşlə, gözyaşıyla ararsan, ara verərsən... Bu dünyada yaşadığın zamanda tapa bilməyəcəyini bilsən də, axtarmaqdan əl çəkməzsən. Nə üçün? ...Bu dünyaya o qədər aşiq olmuşan ki... Bazən ölmək istəyərsən... səbəbini tapmazsan... Onu kimdən soruşmusan, ən çox haqsızlığı ondan – bəlli insandan görmüşdün... Özünmü belə bir sonuca gəldin yoxsa, hansısa bir kitabdannı oxudun, indi xatırlamırsan belə!..

Nə olursa olsun, kimsəni ondan artıq sevmə! Özəlliklə, ibadət anında diqqətli ol! Onun qarşısında diz çökərkən digərləri haqqında pis düşünmə... Ağladığın zaman göz bəbəklərində kimin yanğısını görürsən? Bəlkə... bəlkə, onun özüdür!

*Avqust, 2000-ci il*

## İtirməkdən qorxurdun!

Anamın köynəyi uzun idi; mən onun ətəyinə sarıldım. Ətəyini buraxaramsa, sanki anamı itirəcəyəm kimi gələrdi mənə. İtirməkdən qorxurdum. Bayırda da beləydi. "Adam gəlir, bu dəqiqə burax köynəyimi" - deyərdi anam. Əllərim çəkərdim yavaşça; adamların keçib getməsiylə yənə əllərim köynəyin ətəyinə uzanardı...

İndi o günlərin çox həsrətindəyəm! Həyatda qorxdugum günlər anamın uzun köynəyinin ətəyində gizlənmək istəyirəm..! Amma ətrafında o günlərdən qalmış uzun xatirələrdən – anamın köynəyindən də uzun xatirələrdən savayı heç bir şey yoxdur...

*Avqust, 2000-ci il*

## Gözlərim qaranlıq çalır

Biz çox ağladıq... Ürəyimiz əriyə-əriyə töküldü. Dəniz, sənin dilini anlamirdim, amma ağladığını bütün vücu-dumla hiss edirdim. Sənə qatılıb ağlamaq istəyirdim.

Mənimlə danişarkən səni dərk etməyimi o qədər çox is-təyirdin ki... – bu, gözlərdən də bəlli idi. Yağmur yağmaq-da olan üzünə üzümü sıxaraq o qədər irəlilədim, irəlilədim ki, buludlar bayılaraq sərخos kimi rüzgarlarla aşağı enməyə başladı... O zaman pəncərəyə sərt vuran Günəş bizim ona baxmamızı istəmdi...

Biz isə baxmırdıq. Bir-birimizin ciyninə dayanıb ağla-yırdıq. Ağlamagımız da gözəldi! Bu ağlamalarda min illik həsrətlə birlikdə gerçəkləşməyən arzularımız, boşuna ke-çirtdiyimiz zamanlar, oxumadığımız kitablar və yenə çox şey vardı...

Dəniz, o gün mən səni ilk dəfə gördüm! Yəni səni ilk dəfə belə gördüm. Damlamaqda olan göz yaşlarının və kir-piklərini unutmaq, həyata and içirəm, ən ağır günahdır.

Gedərkən geri döndün... Bəli, mən belə bir durumdan qorxurdum. Nəhəng-nəhəng gəmilər bir-birinə çarparkən, hava yırğalanırdı... Su ağır nəfəs alırdı. Rüzgar şiddetlə kir-piklərimə vururdu... Bütün arzularım yerlə bir oldu. Gözlərim qaralmışdı! Anidən üzərimdə dövrə vuran quşları gör-düm – gözləri kədər dolu quşları... Hər şeydən xəbəri olan quşlar... ayaqlarınıza sarılmaq mümkün olduğu zaman si-zinlə birlikdə getsəm, olmazmı? – Olmazmı bu dünyadan – bu, qəribə dünyadan el çəkək?!.

Dəniz, o gün bizim dünyamızın başqa dünya olduğu bəlli olmuşdu..! Biz başqa dünyalıydıq; amma bizim ayrı

tərəfə getməyimiz də mümkün deyildi... Sən məni gözləyirdin. Hər tərəf sakit idi. Dalğalar bizi sakit dinləyirdi. Mən sənə baxa-baxa qaldım. Bəli, bu bir az vaxtin içində çox uzun yaşadım.

Çiyinlərini tutdu rüzgar..! Nə qədər çox yağmur yağdı... nə qədər sular axdı...

Bəli, eyni şeydən qorxurdum. Getməkdə olan kaş ki geri dönməyə! Sən isə gedərkən şiddətlə geri döndün. Gerçəkdən bu dönüşün o qədər asan olmadığını bilirəm. Bu dönüş sadəcə bir göz qırpmış deyildi, bütün həyatını çevirib dönməkdi. Bu dönüş adamın öz üzərindəki toz-torpağı silib, geyiminin təmiz olduğuna əmin olması kimi bir şeydi. Gerçəkdən, həyatın bu səhnəsinə dayana bilmərəm! Beləcə baxıb dura bilmərəm! Gözlərimdən axmaqdə olan yaşıla kırıplıklarından tökülməkdə olan məxsusluq sənin yanaqlarına bağlılığı zaman mən dünyadan çıxıb gedirdim... hiss edirdinmi?

*Oktyabr, 2003-cü il*

## Beləcə, hamısı bitər...

Başqa bir dünya yoxumu, əcaba, varıb da getsəm.!? Kaş, hər şeyi unutsaydım... Bu dünyada yaşamaqda olduğumu xatırlamasaydım! Bu əsla nankorluq deyil, hər şey üçün çox şükür! Hamısı üçün təşəkkürlər!

Əslində, mən indi yaşamada olduğum hər an, digər bireinin rastlaşmadığı arzudur! – Kimlərinsə ömrü boyu arzu etdiyi həyat! Mən hər günümü möcüzələrlə yaşayıram! Hər günümü özüm qarşılıyram! Mən hər səhər (əslində, mənim üçün səhərlə gecənin heç fərqi yoxdur) özüm üçün yeni günü qarşılıyram – mütləq yeni gün! Hələ kimsə yaşamış, hələ kimsə ölməmiş yepye ni bir gün! O mənim həyatıma rəng qatır həyəcanla! Və qaranlıq enib bir-birimizi tanınmaz hala salana qədər mənimlə yaşar!

Məni çox gözlədiyini bilirəm... Çünkü o məni bir daha görməyəcəkdi! Həyatımda qonaq olub ilk gün məndən ayrılar kən, ağır-agır içini çəkdiyini, baxarkən ağlayacağını bili-rəm. Mən buna çox çətin dözürəm! Bağırib ağlamamaq üçün üzümü yana çevirib gözlərimi gizlədirəm!

Hop deyib daha yeni bir günün təşrifiyələ mən onu unuduram və yeni günlə yaşamağa başlayıram. Mənim yaşayıb buraxığım dünənki gün harda qaldı? Həyatının hansı köşəsində gizləndi? Mənim onda yaşadığım gerçekmi? Ya şeir yazdığını? Eşq məni məhv etdiyi zaman o hardaydı? Mənə baxaraq acılmış idi, yoxsa gülüşünü gizlətməyi bacarırdı-mı?

Bu qədər yaşadığın günlərin arasından ancaq iki gün qeyd edilir! Sənin doğulduğun və öldüğün gün! Digər günlər sənin soyunub atığın paltarlar kimi möhtaclara sədəqə verilir və ya dolabın bir köşəsində qalır... özünlə götürəcə-

yin iki günə adın yazılır, şeirlərin damğa kimi basılır, rəsm-inlə bağlı mübahisələr ortaya çıxır... və tək bir rəsm seçilir! Sən hamısını görə bilirsən, özəlliklə, rəsim seçilərkən, nəsə söylemək istərsən! Ta diriykən onun xoşuna gələn ən yaxşı rəsmini qoymalarını çox-çox istərsən və o rəsmi heykəl yapan ustanın əlində görüb bir az rahatlarsan... Beləcə, hamısı bitər. Bəli, hamısı bu qədər...

*Aprel, 2006 -ci il*

## Ədəbiyyatsızlıqla sınağa çəkmə

Mənim də dayandığım ədəbiyyatdır!  
 Əgər o olmazsa, mən tarazlığını itirərəm!  
 Eyni gün, eyni anda yerin altına girib gedərəm!

Tanrım, məni ədəbiyyatsız buraxma, ədəbiyyatsızlıqla imtahana çəkmə! Yalvarıram, yoxsa, həyat əlimdən çıxar gedər, özümə də yiye dura bilmərəm...

## Başqa cür yaşanmaz

Hamısına özün bələdsən, Tanrım! – Atdığım addım və çəkdiyim nəfəsə qədər...

Əgər şeir yazaraq günah etmişəm, eyni işi bütün varlığımı etmişəm. Bu dünyaya başqa cür danışla bilməz... Şeir yazaraq dərdimi dila gətirdim, doya-doya həsrətimi çıxardım. Əgər şeir yazmaq kimi gözəl ibadətim olmasaydı, sevmənin nə olduğunu bilmədən, gözəlliyi fərq edə bilmədən köç edərdim bu dünyadan...

*2009-cu il, Hollandiya*

### Hər aldiğim nəfəs onun...

Bu sevgi ağır gəlir mənə, qaldırmaq da çətin olur! Cüs-səm əyilir yenə! Haradaydı bu qədər həsrət, haradaydı eşq.?!

Ürəyimdəmi yaşayırdı, yoxsa özünü bəlli etmək istəmirdi? Harada gizlənirdi, o, əcaba? Hər aldiğim nəfəs Onun, hər atdiğim addım da Onun!

Gözlərim ətrafa baxarkən ürpənməyə dayanmaq mümkün olsayıdı...

Kirpiklərimin canına qıyıb acı verdiklərinə dayana bilsəydim, qəlbim yerində durduğuna inana bilsəydim və yenə bir az, bir az qaldığına inana bilsəydim kaş ki...

İndi hamısı sona yetib! Hamısı...

*Noyabr, 2009-cu il*

## Hələ də bu dünyaya yerləşə bilməmişəm

Mənim yaşamadığım günlər hələ nə qədərdir bilmirəm. Hələ də uşaq sayılıram! Hələ də adamlarla necə danışmağı, onlarla gerçəklilikdə necə davranmayı bilmirəm. Bizi hansı əlimizdə qaşıq, hansı əlimizdə çəngəl tutmayı öyrətmüşdilər, amma özümüzə necə yiye durmaq mövzusunda heç bir şey söyləməmişdilər. Hələ də bu dünyaya yerləşmiş deyiləm! Hələ havada asılı dururam.

Dünyanı yaxından seyr etmək istəyirəm. Göyü tutmaq istəyirəm bəzən! Kaş ki ulduzların arasında gəzəydim, deyirəm... Və ciblərimi ulduzlarla doldurub bayırda çıxaydım – düşünürəm!

Hər kəsdən qaçan rüzgarı tutub, uzun-uzadı səhbət etmək istəyirəm... Mənə nələr deyər, əcaba?

Başqa bir dünya haqqında danışmaq istəyirəm ağaclarla! Harada batmaqda olduğu barəsində Günəşdən soruşmaq istəyirəm. Haradan gəlməkdə olduğunu səhər çağından! Quşların hara gedib yaşadığını, dənizin son mənzilini bilmək istəyirəm. Mən də bu dünyada Günəş kimi batarammı, əcaba? Bəzən Yer üzünün acıları ciyinlərimizə keçər. Hiç-qırıqlar eşidir qulaqlarım. Yuxularıma girmək istəyirəm. Uyumaqda olan təsəvvürlərimi oyandırmaq istəyirəm. Bayırda yağmuru gözlədiyim zaman səni gözümün önünü gətirə bilirəm! Kirpiklərimi tutub gözlərimdən enərək gəlirsən barmaqlarına. Mən bu mənzərəni çox sevirəm. Zatən, eyni mənzərəni görmək üçün yaşayıram.

Fevral, 2010-cu il

## Həftələrə kədərlənirdim

Bir kəlmə... bir gün yaşamagım üçün yetər! Bir kəlmə... bu dünyadan getməyim üçün yetər!

Niyə bir kəlməyə ehtiyacım bu qədər böyük? Həftələr mənim həyatımda əl-ələ tutub, bir-birindən başlayaraq gəlmışdır... Hər zaman kiçik hərflərə yazığım gəlirdi; nə zaman baxaramsa böyük hərflər kiçik hərfləri qaldırıb, üzərindəki tozları silir kimi gəlir mənə... Gözlərimi çox geniş açaraq baxıram, kiçik hərflər gözümün bəbəyində gizlənir! Ancaq vergül və nöqtə ilə razılaşa bilməzdim, onları yox etmək istəyərdim... Hərflərə yazığım gəlirdi, onları sürükləməzdi, kaş ki..! Daha sonra onları da sevdim...

Mətnlər arasında yuxuya qaldığım gecəyarıları onlar qucağıma girməyə adət etmişdi; nöqtəyə tez alışdım, amma vergülə alışmaq bir az çətin oldu... Çünkü tək bir vergüldən iyirmi nöqtə düzəltmək mümkünündür. İndi xatırladığım an gülürəm, onsuz da, özümü onlarsız təsəvvür etmirəm...

*Aprel, 2015-ci il*

## Sevgi üçün imkan verir

Fitrətən xoşbəxt biriyəm! Bunu son zamanlar daha çox düşünürəm. Başqasından incimərəm, incisəm belə öz işimlə məşğul olub, tez bir zamanda unudaram gedər. Hamını sevirəm! Pis insanlar, bəlkə, vardır, amma mənim rastıma çıxmamışlar. Heç kəsdən pislik görməmişəm. Mən özüm, bəlkə, fərq etmədən pislik edə bilərəm; ancaq insanlar deyil, gözümə dəyən hər bir şey mənə aid olan kimi gəlir, o üzdən hamısını sevirəm.

Qopan yarpağın həm də torpaqla eyni olduğunu yaxşı bilirəm.

Canlı varlıqların gözlərinə nifrətlə baxaramsa, içimdə nəyinse çatlayınib qopması, onları bağrıma basaraq ağlamaq və bir şey söyləmək istədiyim də gerçəkdir. Onlarla danışmaq çox xoşuma gəlir... Onların gözlərindəki hər hərf kəlməyə döndüyündə, həyat məndən bir az qırğığa çəkilir, mənim sevməm üçün imkan verir... ...Özümü havadan sallanan yelləncək kimi hiss edirəm, onun gülüşləri ətrafında rəqs etməyə başlar...

*Yanvar, 2017-ci il*

## Yağmur

Yağmuru hər kəsdən çox sevməyimlə öyünə bilərəm... hər kəsdən çox! Yağmur da bunu bilir sanki. Yağmurdan qorunanlara qoruyucu ola bilmərəm. Ən maraqlısı bu mövzuda Qoşqar Norkabil ilə eyni düşüncədəyik. Yağış yağmağa başlayarsa, biz bayırə çıxmaga tələsərik. Yağış kəsərsə ürəyimiz dayanacaqdı sanki... Keçən günlərdə yazdığını bir şeirdə yağmurların ağrılığı da gerçəkdir...

Şeir yazarıq...

Marinayla olan söhbətimiz də həqiqətən tam yağmur və qar altında keçər! Bu, bəlkə də, sırr olmalıdır... Marinaya olan marağım haqqında danışa bilmərəm, həqiqətdə bu münasibəti anlayanlar çox azdır...

*Noyabr, 2017-ci il*

## Tanrımla rastlaşmışdım...

Bəlli bir zamanda Tanrım mənə elə günlər vermişdi... ağlaramsa, ağlamalarım ərşə qalxar, göz yaşlarım şeirə döñərdi... Ətrafımda ahənglər uçduğunu görmüşdüm. Buludları çətir edən göy üzünü öz əllərimlə tutdum! Günəşin ətəyindən tutdum, ulduzlara sarıldım.

Hər gün rüzgarla oynadım, yaqmurlar kimsəyə söyləmədiyi dərdləri söylədi mənə...

Maddini ayağım altında gördüm... Ağac budaqlarında quş kimi yaşadım... Quşlar qəlbimi yem bildi... Və mən hər şey idim... havaydım olənlər üçün! Bu dünyada diri insanın olduğuna şübhəm vardı, özüm də diri deyildim... Hərflərlə birlikdə ölmüşdüm, yazılarımda can təslim etmişdim. Mən çox xoşbəxt olmuşdum. Şeirlə yan-yana olmuşdum, Tanrımla rastlaşmışdım, Tanrımla!.. Hər kəsa piçildiyib söyləmişdim, özümə də həmçinin...

Söylədim... söyləmişdim..!

*May, 2018-ci il*

## Yazmaq da özündən asılı deyilmiş

Biz də bu dünyada ardıc budaqlarındakı oyuncaqlar kimi asılı dururuq; amma güclü bir rüzgar əsərsə, təküləcək kimi halımız var. Ayaqda durduğumuz zaman sanki düşməyəcəyik, diri olduğumuz üçün olmayaçək kimi görünürük lakin... Biz həyatı özümüzün deyə düşünürük, ancaq ölüm haqqında nədənsə bu sözü söyləmirik. O çox uzaqdadır, qısa bir müddətdə gəlmayaçək sanki. Hətta yaxınlığımızdakıları götürəndə də onun yaxın olduğunu hiss etmirik. Bu gün "Gündəliy"imi yazmağa oturarkən başqa bir şey yazacağam deyə düşünmüşdüm, nə yaziq ki, yazmaq da adamın özündən asılı deyilmiş. Bəlkə, bu ilin dəyişməsi ilə bağlıdır, ilin sonundakı mənəvi halla bağlıdır, bəlkə.

Bu gecə necəliyi bilinməyən, hələ bizim yaşamadığımız yeni bir il addım atır... Ancaq bir rəqəm dəyişir... O rəqəm həyatımızın hansı bir səhifəsində möhürlənə biləcək və bizdən sonra da yaşaya biləcəkmi, əcaba..?

Biz heç bir şey bilmirik. Allah bilir! Biz ancaq gördük-lərimizə, göstərdiyi üçün Göstərənə şükür edirik....

31 dekabr 2018-ci il

### Ədəbiyyat da...

Pusquya çox düşən adam özünü necə qorumağı yaxşı bilir. Pusquya çox düşən adam ov etməyi də yaxşı bacarı! Ədəbiyyat da adama kəlmə cəngəlliyində savaşmağı, təfəkkürü ilə özünü qorumağı öyrədir.

*Yanvar, 2019-cu il*

**Dünyaya gəldiyimi  
nə iləsə sübut etmək istəyirəm**

Dünyaya gəldiyimi nələrləsə sübut etmək istəyirəm...  
 Söz gəzirəm! Quşların öz göyüzləri olduğu kimi mənim də  
 diləklərimin sınırı varmı, əcaba? Yoxluq dünyasında varlı-  
 gımı, ölü sükünet içinde mövcudluğumu nələrləsə sübut et-  
 mək istəyirəm... Başımı qaldırıb ətrafa baxıram... hər tərə-  
 sim SOZdù! Ancaq SOZlərlə danışıram, hərflərlə sirdaşlıq  
 edirəm. Kiçik hərflər böyük hərflərlə qucaqlaşaraq gəlir,  
 uzun-qısa kölgələr kəpənək rəngində ömrümün ortasından  
 cizgi çəkir... Sanki buludlar kimi atılaraq gələn kəlmələrin  
 qucaqlaşmasına sarsılmamaq üçün ahənglərdən havaya yel-  
 ləncək qururam...

Gozlərim dəfələrlə ölüb-dirilir... titrək əllərimlə Tanrıya  
 məktub yazıram. Eşqdən təskinlik arayıram, çünkü eşq lə di-  
 ri qalıram. Saçlarının hər tərəfindən sevgi boyuyur. Da-  
 marlımlıdan sevgi axmaqda olduğunu, hüceyrələrimdə sev-  
 gi qanad açmaqda olduğunu hər an görürəm! Mən hər gü-  
 nümü belə qarşılayıram! Yolun sonuna qədər gedərəm.  
 Günlərim ta gözümdən qeyb olana qədər baxıb duraram...  
 Mən hər gün dünyaya gəldiyimi nə iləsə sübut etmək istəyi-  
 rəm...

Yanvar, 2019-cu il

## Şeir dünyasındayam

Əlimə qələm almayalı çox oldu. Günləri iki dünya arasında yaşayıb keçirtdiyimdən bəri... ömrümün Günəşinin haradan çıxbı, harada batacağını da heç bilmirəm. Yağmurlar belə diqqətimdən qırqaqda qalır, rüzgarları unutmuşam. Sabahlar pəncərəmi çalınca, sadəcə gülümsəyirəm; əlimi qaldırmağa gücüm yetmir. Bu gün dolu yağdı Hanoya... Şeir nəşəsiylə pərişan olan saçlarımız islanmışdı. Hər kəs şeir oxuyurdu. Hər kəs Vyetnamı mədh edirdi. Mən isə heç bir şeyi anlamırdım; şeir dünyasındaydım. İlk dəfə qarşılaşram kimi – hələ heç vaxt rastlaşmadığım dünyalarda gəzirdim. Həyat məni belə bir duruma salmışdı. Və artıq məni qəti maraqlandırmayan bir dünyaya bağlımı kəsmişdim!

*Fevral, 2019-cu il. Vyetnam*

## Dogulmadığım günlərdə də...

Dogulduğunu dogulduğunu gün daha çox hiss edirəm. Daha doğrusu, dünən təbrik və diləklər qucağında kraliça kimi hiss etdim özümü. Vətənimdən və xarici ölkələrdəki dostlarının mənə göstərdiyi diqqətdən çox şad oldum. Ad günüm olmayan günlərdə də dogulmaq istərdim. Axşamdan bəri davam edən təbriklərdən başım donmuşdu, çox sevdim həyatı!..

Tam saat 00.02-də aldığım ismarınca: "Xasiyyat, dogum günününə bağlı öncə səni, sonra bütün dünyani, həm eyni dünyanın bir zərrəsi olaraq özümü təbrik edirəm! Qoşqar Norkabil!" – Eyni anda, otağının qapısının şiddətlə açılması və... bütün bunların hamısının həyatımı nə qədər rəng qatacağını təsəvvür etmək çətin deyil...

Həminizə çox təşəkkür edirəm, mənim çox dəyər verdim dəyim dostlar!

*Mart, 2019-cu il*

## Kimi gözlədiyimi bilmirəm

Çox öncələr başlayıb hələ də davam etməkdə olan içimdəki bir ağlaşma, sanki ümmanlara döñecək kimidir... Ağzımı heç açmırəm, sanki Yer üzü udacaq kimi... Kimə sual verəcəyimi bilmədiyimdən suallar çox... Baş qoyub ağlamğa ciyin yox! Yanındakı yaxşı adam da öz işləri ilə məşğul. Gözümdəki yaşıla könlümə ərz edirəm. Rüzgar saçımı oxşayıb keçir, yağmur ürəyimin atəşini söndürür.

Anidən haraya getməkdə olduğunun fərqinə varan bir yolçuyam! İçimdə böyük bir həsrət, amma kimi gözlədiyi mi bilmirəm! Quşların qanadında harasa getmək istəyirəm... Kiminləsə səhbətləşmək istəyirəm quşların qanadında! Deyəsən, mən o kimsəni tanıyıram...

*Noyabr, 2019-cu il*

## Mən bu dili anlamırıam

Sözlündə bir milyon kəlmə tapılan ingilis dili mənim şeirlərimi özüm söylədiyim kimi ifadə edə bilərmi?

O zaman necə Ernest Hemunqey oldu? Corc Bayron, Tomas Eliot, Edvard Lear, üç bacı Brontlər, Emil... Dickinson... – siyahı bitməyəcək... Bəs, bunlar bu dünyada necə iz buraxdı, əcaba? Əcaba, necə yaşayırlar bizimlə birlikdə..?

“Mən başqa bir şey söyləmişdim”- deyirəm tərcüməçi-yə! Deyir ki: “İngilis dilində başqa cür söylənməz, onlarda sizin söyləmək istədiyiniz duyğular yox!” – Nə üçün? – Başımı itirməyə az qalır. Başım durduğu yerdə elə dönür ki... “Bilmirəm” - deyir tərcüməçi dərin nəfəs alaraq. Mən: “Ol-maz!” deyirəm yenə də.

Cox ingilis dostlarım var, onlarla danışıram. Doğrudan, fərqli yönlərimiz var, amma yazılıarda insandakı bütün yaradılış formallaşmışdır. – Onlar necə ifadə edirlər hal və keyfiyyətlərini?..

Bəli, bizim bu mübahisəmiz bitməyəcək. Nə isə, eyni dili özüm öyrənməliyəm. Ciddi olmalıyam! Əslində daha erkən başlamağım lazımmış. Heç olmazsa uşaqlarımla birlikdə! Bir neçə il öncə oğlumun müəllimi mənə: “Sizi də öyrədimmi?” deyə soruşmuşdu. “Xeyr, bu dili öyrənməyə ömrüm yetməz”- deyə cavab vermişdım.

Mənim cavabıma müəllim çəşmişdi. Aradan çox zaman keçincə, artıq öyrənməyə başladım. Ömür yetməyəcək qədər çətin bir dil deyilmiş, sevə-sevə öyrəniləcək bir dil imiş. İngilis dilini yazmaq üçün deyil, danışmaq üçün öyrənməli..! Çünkü biz ancaq öz dilimizdə özümüzü doğru-

düzungün ifadə edə bilirik. Tanrının bizə uyğun bildiyi, əlbət-tə, bu... Mən başqa dildə yazmağı sınamışam, yazmışam belə... amma indiki tərcümə kimi... yazının hansısa bir yeri boş qalır. Duyğuların ifadə olunmadığı, bir-birindən uzaq qaldığı məsafələr var... Biz həyatın harasında xəta edirik, harasında yanılıraq? Tərcümə şərtdirmi? Tanrı insanı müxtəlif yaratlığına görə dillərimiz bizi ifadə edə bilməzmi? Əgər belə olsa, Tanrı məni əfv etsin, bu dili çeynəyib atmağım lazıim..!

Noyabr, 2019-cu il

## Sənə dualarım

*Quşları da sənə qısqanıram*

Dünən başqaydı dünya! Biz də başqaydış... Sən Yer üzünü qaldırıb qaçmağa hazır idin... Rahat qaldırı bilərdin. Mənə gülərək baxan quşlara da qısqanırdın. Xatırlayıısanmı, keçənlərdə mənə söylədiyini: "Söyləməzsəm olmaz, həyatında bir dəfə sənə yalan söyləmişdim!" Çox az maraq edərək, "Necə bir yalandır o?" – deyə soruşmuşdım.

"Mən səni qısqanıram, dediyimdə yalan söyləmişdim"... Sənin qəhvə rənginə bənzəyən kirpiklərin titrəyiib durduğu zaman mənim ürəyimin necə çırpığını təsəvvür edəcək halda deyildin... Mən göyü bağrıma basmaq istərdim. Qucağımda batmış ulduzları əllərimlə tutarkən, Ayın ciynimizdə bir ovucluq olduğunu hiss edirdim. Və dodağımı onun yanaqlarına yaxınlaşdırarkən, sənin mənə dikili qaldığını görünçə gülümsədim. Ay da anladı... Yumşaq əlləri ilə boynuma asılmış halda sənə baxa-baxa qalmışdı... Ayın belə bir sərbəstliyindən cəzəbə gələn ulduzlar qızarmış halda sırayla özlərini Yerə atdıqları zaman bağrim boşalmışsa da ürəyim səninlə doluydu. Mən etrafa məgrurca göz atırdım. Sevgi ilə yanınaqda olan ürəyimə kirpiklərimi odun kimi yandırmaqda olan rüzgar kəpənək kimi eləcə yanımızda dönürdü..."

Biz bir başqaydış... Bunu hətta ağaclar da bilirdi! Bimiz bambaşqa olmayıımız nə idi, söyləyə bilərsənmi? Tək bir səbəbi vardı bu başqalığın... Səndə mən vardım! Məndə sən vardın! O qədər... başqa cür olmazdı! Bu gün isə... hər şey yerində durur. Goy göyə dönmüşdür. Ulduzların baxışı

da ayrı idi! Ay göydə sərbəst gəzirdi... Biz də sıradan adı adamlar kimiydik! Sonra... sonra qərq etdim, məndə sən yoxdun! Səndə mən yoxdum. Sanki heç bir zaman olmamış kimi!

*Noyabr, 1989-cu il*

### Mən səni Tanrıdan istəmişdim

Mən səni Tanrıdan istəmişdim! Gecə-gündüz istəmişdim... Sən gələnə qədər ömrüm yetməyəcəyindən qorxaraq, səbrsizliklə istəmişdim! Anidən ölüm gəlməsindən çox qorxub istəmişdim. Bəli, ölüm gələcəksə də, sənin kimi gəlsin! Hardan gəldiyini heç bilməyim... Və onu da sevsəydim barı... Sanki səni sevdiyim kimi... Mən səni Tanrıdan istəmişdim!

*Dekabr, 1989-cu il*

## Sən belə gəldin...

Mən sənin yoluna qaçaraq çıxdım... Bu o qədər də önəmli deyil. Ənəmli olanı: mən səni ömrümün harasında gözləyirdim? Sən harasında gözləyirdin? İmkan olunca, anında həyatımı girmək istəyirdin? Mən isə yüyürərək qarşına çıxmağımı düşünürdüm? Necə meydana gəldi bu belə? Yoxsa, biz səhnədə rol oynayan oyuncular idikmi? Biz kimik? Ürəyimiz – dünyanın o biri küncünə yerləşmiş eşq məmləkətimi? Tanrıya qətiyyən etiraz etmərəm! Anıma onun izni olmadan heç bir şey olmaz... Burada bir sərr var! Bəli bir məqsəd var! Məni yuxusuz olaraq yaradan Tanrı, səni mənimlə boşuna qarşılaşdırıbmamışdır... Sən çox rahatsız olma... Tanrıının yaratdıqları heç boşuna deyil... Tanrı hər şeyi bilir... İztirab, ağlamaq, həsrət... – keçməkdə olan bu günlərin də mütləq bir haqq-hesabı vardır! Beləcə verilməmişdir bu günlər... Beləcə gəlməmişdir dünyaya! Çünkü ancaq mənim həyatımı deyil, evimə də düşünərək addım atar bugünlər.

...Sən belə gəldin! Qorxmadan gəldin! Xoş gəldin eşq məmləkətinə!

07 Yanvar 1990-cı il

### **Uçaraq gələrdim**

Sən hər hansı bir şəhərin deyil, mənə hər hansı bir  
ağacın adın söyləməliydin –mən uçaraq gələrdim – uçaraq!

*Mart, 1990-ci il*

## Sən mükafatsanmı, yoxsa cəzamı?

Sən mənim həyatıma o qədər böyük şövqlə girdin ki, mən səni ondan da böyük dalğayla sevməyə başladım. Bir gündə hər şey dəyişdi, hər şey... Bütün dünyani sevdim artıq. Ağac və quşlara qədər sevdim, çevrəmdəki bütün canlı və cansız şeyləri sənin eşqinlə görməyə başladım! – Belə təmizdir hər yer! Belə gözəldi yan-yörə...

Bütün varlığına aşiq olmaq üçün tək sənin görkəmin çox cazib gəlirdi mənə. Dünyamız bənzəyirmi, Gøyümüz eynimi? Əslində, belə bir anda Yerüzü haqqında düşünməyi bəyənməz adam... Haradaydın illərcə, necə çıxdın qarşıma anidən!?. Ağlım kəsmirdi bunları! Daha doğrusu, ağlımı itirirdim... Yaşamış idimmi, əcaba? Bu dünyada var olduğum gerçək idimi? Neçə ildir yazmamağımın mükafatı olaraqmı Tanrı səni qələm kimi tutdurdur mənim əlimə? Sən mükafatsanmı, yoxsa cəzasanmı, zalım?..

*Noyabr, 1990-ci il*

## Ölsəm...

Arxanca çıxmayıyadım, sənin getməyini görməyəydim  
kaş...

Sənin getdiyin tərəfə baxmayıyadım! Yollar məni yoldan saxlamazdım..? Ağaclar aldatmazdım?

Maşının ardından özümü yerə atmaq istədim. Səni məndən uzaqlara aparmaqda olan maşın mənim bütün arzularımı, xoşbəxtliyimi və həyatımı da apardı. Heç bir şeyim qalmadı...

Şəhər mənə acımadı. Şəhər fərqiñə varmadan sakitcə dururdu. Göz yaşları, donmuş hava yanaqlarından çımdık-ləyib, ancaq saçlarımın içində gizləndiyi zaman mənə nə olduğunu anladım və anidən bağırdım. Sonra... sonra nə oldu anlamadım. Ayılanda isə Günəşin qara işıqları ətrafa dağılmağa başlamışdı... Hələ də düşünürəm, nə üçün maşının dalınca yüyürmədim? Qaçsaydım olmazdım?..

Yollara düşsəydim də, raziydim... Ayaqların altında ölüsəydim də, raziydim. Hər halda indikinə görə yaxşı olardı... Ölsəm də, səndə yaşamaqda olardım... Belə daha yaxşı deyildimi?

*Noyabr, 1990-cı il*

## Göyüzü qədər sevirəm

Bu gün yenə əmin oldum, bu gün yenə iman gətirdim – səni özümdən daha çox sevirmişəm. Saçımdan dırnağıma qədər yaşamaqda olan canım haqqı, səni bu dünyadan daha çox sevirmişəm!

Uşaq ikən atam bayırdan gəldiyi zaman məni qucaqlayıb. “məni nə qədər sevirsən?” – deyə soruşardı. Mən göy üzünü göstərərdim! Bu, “göyüzü qədər, göyüzüనə qədər sevirəm!” deməkdi. Nə qədər çox sevdiyimi göstərməyin bu çeşidini özüm tapmışdım. Atam çox razi qalardı. Məni qaldırdıb göyüzüనə yaxınlaşdırmaq istəyirmiş kimi əllərini yuxarı uzadırdı! Bu, mənim çox xoşuma gəlirdi. Mən özümü göydə hiss edirdim... Bu gün isə yerdən aşağıdayam! Əllərimi sənə uzadıram... Barmaqlarım havada oynamaqda olan quşlara bənzəyir. Ancaq ağlayaraq oynamaqda olan quşlar... Göz yaşları düşdüyü yeri yandıracaq quşlar. Günəş işlandı, Yer çox dəlik! Özüm gücdən düşən taqətsiz biriyəm! Həsrətdən oləcəyəm deyə düşündüyüm günlərdə bu halsizliqdan heç ayıla bilmirdim. Olüb qalıram bu durumda, insafa gəlməzsənmi? Küçədəki pişiklərin halına yanıldım, indi bir pişik qədər deyiləmmi..?

*Novabr, 1990-ci il*

## Göz və söz qurbanları!

Dünyada hər şey unudulur... Hər şey yaddaşdan silinir! Unudulması mümkün deyil kimi qəbul edilən ən gözəl xatirələr belə illər ötdükcə keçmişə döñür. Amma sənin gözlərinini unutmaq mümkün müñümü heç? O zaman da bu gözlərə baxmağa gücüm yetməmişdi...

Səhər səni necə rədd etmişəmsə, çox zaman keçmədən mən sənin itaətkar kölənə dönmüşdüm. Nə üçün belə, düşündünmü heç? O zaman sənin gözlərin mənə çox şey söyləmişdi! Gözlərindən enən hər ulduz kəlməyə dönmüşdü. Mən isə eyni kəlmələrin qurbanına dönmüşdüm... İndi ikiniz də bütün əmək dərəcəsi belə yaşayırıq! Göz və söz qurbanları olaraq..!

*Noyabr, 1991-ci il*

### **Mənim həyatım doğar!**

Mən öldükdən sonra həyatım yenidən doğar! Mən yenə yaşamağa başlaram. Və günlərin birində mənim həyatımda sən doğacaqsan! O zaman mən həyata görə səni və ölümü daha çox sevəcəyəm!..

*Dekabr, 1992-ci il*

## Yaşamaq üçün imkan ver

Əllərini uzat, canım, mən sənin əllərini itirməkdəyəm!  
 Mən onlarsız necə yaşayacağam. Olarmı belə bir şey? Hə-yatdan çıxıb getdiyim günlər onlar məni saxlamazmı? İndi-yə qədər yaşamağım üçün mənə imkan verməmişdimi o əllər!?. ...Ondan sonra məni bir daha görünəcəksən! Yoxsa sənin üçün fərq etməzmi? – Söylə, sənin özündən eşidim bu sözü, söylə! Ondan sonra mənim üçün də fərq etməz ol-sun!

İndiliksə... indilik məni gözlərin və sənin xatirələrin saxlayır... Əlini uzat... Mənim sənə uzatdığını əllər boş dönməsin, bir az yaşamaq üçün imkan ver! Bax... əllərim sənə doğru uzanır, bax...

*Yanvar, 1993-cü il*

## Sənə görə həyat inciyə döndü

Həyata nə zaman gəlmişdim? – unutmuş kimiyəm. Yaşamaqda olduğumu unutmuş kimi! Sən hardan gəldin yağmur yağarkən? Hansı rüzgarların əleyindən düşdün, əcaba? Mənim sənətim səni özünə çəkdiyi an mən ondan çox uzaqdaydım... Özümdən çox sənə yaxın idim. Həyat qılçıqlı baliqdı, onu nə qədər tutmaq lazımdır əlimdə, söylə! Onun özünü qaldırıb vurmalarına nə zamanadək dayanmağım, nə zamanadək dozmayılm lazımdır? – haydi, söylə! Söylədiyi ni yaparam, dünya! Əllərimdə çabalayan həyatı izləmək çox çətindir. Onun sənin gözlərinə soxulmuş ürək səsinə, həsrətlə baxa-baxa qalan göz bəbəklərinə bir dəqiqə olsun qayğısına qalmamaq imkanı olsaydı, önmə, arxama baxmadan səssizcə gedərdim... Gedərsən, yollarını kəsib çıxaram... baxışlar qarmaq atar, sümüklər yaya dönər... Və o zaman aydın yağışlar içindən inci damlaları ciyninə atan sən çıxıb gəldin. Mən alqışladım. Başımı bir az önə əyərek salam vermək istədim, səsim titrəməyə başladı. Həyat əllərimdən çıxıb, özünü yerə vurdu. Yer qan rəngindən utandı. Gözlərimi sənə dikdim!

Nə isə bir şey söyləməyini gözlədim. Sənin isə vecinə deyildi. Ciyinlərində hələ daha da qaldırdığın damlaları anidən yadına düşmüş kimi yavaş yerə endirdin. Göyzü o an parlamağa başladı... Ayagının altında vidalaşmaqdə – can təslim etməkdə olan həyat o an inciyə dönmüşdü və mən havada həyatın rəsmini çəkməyə başladım... Və o qədər çox insanın arasından mən səni tanıdım!

*Noyabr, 2000-ci il*

## Özümdən də yaxınsan

Yenə sənə gəldim, dəniz! Səndən daha çox həyəcanlıyam. Ürəyimin dalgaları məni bu dünyadan başqa dünya sahillərinə doğru sürükləyəcəkdir. Üzərimdə dönbü dolaşan quşların gözlərində yaş gördüm. Bu necə bir atəşmiş belə, düşdüyü yeri dəlib durur. Qıraqında tək özüm dəlilərtək boş-boşuna dolaşırıram... sərsəri gəzirəm! Ancaq rüzgarlara başımı vurunca bir anda anlayıram və sənin nəfəsinin hiss edirəm... Sən mənə özümdən də yaxınsan!

*Mart, 2003-cü il, İstanbul*

### Sən diqqətsizsən

Nə üçün uçan ulduz yerə düşməz?.. Sən məni hiyləyləmi sınağa çəkmək istəyirsən?.. Ağlayırammı? Ağlamışam-sa, eləcə ağlamışamdır. Sənin üçün deyil. Gözlərimə dolmuş yaşlar – beləcə sənin anlamadan uçurduğun ulduzlarıdır. Sən diqqətsizsən. Əlindəkini istədiyin zaman buraxa bilərsən.

Düşünürəm, bu oyun sənin xoşuna gəlir. Mən də səndən öyrəndim, gerçəkdən, nə qədər istəməsəm də, gözümüz-dəki yaşları tökürəm ayaqların altına...

*Noyabr, 2003-cü il*

## İnsan şəklindəki mələyim

Cəhənnəm əzabı, bəlkə də, budur! Başından ta ayağıma qədər yanır. Mən cızıldayıb səs çıxararkən və ya ruhum ucub çölə çıxarkən, ətrafa baxıb səni aramışdım! Haradasan? İndi önə baxıb da heç bir şeyi görmürəm! Buradakı həyat haradadır? Hamısı səninləmi getdi, əcaba? Hamısı səninləmi bitəcək?

Əlbəttə, belə olmaz! Bir adamı bu qədər gözləmək mümkün mü? Vallah, beləcə olə bilərəm! Ən maraqlısı bilirsən nədir? – Bu durumda sənə də görünmək istəmirəm..! Görmək istəyirəm, ancaq! İndi yolda gedərkən anidən sənə toxunsam, öləcək halım var. Ruhum çox pərişan! Üç gündür göz yaşlarım dayanır. Üç gündür quşların səsi də mənə telefon səsi kimi gəlir. Ovuclarımda əzilərək çökən kirpiklərim arasından axmaqda olan şey qanmı, göz yaşımı, bilmirəm! Qəlbim yaralı quş kimi çarpar. Bu adı bir sevgi deyil. Əsla! Əgər bu adamların sevgisinə bənzər sevgi ol-saydı, bu qədər yaxmazdı, bu qədər cəhənnəm atəşinə at-mazdı... Burada bir şey var! Bu həsrət izdihamında bir şey gizli! ...Bəlkə, Yaradanın bizimcün bir mərhəmətidir, bilmirəm. Fəqət, özümü anlamadığım zamanlar sən məni an-la-maşa çalışır, gözəl şeylər söyləyib sakitləşdirirsən, vəcdə gəlirəm! Səni yalvarmış halda gorməyi asanlı sanırsan? Asanlısı sanırsan mənə, göz yaşlarını görmək!

O günü xatırlayırmışan, bir yerə gedərkən səni çölə çı-xana qədər xeyir-dualamışdım! Maşın səni qapıdan götür-dükdən sonra otağıma dönmüşdüm! Bu dünyada tək qal-mışdım!

Kimsə yoxdu. Heç kimsə! Anlayırsanmı? Gözümdən axan yaşın sonu yoxdur... Bir az ayılan kimi yalnız yastiğ-

mın islanmış olduğunun fərqindəyəm. Nə edəcəyimi də bilmirəm. Tarazlığını itirmiş quş kimiyəm. Havadan asılı dururdum. Nə göyüzüm vardı, nə yerüzüm..! Hətta ayaqlarım, əllərim də özümüñkü deyildi. Gözlərimin ətrafdan kimsəni axtardığını dəqiq bilirəm. Bir şey demirəm. Gəncliyimdə nədənsə atam məni "İnsan şəklindəki mələyim!" – deyə, oxşayardı. Mən bu sözün anlamını böyüdükdə belə anlamadım; amma bugünkü göz yaşlarım haqqı, həsrətin dayanılmaz əzabı, atamın o sözlerini bir daha xatırlatdı: İnsan şəklində mələyim!..

*Noyabr, 2005-ci il*

### Ruhum ilə sənə getmiş sayılıram

Kimdir daha çox sevdiyim! Daha çox! Hər kəsi tək-tək  
gözümün önünə gətirirəm... Sənə gəlinçə durub qalıram,  
təsvirəgəlməz sevgim, sevgilim! Səni necə təsəvvür etdiyi-  
mi də bilmirəm, sevgimi necə açıqlayacağımı da... Lakin  
ruhi baxımdan sənə getmiş sayıldığımı etiraf etməliyəm!  
Səninəm və sənə möhtacam!

*İyul, 2006-ci il*

## “Ölməyəcəm!” söylə!

Sən xəstə olma! Heç bir zaman! Heç bir zaman xəstə olma, lütfən! Sən ölmə! Haraya gedirsənsə, məni də apar. Haraya olursa, olsun! Harada yaşamaq fərq etməz! Yaşamamaq da olar, yetər ki, yanında olum... Yanında olsam... hər şeyə dözəcəyəm! Geyimlərim bahalı olmasın... tamam, ac qalım, amma... nə də olsa, yanında olum!

Bu gün çox qorxdum, xəstə olacaqsan deyə. Məni buraxıb getsən, nə olacaq deyə. Xeyr, xeyr, əsla, belə düşünməmeliyəm! Mənim təsəvvür edə bilmədiyim şeylər olmalı... Heç bir zaman! Bu gün çox dondum və ətrafa baxıb anladım ki, bayırda qış varmış. Donmuş əllərimi yavaş-yavaş pəncərədən çəkərkən, göz bəbəklərimdəki buzu görüb xeyli vaxt ayılammadım. Və ikimizin dolaşmaq üçün bayır çıxdığımızı, dönüşdə ciblərimizə doldurub Günəşini gətirdiyimizi xatırladım... Biz yenə belə edərik, razısanmı? Günəşini qaldıran əllərin yorularsa, mən yardımçı olaram sənə!..

İndi hər kəsin eşidə biləcəyi bir şəkildə, ölməyəcəyini söylə! “Baxın, ölməyəcəyəm, heç bir zaman!” deyə, bağır!..

Yanvar, 2008-ci il

### Mən yenə gedirəm...

Mən yenə gedirəm, amma keşkə tək özüm getsəydim. Təki xəyallarım mənə uyğunlaşsaydı... Xəyalən Frankfurt küçələrində gəzərkən, anidən səninlə qarşılaşmayacağımı yaxşı bilirəm. Amma mən səni sevməyə davam edəcəyəm! Bu ömrümün sonuna qədər davam edəcək. Bir dəqiqə belə sənsiz yaşadığım yox..! Bütün anlarım səninlə!.. Səni Tanrıdan az sevmədiyim üçün özümü bağışlaya bilmirəm, Tanrı özü əfv etsin məni! Kaş səni yaratmamaış olaydı, mən də gəlməmiş olaydım bu dünyaya! Əslində, hər şey əla, şikayətimiz də yox kimi, ancaq sevgiylə olub dünyani görmədənmi qalırıq, əcaba, yenə maraq var necə olsa...

Həyat yanımızdan keçib gedir sanki. Mən isə ona döñüb belə baxamırıram, gözlərimdəki sən marağında deyilsən! Bu iş mənim çox xoşuma gəlir... Savaşdan gəldiyin günlər sən tam olaraq belə davranışmışdır, başqa yerdə göründürdün! Mənə baxar kimi görünürdün, lakin məni görmürdün! Mənimlə danışındın, amma yenə başqa bir aləmdə dolاشırdın... Mən bunların hamisini anlayıram.

Şair ürəyim anlaması istəmədiyi anlar mən bunun asan yönünü tapmışdım – səni özümdən yaratmaq! Bəli, elə ən asan yönü də bu... Artıq səninlə istədiyim kimi davranışa bilirəm!

Sevgilisinə şeir yazan şairlərə çox acığım tutur. Şeirlərində “çox yanmış”lardan içim ağlayırdı. Özü başqa, şeirləri büsbütün başqa bir şeydən danışındı.

Konlunu oyuncaq kimi oynadan təriflərdən cana doydum! ...Oyuncaq olanlara isə nifrat edirəm.

...Mən yenə gedirəm. Vidalaşmayacam! Mən səni Tanrıya tapşırıram!

## Kağıza yazılıan yazı deyə düşünürsən

Sən məktubu kağıza yazılmış sadə bir yazı deyə düşüñürsən, ola bilsin ki, o qədər də őnəm vermirsin. Amma məktub yazdığını zaman damarlarımın qopacağını bilirsənmi, əcaba? Ya saçlarının ağarmasını? İsimini yazarkən səsimin boğulacağını hiss edirsənmi?

Söylə, belə gecəyarıları səsim sənə gəlirmi? Sənə məktub yazdığını zaman ismini piçidayıb söylərəmsə, bütün dünyaya yanğı verərkən, tək sənin eşitməyin mümkün deyil... Mən səni oxudugum zaman sənin səsinlə oxuyuram..? Məktubunu oxuduqdan sonra da bütün gün səslərin ibadət duası kimi eşidilir durur... qulaqlarında... Bu nə demək? Bu necə bir səadətdir.??

*Oktyabr, 2009-cu il*

## Göyüyü qədər həsrət

Sən həsrətlə gözləyirəm! Sanki bu həsrətdən ələcək kimiyəm! Ürəyim yenə də ağırlaşıb, məni büsbütün yox edəcək kimi... Həyatimdən bayır çıxıb harasa qaçmaq, bütün səsimlə ismini bağıraraq, çağırmaq istəyirəm! Haradasan? Mənim səsim yetə bilməyəcək yerdəsənmi? Gök qədər həsrət daşıyan ürəyim dözərək bitmədiyinə çəşirəm. Deñək, səbri də sən özün verirsən, Tanrıım, dözümü də...

*Sentyabr, 2017-ci il*

### Hər tərəfim eşq

Nə yazırımsa, hamısı sənin üçündür! Ürəyimin döyüntüsündən ta kirpiyimin çarpmasına qədər sənə yönəlmışdır! Səni sevirəm! Başımı çevirib hara baxıramsa, orada sən varsan, dörd yanım sənilə dolu...

Tanrıım, belə olurmu, beləmi yaratmışan yaratdığını?

Səni düşünərkən ürəyim birdən durmazmı? O zaman bir az nəfəs almış olardım, bəlkə...

Eşq – hər tərəfim eşq, eşq! Kiməsə acığım tutarsa da, içimdə bir sevgi od kimi alışib yanğı verər. Kiməsə nifrət duya bilsəydim kaş ki! Kaş, kimdənsə bir az üzülsəydim... Çox istayıram, birini heç sevməməyi!.. Amma bacara bilmirəm, hamısını yenə də sən yaratmış olacaqsan, sən.

*Fevral, 2018-ci il*

### Sənə doğru yoldayam

Sən haradasan? Səsimin yetdiyi yerlərdə yoxsan. Səsim yetmədiyi yerlər uzaqmı? Sən haradasan? Mənim sənə doğru yola çıxdığımdan çox keçdi, amma hələ də yoldayam! Yetə bilmirəm! Nə qəribə, sənin özümdə olduğunu bilsəm də, yenə həsrətindəyəm! Bilərək gözləyirəm!

*Oktyabr, 2019-cu il*

## Məni öz halıma buraxma

Mənə nə olur? Nə edirəm? Tanrım məni o qədər böyük eşqlə yaratdığına görə bəzən mənə ağır gəlir, çətinlik çəki-rəm... Bu mənə cəza idimi, əcaba, heç kəsi sevməməyi bacarmırıam! Bu mənə mükafatdırımı yoxsa, "düşmən" deyilən kəlmə tapılmış sözlüyümdə! Yaxşı bilirəm, vücudumda da ağır havayam! Ağırdañ ağır sevgiyəm! Bu çərçivədən bayıra çıxmadım... Çıxaramsa, məcrasından qopmuş dənizə dö-nəcəyəm. Asanca itib getməyacəyəm, çünki məni Sən yaratmışan! Yaradarkən mənim necə olmayımı istədiyin mənə bəlli deyil; amma mütləq yaxşı biri olmayımı, Sənə və Sənin yaratdığın hər şeyə sevgi ilə baxmağımı istədiyinə əminəm. Tanrım, bəzən Sənə görə yaratdıqlarına sevgim artıq olduğunun fərqindəyəm... Belə zamanlarda görüb-görməzlikdən gəl, ya Tanrım! Amma yalvarıram, məni öz halıma da buraxma..!

Oktiyabr, 2019-cu il

## Hər ikimizi tale təqib edir

Qar yağmaqdə davam edir... Başdan ayağa qədər qarın içindəyəm. Mənim sözlərimi yanlış anladın, nə edə bilsən ki, anlada bilmərəm... O gün o qədər zahirə qapıldım ki, az qaldı özümü ikinci mərtəbənin pəncərəsindən atum. Aşma doğrusunu söyləməyim lazımdır, səni günahkar sanmadım. Səni anladım. Sən çox ağıllısan, mənim zənn etdiyimdən min kərə çox... bəlkə, milyon dəfə ağıllısan. Səni çox sevirəm. İkimizin ilahi duyğuları cyni yerdə birləşmişdir, buna şübhə yox. Hər ikimizi tale təqdir etmiş, hər ikimizi həyat rastlaşdırmışdır! Bu doğru, biz başqa şeyləri düşünmürük. Əgər tale təqdir etməmiş olsaydı, onda heç rastlaştıraqmı? Dünyada nə qədər insan var, bir gündə yanımızdan nə qədər insan keçir... Sanki bunların biri kimi keçib getmək də mümkünüsüzdü. Tanrıya şükür, keçib getmədik! Keçib getməkdə olan həyatı özümüz saxlamağa çalışdıq. Bilirəm, sən indi çox inciksən! Kənlünə işıq düşsə də, parıldanıaz. Bayırda qar yağsa da, diqqətini çəkməz. Ancaq bunu söyləyirəm, bu dünyada hər hansı bir alicənab böyük qəlb varsa, o sənsən! Əgər bu dünyada tək bir sədaqətli və xoşbəxt ürək varsa, o mənimdir! Bunu heç unutma, əsla unutma, mən səni bütün ömrüm boyu sevəcəm!

Sənin həsrətə batmış kimi görünən kədərlərinin tam dibində mənə bənd olmuş eşq var. Sən bunu gizlətməyə çalışma, məni unutmağa çalışma, yenə də unuda bilməssən! İlahi, eşq Tanrıının özü tərəfindən verilir, Tanrı verdiyi isə əbədidir! Məktubuma nöqtə qoymaq istəyirəm! Sanki sevgimə, həyatımı nöqtə qoyulmasını istədiyim kimi! Dünen bir şeir yazmışdım. O zaman da sanki eyni hali yaşa-

mışdım. Qar yağış dururdu şeirimə. Gözümdəki yağmurlarla nöqtə qoyaraq bağırdım! Səni çox sevirəm!

*Noyabr, 1989-cu il*

### Artıq mən səninəm

Bu dünyaya güvənib, məni bu dünyaya buraxıb getmə!  
 Rüzgarlar qırı bilər qəlbimi! Yağmurlar çökdürər yerin altına. Hər çətinliyin, hər müşkülün həllində eşq var olduğunu, eşq gizləndiyini bilirdinmi, əcaba? Həsrətin məni hər gün keçdikcə tükətməkdə olduğunu bilirdinmi barı? Mən bunu kimsəyə söyləmirəm. Ən etibar etdiyim insan – anam məni anlamadığı bir anda, başqa kimə ağız aça bilərəm? Özün söylədiyin kimi bu həyatı saxlayammarıq... Bu dünyani qarşımıza alıb qova bilmərik... Həyatın ayaqlarına baş qoyaqmı? Dünyanın ətəklərinə sarılaqmı? Nə edək, nə desən, hamısını edərəm! Mən artıq heç mən deyiləm! Başqa biriyəm! Başqa birisi olaraq doğdum özümü bu gün! Sən məni necə görmək istərsən – bəli, oyam! Artıq mən sənin istədiyin insanam! Sənin istədiyinəm! Artıq mən səninəm!

*Oktabr, 1990-ci il*

## Ətrafimdakı hər şey...

Sən mənim bütün dünyamı özün yaratdın! Heç olmasa öncədən xəbardar etsəydin olmazdım? Yoxsa bir cümləlik məktub göndərmək mümkünün deyildimi?.. Biz bu dünyadan intiqam almalıyıq, biz bu həyatı ona sürükləyib qovma-lıyıq! Biz kimsə ilə dava etmirik! Nə yaxşı ki, günahımız da yox, cinayətimiz də! Ancaq Tanrıının önündə borcumuz var, heç bir zaman unutmaq mümkün olmayan borc! Belə təsəvvür et, sən harada doğuldun, mən hansı dünya ilə ma-raqlandım? İkimiz iki dünya insanıyıq! Nə insanlara bənzə-yırık, nə bəlli, təyin edilmiş cədvəlimiz var! Amma bu iki dünya bir nöqtədə birləşir! Hər şey Tanrıının təyin etdiyiyyi-mış! Əgər mərhəmət göstəracayım, deyərəmsə, yəni belə asanlıqla istədiyini gətirib yerinə qoyarsanmı! Bilirsən, kir-piklərin mənim çox xoşuma gəlir. Gözlərinin isə dəlisiyəm! İkimiz ağladığımız zaman onlar o qədər gözəl olur ki, onla-ra baxaraq nə üçün ağladığımı unudurdum. Gözlərindən nur töküldürdü!

Mən onların mənim olduğu haqqında düşündüyümdə bu dünyaya sığmirdim. Onlar mənə tək indi deyil, minlərcə həyatdan daha artıq lazımdı... Biz küçədə dolaşdığımızda hər kəs bizə baxırdı... Və ya biza belə gəlirdi! Biz ayağımı-zı yerə qoymurduq, havada uçurduq! Ağaclardan tökülməkdə olan yarpaqlar da sanki yarpaq deyildi... Onlar bi-zim gələcəyimizi bilən, ilk bahardan indiyə qədər bizim üçün hazırlanan, amma bizi gördükleri zaman bayılan, nə etmək lazı olduğunu unudan bayram əsgərləri idi... O gün qarşımıza bir pişik çıxdığını xatırlayırsanmı? Sən çox şəf-

qətlisən, yoxsa özünü mənə elə göstərməkdən ötrü onun bəşini oxşadın... O da qaçmadı... Başını əllərinlə oxşatmağa başladı... Mən yola davam etdim, əks halda səni pişik balasına qışqandığımı bəlli edə bilərdin. Sən gülüşlərini üzündə biruzə verərərək, ardumca gəldin, kiminsə bizə həvəslə baxmaqda olduğunu söylədin... Mən çasdım... Sanki mən kim-səni, heç bir şeyi görünürdüm! Ətrafimdakı hər şey səndin!

*Oktyabr, 1990-cı il.  
Tələhə şəhərciyi*

### Əlimdəki rəsmi...

Çox az qaldı... Hamısı keçər! Bütün hamısı... Ancaq bir az gözlə! Səbr et. Səbr edə bilməsən, bizim birgə keçirtdiyimiz günləri xatırla. Bizim birgə keçirdiyimiz günlərə döñ. Bir saat... yarım saat... heç olmazsa, on-on beş dəqiqə! Məni anlamaga çalış. Özüm özümü anlamadığım halda bili rəm ki, məni anlamaq o qədər də çətin deyil. Bayırdan sənə görünən yönüm o qədər də qarışq deyil. Hər şeyi gözlərim söyləyib durur... Dünəndən bəri durmadan axmaqda olan göz yaşlarım gözümüzdəki rəsmini yuyub yaxalayıb, billur kimi parıldatdı. Ancaq qorxuram ki, başqa birisinə döndərməsin! Səni necə sevmişəm, eləcə qal! Ağlın, istedadın, baxışların, utancaqlığın və çatışmazlıqlarına qədər... olduğu kimi qalmasını istəyirəm. Mənim həyatımı girdiyin gün, necə girmisənsə, elə qal! Cəsarətin və cürətinə qədər... İndilik bir az səbr et! Çox deyil, az qaldı! Azacıq...

*Dekabr, 1990-ci il*

## Sənin nəfəs almağını havalara buraxmaram

Mən uşaq ikən uçağı çox sevirdim... Evimizin üzərindən ötən uçaqların ardından əllərimi qaldıraraq uzun müdədət durdugum yerdəcə qalaraq onları gözləyərdim, səsini duyar-duymaz anidən bayıra atılardım. Yüksəklilikdə kimsənin məni gözlədiyini uşaq qəlbimlə duyurdum, sadə düşüncələrimlə bunu dərk edirdim... O gün uçaqdan ilk dəfə küsdüm! Səni başqa aləmə aparacaq uçaq gözlərimə bəla kimi göründü. Ovuclarımla üzümü aciz-aciz qapayıb, ağladım. Ev də sanki gözümə bir tələ kimi görünürdü... İndi tərk etməsəm, sonradan məni heç bir zaman buraxmayacaq kimi anlayıb, tez bir anda özümü çölə atdım. Başımın istiqamət aldığı tərəfə getdim. Mənə fərq etmirdi. Nəfəs alırdımmı, bu da o qədər önəmli deyildi. Dünən bizi həvəslə baxan ağaclar bir gündə yarpaqlarını yerə tökmüşdü və əgər indi ayaqları torpağa bağlanmamış olsaydı, ardımdan yetişib mənə dəstək olacaqlarına əmin idim... Mənim göz yaşlarım sən nəfəs almayan havalara tökülməzdi, onların üzünə dərd vurmağa hazır görünürdü...

*Noyabr, 1999-cu il*

## Köynəklərini yaxalayıb...

Kitabların arasından bir məktub tapdım. Əllə yazılmış, hətta səhvləri belə düzəldilməyə yetişilməmiş bir məktub...

Xatırladım, mən onu keçən il ilkbaharda yazaraq sahibinə təslim edə bilməmişdim.

“Dünyada mən və səndən savayı kimsə yox, sanki heç kim dünyaya gəlməyib... Köynəklərini yaxalayıb, ipə asmaqdan nə qədər zövq aldığımı bir bilsəydin... Evimizin qarşısında sallanan ağaclar sanki bizim üçün əkilmiş kimi... Bəli, bəli, bizim üçün əkilmiş... Dünyanı heç bir zaman sənsiz təsəvvür edə bilməmişdim. İnan ki, getdikcə gözlərinin dibinə baxmaqda olan surət və özkeçmişin buna heç imkan verməmişdir; amma mənim sevmədiyim şübhəsi ilə baxdığını hiss edirəm. Bu mənə çox ağır gəlirdi...”

Sentyabr, 2003-cü il

## İkimizin otagında işiq yanır

Gecə yarısı dəhlizə çıxdım. Uzun keçid məni mətbəxə doğru apardı. Ocağa qəhvə üçün su qoydum. Pəncərədən gecəyarısının sehrini seyr edərkən, anidən gözlərim sənin işqları yanmış odana sataşdı. Sevindim. Yorgun olsan da, demək yatmamışdım. Demək, bu gecə yarısı tək deyiləm...

İki fincan qəhvə hazırladım, sənin qapına doğru gəldim. Əlimdəki fincanlardan birini masa üzərinə qoydum, qapını açdım. Sən yazıldın. Mənim içəri girməyim səndən ötrü heç bir önəm daşımadığından pərişan oldum, sənin qəhvəni masanın üzərinə qoydum.

Sən ancaq o zaman başını qaldırıb baxdın və yanındakı masaya işarə etdin. Mən oturmadım... Yazdığını görüb mən də yazmaq istədim. Otağından çıxıb öz otağıma doğru nəfəs dərmədən getdim. Artıq hər şeyi unutmuşdum.

Kağızlarına nə qədər baxıb xəyalalı daldığımı bilmirəm, nə qədər zaman keçdiyinin fərqində deyildim, ancaq qapı açıldığı zaman dönüb baxdım. Sən! Əlində mənim tutduğum fincan. Masamın yanına gəldin. Mən səni oturmağa dəvət etdim. Oturdun. Çox qızarmış gözlərin yuxusuz olduğundan xəbər verirdi. Nədənsə, o zaman sənə acımiş kimi oldum. Amma mənim də gözlərim səninkindən az qızarmamışdı. Bir az dincəlinək üçün ikimiz də çölə çıxdıq.

Çöl çox sakit idi. Bir az bağçada dolaşdıq. Ağacları seyr etdik. Sonra yüksək evlərin yanından keçdik və anladığ ki, bütün gecə ancaq ikimizin odasında işqlar sənməmişdi. O zaman odamızın işqları heç bir zaman sənməyəcək kimi gəldi mənə...

Noyabr, 2006-cı il.  
Dorman

## Mən nə deyirdim, əcaba?

Otağımdaydım... Məni çağırdın... İkinci mərtəbədən uçub gəldim... "Hansi paltarımı geysəm, əcaba?" – "Bu gün ənəmlı bir görüşünmü var?" - soruşarkən, çəşqinliq içində baxa-baxa qaldın mənə. "Sənə nə deyirəm?" – artıq mən soruşurdum səndən. "Heç bir şey, indi yuxarıdan gəldin.."! – Mən daha da çasdım, "Xeyr, mən sənə bir şey deyirdim"!.. "İndi sən çəşirsən"! Mən isə söyləyəcəklərimi tapmaqda çətinlik çəkirdim. "Mən ənəmlı bir şey söyləyirdim sənə, çox ənəmlı... Necə unutdum"? "Tanrı eşqinə, biz beş-altı saat içərisində tək bir kəlmə belə söyləmədiğik" - deyirsən. Mən sanki beş-altı saat durmadan danışmış kimiydim...

Səni yola salıb otağıma döndüm... Masam üzərindəki kağızları görüb nə demək istədiyimi xatırladım. Gözlərimə yaş doldu... Mən sənə məktub yazmaqda idim! O dəqiqə telefonuna mesaj atdım, üzr dilədim...

Noyabr, 2017-ci il

## Göyüzü qədər ağlama

"Mən səni gözlədim..." Evdən çıxmışımdan çox ötmüşdü, bəli, indi "indi həsrət çəkəcək nə var?" - deyirsən, bəlkə. Əgər yorulmazsansa, buyur hesab çək. Saatları çevirir, dəqiqələrə böl... Tək bir saniyə belə qalmasın. Bir xeyli vaxt ötmüşdüm ya? Ya, göyüzü qədər ağlama! Tələsmə, əlindəkini buraxma indilik. Indi çox içəridən mən çıxıb gələrəm əlimdə məktublar..! – Qoşqar Norkabilə ünvanlanmış şeirlərlə...

25 Noyabr.  
Tayland

## Sənə məktub yazdım

Sənə məktub yazdım – gøyün bağından danışıram, nə üçün susursan? Bir şey desənə! Yoxsa, gøy o qədər dəyərsizmi? Kainat qəlbi yatırırmazı? Öz halına buraxılmış ürək köksümə ağır gəlir. Pəncərədən baxıram, boz rəngli buludlar arasından məni götürməkdə olan uçağın qanadları görünür. Gözümdən yaş damlamağa başlayır. Nə üçün səhər ayaqqabını təmizlərkən sənə doyunca baxmadım? Həyatmı, xəyalımı məşğul etdi, rəngsiz dünya içindəmi çəkişirdim? Nə üçün qapıya qədər getməyib, donub qaldım. Ayaqlarım üzərindən xəyallarım baş qaldıracağını bilmirdimmi? Ya da saçlarının üsyən etməsini?

Kirpiklərimi qaldırıb göz bəbəklərimə baxıram – çoxdan getmişən! Tələsən sürücün səni başqa dünyalara götürmiş... Rüzgarın izi belə yox... Mən də ardından çıxdım və kölgələrim üzərində sürünb gedirdim, səfər çantamı süruklayarak... Gözlərimdə qara dönməyən yağmurla gøy pilələr üzərindən yuxarıya çıxırdım.

Uçaq xidmətçisi “gøy bürcü”ndən yerimi göstərir. İlk oturacaqdakı iki yad adam gözlərini yumur, qulaqlarındakı səs əngəlləyicidən əllərini çəkmədən sallanır durur... Kainat susqun... Mənim xəyallarım havada qalır, gøyün vecinə belə deyil..! Sən ancaq iki saat qabağasan. Mənim iki saat qabaqda qalan Vətənimdə!..

*Dekabr, 2018-ci il. Bakı*

## Özün dağa döñəcəksən

Bir arzu uğrunda yola çıxdığınız işə içdən yanaşın! Əs-la dönməyin! Dişinizlə, dirnağınızla çalışın. Dünyanı dinlə-yin, damarlarınıza qulaq asın. Doğru, universitet imtahanında qazanmamaq həyatı qazana bilinməmənin önündə bir şey deyildir, bəlkə; amma yenə də, insanın ruhunun çökması durumu... Dağ aşağıdan baxıldığı zaman böyük görünür, ona yaxınlaşarkən kiçilməyə başlar və getdikcə adam dağa döñər!

*Yanvar, 2019-cu il*

### Yaxşı ki varsan!

Sənə baxaraq bu dünyada var olduğumu hiss edirəm!  
Sənin var olduğuna görə yaşamaqda olduğumu anlayıram.

Mən həyatla iç-içə olarkən sənə baxaraq özümü  
nizamlayıram!

Yaxşı ki, doğulmusan, yaxşı ki, varsan!

*Mart, 2019-cu il*

## Özümü də sən deyə düşünmüşəm...

Çoxdandır sənə yemək hazırlamıram... Belə zamanlarda nədənsə səndən uzaqlaşdığını daha çox bəlli olur! Sənə heç bir şey hazırlamayağımı söyleyəcək ən son gün gəlincəyə qədər nə edim, durma, söylə! Nə edim ki, sən məndən daha çox məmnun olasan! Və mən də ən çox sevdiyi şəkəri əla keçirmiş uşaq kimi ağızma doldurum. Şəkərini hər kəsə qısqanan uşaq kimi ovcum arasına götürsəm səni! Və şəkəri tőkülən barmaqlarına həvəslə baxan uşaqlara göstəriş verərək barmaqlarımı yalayıb ovunsam! İndi o, təsvir etdiyim suratimi gözümün önünü gətirərək, uçaqda oturmuşam. Yanımda bir tanımadığım xanım... Hələ ki, onunla danışmamışam, salamlaşdım sadəcə.

Nədənsə, yazmağa ehtiyacım var, mənəvi qidama diq-qət etməliyəm. İndi səsim də mənə əngəl ola bilər. Çox sınamışdım, gözümüzdəki səninlə gözümə baxdığını zaman öz atəşimi görüb qorxurdum! Demək, mən özümü də sən deyə düşünmüş olmalıyam! Canım, həyat məni çox sınamaqdır; amma mən bu sınamalarda özümdən getməyəcəm.

Bu rüzgar dünyanın öündən köksümü qaldırıb, könlümü səsləndirərək keçərəm. Xəyallarımın üzərindən qəh-qəhə atmalarına izin vermərəm! Məni eşidirsənmi? Şeirlərim məndən can istəmiş, göz yaşlarım qan lələb etmiş gecəyərisi ayağımın altından ulduz toplamağa çıxa bilmərəmsə, məni əfv et. Məni əfv et ki, çox uzaqdayam, çağırırsan səsin yetməyəcək yerdə olduğum üçün atrafında sənə həsr olunmuş şeirlərim mənim hər yönümü doldurub Mövlana kimi səmazənlik etməyə başlar. Mən nələr baş verdiyini ancaq o

zaman anlaram. Mənə nə olduğunu ancaq o zaman anlar dünya! İndilik “İndilik” deməyəcəyəm. Bizim indimiz yox! Bizdə əbədilik var...

*Noyabr, 2019-cu il,  
İstanbul*

**Getməkdən  
usanmayanlardan biri  
mənəm**

Getməkdən usanmayanlardan biri mənəm! Amma gedə-gedə səni yordum, bunu söyləməsən də, bilişəm. İkiimizin birgə getməyimiz mümkün olan o gün gələnə qədər həyat bizi aldadır! Sənə asan görünən vidalaşma dəqiqələrini xatırlatma, məhv oluram! Nə yaxşı ki, şairlə evlənməyinə peşman deyilsən... Öks halda özümü əfv etməzdim.

Mənim şair olduğum daha çox mənə bəlli. Amma özüm tək qaldığım anlar aşkar edər özünü... O anlardan bayıra çıxməq üçün ilk addımı atarkən anında unuduram olub-keçənləri və yenə yaşamağa davam edirəm. İnsanlara aid olduğunu hiss etmək – mənim dünyada etdiyim işlərin ən çətinini sayılır! Amma onlardan bir az başqa olduğumu fərq etmək, dərk etmək də çox xoş...

*Oktjabr, 2019-cu il,  
Istanbul*

## Qar da yağmır...

Marina, "Pəncərə qarşısında səbrsizliklə gözləyən biri var"- yazıldın bir kitabında. Bu söylədiyim gerçəkmi? Əgər gerçəksə, kimi gözləyirsən sabahdan axşama qədər? Qar da yağmır. Yağmur kəsmişdir. Ağaclar da seyr edəcək durumda deyil. Eyni anda məndən də qəribə görünür. Nədən o zaman pəncərənin önündən bir addım belə uzaqlaşmaq istəmirəm? Həyatdan qopmaqdan qorxmaqmı bu?

Məni kənar dünyaya bağlayan nə, əcaba? O bağ varsa, adı nə?

*Aprel, 1994-cü il*

**Sən çox nəzakətlisən,  
Marina!**

Marina, bu gün göyüzü mənim könlümə görə hərəkət edir: qar yağır. Mənim könlümə uyğun yağır. Mənim könlümlə bərabər hərəkət edir. Sığınmaq istəyirəm qara... Sənin onu görmədiyinə məyus oluram. Bəlkə, görürsən, ruhlar necə ölməz.

Kəpənəyə bənzəyib yağan qarın arasında olmaq özü mün də çox xoşuma gəlir. Beləcə qarın yağmasını, heç kəsməməsini istəyirəm. Anidən səninlə danışmaq istədikdə durmadan evə doğru qaçıdım. Səni dəvət etdim. Dərhal özünü yetirdin...

Evdə ikimiz: sən və mən. Mən və sən. Başqa kimsə yox. Masa üzərindəki qəhvələrdən buxar yüksəlir ancaq. Sən qəhvəni çox sevirdin, ya... hardansa düşən xəfif işığın nuru masa üzərindəki dağınıq kitabları da aydınlatdı. Pasternak... Marina, mən isə... dirnaqlarını sevirdim – gözəl bəsləmişdin onları. Mənim baxdığını görüb fincan tutan əllərinin bir az titrədiyini hiss etdim. Gözlərimiz, ürəklərimiz bir-birinə doğru atılmaqdaydı sanki. Onlar sabaha qədər davam edəcək sohbətlərə aludədi...

Sukeçirməz mantonu ciyinina atdığını görüb, harasa tələsdiyini anladım. İstər-istəməz dolabı açdım... Yola salacağımı anlayınca dizlərinə qədər işq saçmaqdə olan dümag çəkmələrini geyib, mənə nə isə söyləmək istədin. Mən isə səndən gözlərimi geri çəkə bilməzdim. Daha doğrusu, sənin getməyini istəmirdim. Sən isə qaçaraq pilləkənlərdən tez-tezəlik aşağı endin. Anladım, Marina səni bayırda Pasternak gözləyirdi...

Pərdə arxasından gizlicə aşağıya baxdım. Sən Pasternakla gedirdin. Mən təcili pəncərəni açdım. İkiniz də eyni zamanda mənim pəncərəmə baxdırın. Sən nə üçün getməkdə olduğunu anlatmadan təcili bayırı çıxdığın üçün utanın kimi idin sanki. Sonra Pasternaka nəsə piçildiyib, mənə əl yellədin – gözümü çəkə bilmədiyim incə barmaqların hava-yə qalxdı. Anladım dönəcəksən...

Marina, sən çox xoşbəxt idin. Mən səni heç bir zaman belə xoşbəxt görməmişdim. Ağlamaq istədim. Amma sənin də xoşbəxt olmağa haqqın varmış, Marina. Bu nə qədər xoş!

*Sentyabr, 2002-ci il*

## “1971-ci il. Almaz”

Marina, sənin fikrə daldığını anlayaraq, sual verməyə çalışıram: “Neçə yaşın var, nə zaman, harda doğuldun?” Sən kirpiklərini ağır-agır tərpədərək, üzünü pəncərəyə doğru çevirirsən. – Məndən üz döndərirsən. Çay bir az soyuyur. Şirniilərə belə baxmırsan... Yerindən qalxdığını görüb, məlun-məlun baxaraq qalıram. Sən bir şey demədən gedir-sən.

Sənə yetişməyə çalışıram. Amma mən yetişmədən bir avtobusa minirsən. Pəncərədən məni izlədiyini görüb bir az rahatlanıram. Sevinirəm. Əllərimi yellayıram. Sən havalara nə isə yazırsan.

Oxumağa çalışıram. “1971-ci il. Almaz”. Nəfəs almayıb bir az ağırlaşır. Nə üçün belə, Marina? Yaşını çıxdan unutmuşam. Dəqiq bilirəm, millətin... Özbək... sənin... Xeyr, üzülmə, bir az diqqətsizlik etdim: millətin yox sənin...

Gerçek şairin milləti olmaz, yaşı da... Sən mənim qızımla da yaşıtsan, nəvəmin nəvəsi ilə də... Məni əfv et, Marina.

Özümü əla alıb, həyata doğru atılmaqdə olan və eyni anda bir şeyindən ayrılib, gəlməkdə olan adam kimi ardınca qaçıram. Sən yoxsan... Avtobus göz görməyən uzaqlığa doğru gedib itmişdi...

*Noyabr, 2002-ci il*

## Çağırduğım anda gəl!..

Bütün ömrüm boyu iki gözün təqibi altındayam... Bu kimin gözü, hələ bəlli deyil. Nə etsəm də, izləyir... Mən tələba ikən daha çox anama bənzəyirdi o gözlər. Evləndikdən sonra ta indiyə kimi həyat yoldaşımı, yoxsa, kimsə?- deyə düşünməkdəyəm. Bəzən Marina Svetayevaya da bənzəyir. Nədənsə, heç bir şey yazmadığım bu yeddi il içərsində eyni gözlər də qeyb oldu, məndən uzaqlaşdı... Çağırsam yetişəcək Marina – dumanlar içində qisılmış kimi... Əlbəttə, günah özümündü... Onu çıxdan çağırıbmamışdım! 26 sentyabr – mənim üçün çox dəyərli bir gün. Doğum gününü birlikdə qeyd edərik... Svetayevanın vəfat etdiyi gün (bu sözü heç söyləmək istəmirəm, çünki o ölməmişdir) 31 Avqust məni çox uzaqlara aparır...

“Mən səni sevirəm, Marina! Çağırdığım anda gəl! Məni bu dünyada tək buraxma, lütfən! Məni təqib et. Mənə öyündən ver! Lazım olmayan işlərə baş qoşduğum zaman bütün səsinlə ayrı məni o aləmdən, ayılim... Ancaq tək bir ricam var, sən ən son etdiyin işi mənim də təkrarlamığımı əngəl ol! Çünki mənim dinim buna izn vermır... Ayıb olur! Məni yalnız buraxma...”

*Avqust, 2008-ci il.  
Hindistan, Gao*

## Mənim şairlərim: Puşkin və Yesenin

Nədənsə, elə fikirləşirəm, indi Puşkin ilə Yesenin indi bir-biri ilə dava edir. Bütün gecə boyu göz qırpmadan onların portretlərinə baxıram.

Yeseninin davakar olduğunu eşitmişdim. Amma mənim evimdəki Yesenin qətiyyən elə deyildi. Mən onu ilk gördüğüm zaman bəyənmişdim. Ancaq Yesenini qullab vuran biri kimi təsvir edən rəssam xəta etmişdir. Çünkü Yesenin nargiləsiz də yaraşıqlı görünür.

Mən o portreti satın aldığım gün, ona Puşkinin yanında yer ayırdım.

İkisi də ancaq tək tərəfə baxan portretlərin yanına öz portretimi asaraq (uzaqdan sanki başqa birisi baxır kimi) seyr etdim. Qəribədir, mənim rəsmim də onların baxdığı tərəfə, gülümsayərək baxırdı...

Puşkin və Yeseninə görə çox gənc zamanımda çəkdirdiyim bu rəsmiin onlardan ayrılmayacağını düşündərək qürur duyдум.

Yenə də Puşkin daha çox qürurluydu. Həbəş olduğu bəlli... Ona baxsam gözlərim od alıb yanar. Yesenin isə sadəlidir... Zavalı, boşuna artist qızı sevməmişdi ki...

İçimdə nəyinsə baş qaldırdığını hiss edirəm. Nə iləsa dava etmək istəyirəm...

*Avqust, 1989-cu il*

**“Yağmur yağmaqdaydı”...**

*Puşkin bu rəsmi bizim üçün yaratmış*

Yağmur yağmaqdaydı... Kəhnə əşyalar satan yaşılı qadından Puşkinin rəsmini satın aldım. Yağmur yağmaqdaydı. Rəsmi çantamda gizlətdim. Yoxsa yağmur isladardı rəsmi. İki qızımla birlikdə özümü xoşbəxt hiss edərək addım atıram keçidən keçərək. Hər kəs gözüümə sanki Puşkin kimi görünür. Hər kəsi sevərək gedirəm. Amma çantamda nə olduğunu kimsə bilmir. Mən tez otağıma girib göstərmək istəyirəm rəsmi. Otagımdakı bütün dahişləri çasdırımaq istəyirəm. Çünki evimdə Dantes də var... aman, ürəyim titrəyir.

Durmadan yağmur yağır... Hər kəs öz işində-gücündə. O və ya bu əşyalarını satıb tez də evlərinə getsələr də...

-Ana, Puşkini tanımayanlar da varmı, əcaba? – deyə soruşan kiçik qızımın sualına çəşaraq:

-Var, qızım. Puşkini vecinə almayanlar da var, – deyə cavab verirəm.

-Ona görəmi satırlar onun rəsmini? – deyə təkrar sorusuna:

-Puşkin bu rəsmi bizim üçün çəkdirmişdir, qızım. Onun üçün bu rəsmi bizə satdılar.

Yan tərəfdəki dükanda almaq istədiyim köynəyə əlimi uzadarkən bir erməni qadını məndən öncə “qapıb” getdi. Ona bir şey demədim – çantamda Puşkin vardı, utandım...

*Mart, 2000-ci il*

## Yazı masamda

Dünən doktorun yazdığını "resept"i yazı masamın üzərinə kimin qoymuş olduğunu indi heç xatırlamıram. Sanki biri qəsdən bura qoymuşdu düşündükcə, əsəblərimə toxunurdu bu kağız... Nə olmuşdusa, yenə düşünürəm, bu yerində deyil. Və elə bir zamanda ki... – Ürəyim böyüklük davası içindəydi. Heç sevmədiyim insanlar haqqında düşüncəyə dalmağımı bənzəmirmi bu, əcaba? Harada durduğunu söyləyimmi? Puşkinin rəsmi ilə Svetayevanın "tam ortası"nda. Mən o "resept"i cırıb atdım. Ömrümü uzatmaqdan ötrü dərman istifadə etməkdən əl çəkdirim.

*Aprel, 2001-ci il*

## Puşkin

Dogum gunun qutlu olsun, Puşkin! Öz dogum gunüm qədər dəyərli bir gün! Öz dogum gunümüzdən də xoş bir gün!

O gün Gənəş daha odlu olmalı. Göyüzü də təlatümə gəlmışdır, bəlkə. Ay özüna yer tapa bilmədiyi üçün qaranlığın içində gizlənmişdir...

Dantes nədən doğulmuş, bəs...

Puşkin, ilk dəfə rus dili müəllimimdən eşitdim sənin adını... Və buradan yola çıxıb səni öyrənməyə başladım. Xeyr, o qədər çox axtarmadım sənin adını. Çünkü sən mənim xəyallarımın dolaşlığı bir aləmdə qərar tutmuşdu.

Müəllimim bir gün sənin haqqında danışarkən "duel" deyilən bir kəlməni ağızından çıxartdı.

Gözü divarlarda dolaşıb, sonra mənim baxışlarımla qarşılaşdı. Mən əllərimlə qulaqlarımı tutdum...

O gecə heç yuxuya getmədim. Tezçə sabah açılsın, məktəbə gedib müəllimimdən sənin haqqında soruşmaq istəyirdim...

Ertəsi gün müəllimim əlində portretlə gəldi. Bu, mən baxmağa belə qorxdığum, yəni altına "Duel" yazılmış rəsmidi...

O gün mənim uşaqlıq təsəvvürümə ilk dəfə qara qan sıçramışdı. Ölüm gözümə çox qorxunc göründü. Mən müəllimimdən tək bir günlük portreti götürmək üçün istədim. Divara asaraq, öncə çox seyr etdim, rəsm gözümədə qarışırdı. Güllə atmaqdə olan kim – bəlli deyildi. "Puşkin öldü, amma yixılmadı"- dedi, məni izləməkdə olan bacım... Onun qəh-qəhə ilə gülməsindən ayılaraq ona bir də baxanda – qan-tər içində yatmış olduğumu fərq etdim. Qızdır-

mam qalxmışdı. Şaqqıldayan güllənin səsi mənə doğru uçurdu...

Bir az sonra barmaqlarım arasından divara baxdım: Puşkin!.. Dantes isə yoxdur..! Puşkin Dantesi çoxdan evdən qovmuşdu...

Mən o gün həyatımı Puşkinlə keçirdim. Özümdəki bütün sualları Puşkinlə çözməyə başladım. Hər şeyə rəğmən “Puşkinin yanında bu nədir ki?!” deyəcək, “Puşkin olduğu yerdə buna nə var?” şeklinde iş görəcək olmuşdum. Həyatımın Puşkin dən başqa bütün yazılarını qaralayaraq silmişdim, daha doğrusu...

*İyun, 2001-ci il*

## Puşkin

Çox çətinlik çəkdim, beləcə! Keçərmi, əcaba, bunlar!  
Bəzən keçməsini də istəmirəm, alışdım artıq. Bəzən keçər-  
sə tez keçsin, deyərəm, amma ürəkdən söyləmərəm bu sö-  
zü... Heç belə sevərmi insan?

Kirpiklərimcə, saçımın hər telincə sevməkdəyəm. Yal-  
nız bu sevməklə özümü təkrar yaratmaqdəyəm, təkrar di-  
riitməkdəyəm hüceyrələrimdə! Mən böyüməkdəyəm belə-  
cə... Tanrıni tanımaqdəyəm... Onun mənə verdiyi mükafatın  
ən böyüyü, ən əzablısı və bununla birlikdə ən şirnidir bu!  
Hər kəsə söyləmək istəyirəm bunu! Dağlara dirmanıb ba-  
ğırmış istəyirəm! Mənə nə verdisə bol-bol verdi Tanrım!  
Dostlardan əksik etmədi; saygı və dəyəri, zənginliyi də bol  
etdi...

Amma gedəcək animda bu necə bir sınaq ki, məni su-  
dan alıb atəşə, atəşdən alıb suya atacaq! Adını bilmədi-  
yim bu dünya mənə o qədər çox mərhəmət göstərdi ki,  
yanaraq ağlamaqdan başqa çara tapmadım. Damarlarda  
qan qaynayan zaman maraqla zavallı adamlara bax-  
dım. Nə yazıq ki, onlar öz kiçik dərdləri ilə çarpışmaqdə  
idi! Mənim xoşbəxtlik damlayan gözlərimə baxmağa heç  
zamanları yox idi onların!

Onun şeir oxuduğunu mütləq mənada bilirdim, mələyə  
dönmüşdü və ya mənə elə gəlirdi. Şerinin bəlli bir yerinə  
gəldiyi zaman kirpikləri o qədər çox titrəmişdi ki, bunu  
sözlə ifadə etməyin heç imkanı yox idi. Mən o anı gözü-  
mün önünə gətirdiyim zaman, nadənsə, Tanrıya ibadət etdi-  
yim mənzərə gözümüzün önünə galır. Və mən bütün dünyani  
belə bir mənzərədə təsəvvür edirəm! O gerçəkdən də iste-

dadlı idimi, hələ də bilmirəm, amma onun xarici görünüşü mənimlə dünya arasında elə bir böyük çizgi çəkmişdir ki, mənim gözlərimin ondan başqa heç bir şeyi görmədiyi gerçək, qulaqlarımın onun sözlərindən başqa bir şey eşitmədiyi dəqiq idi. Artıq mən onu qürurumdan, vətənimdən və hər şeyimdən də çox sevirdim! Mənim eşq dolu belə günlərimin birini yaşamış adam bu dünyadan rahat bir şəkildə köç edə bilərdi! Mənim atas dolu belə acı günlərimin birini yaşamış adam o biri dünyada cəhənnəm atəşinə rahat dayana bilərdi! Bir də bu var: mən onun şəbnəm kimi təzə şeirlərinə də qısqanıram, hansısa bir qızın rəsmi təsəvvür edilmiş şeirlərinə qısqanıram, məhv oluram! ...Mənim çarəsiz və xoşbəxt halıma boyun uzadaraq baxmaqdə olan eyni günlərimin harasındasə onun durduğunu görür, yenə yaşamağa davam edirəm. Mənim ibadətlərimin hədiyyəsidir, bəlkə... Bəlkə, Tanrıının mükafatıdır, indilik heç nə bilmirəm!

Fevral, 2011-ci il

## Fərqli olmalı idi, elə deyilmi?

Bizdə şeir daha yüksəkdir! Mən bu qərara ancaq bu gün gəlmış deyiləm. Nə zaman, harda toplantıya qatılmışamısa, belə düşüncəyə dalarım: bizdə şeir yüksəkdir! Dünən də belə oldu... Litvalı bir şair şeir oxuduğu zaman, nədənsə, gözümüzün önünə bizim gənc şair Cantemir gəldi... Mənca, şeir oxuyanın zəifliyi mənə gənc şairimizi xatırlatmış olma-hiydi! Mən öz şeir dünyamda gəzirdim sanki... O şeirini bi-tirdi... “Necədir şeirləri?” – deyə soruşdum yanındaki San-Fransiskolu şairdən. O çiyinlərini çəkərək, “Olur” işarə et-di. Başqalarına baxdım, başqalarında da eyni durumu gör-düm. Zənn edirdim ki, şeir oxunan çevrə fərqli olmalı, ürəkdən çıxan hər səsin göy üzünə atıldığını hər kəs görmə-lidir. Özəlliklə, dənizin ortasında durmuş, rüzgarı da sus-durmuş gəmidə bambaşqa olmalı, elə deyilmi? Həsrötini necə unutmayı bilmədən balıqları suyun dibinə endirməyə çalışan dalgalar davasında mütləq fərqli olmalı, elə deyil-mi?

*Noyabr, 2018-ci il. Tayland, Pattaya*

## Biz canlı ağaclardıq

-Zarina... Sizin adınız mənim Marinama çox bənzəyir! Marina və Zarina! Sizin kitabınızı oxuduğum zaman, səhi-fələr arasından havaya yüksələn ağ quşların qanadlarını yavaşça çırpdığını və ikimizin kirpiklərimizin gizləndiyini çox görmüşdüm. Bizi ağac deyə düşünür quşlar... Biz ger-cəkdən də canlı ağaclarıq...

Şeirlərə çəşaraq bir-birimizə sarılırıq... Güldüyüümüz zaman gülüçüklerimiz gülə, ağlaşınca, göz yaşlarımız xə-zələ dönündü. Mən hər iki halda şeir oxuyuram, Marina baxışlarına sarılıraq şeir dinləyirdi. Şeirlərinizi oxuduğum zaman sıx-sıx ətrafa baxırdım, bütün vücudumla gö-yə dırmaşmaq istəyirdim... Mənə heç bir zaman bu qədər gözəl görünməmişdir gəy, heç bir zaman sizin şeirləriniz-dəki kimi deyildi yer...

Bəli, az qalsın unutmuşam, Marina əllərimi oynadaraq məni ayıldır.

-Sizin şeir dolu qəlbiniz mənim duygù dolu şahanə məmlökətimdə də belə bir həyat sürməkdədir...

(“Goryanka” qəzetiinin baş redaktoru Zarina Kanukovaya yazılan məktubdan)

Dekabr, 2018-ci il

### Oyanıq sükunət içində

Vyetnamdakı Ədəbiyyat İbadətxanası haqqında düşüncərək dünyaya sığmırıam. Elə bir oyaniq sükunət var ki, ürək hövlənir... Biz gəldiyimiz gün yağış yağırıdı... gerçəkdən rüzgarlar həddini bildi, hava bizi gözləməyə məcbur etdi. Biz də onların saygısına saygı ilə cavab verdik, hər anı gözlərimizə yerləşdirib, ürəyimizi gözətçi etdik... 143 şair qatıldıq. İsimlərimiz də geyimlərimiz kimi çeşidli. Birinin isminə dilim dönmür, digərinin ismindən başım dönür...

*Avqust, 2019-cu il*

Dünya şairləri, haydı, gəlin, təkrar doğulaq!..

*Şairlər, haydı, gəlin, dost olaq!*

Dünya şairləri, haydı, gəlin, bir yerdə birləşəlim!

“Kitab dünyası” qəzeti bizə qanad olmağa hazırlıdır. Birçə addım atsaq yetər, dünya bizim olacaq! Biz hansı dildə danışsaq da, hansı irqə, hansı bir rəngə mənsub olsaq da, bunun heç bir fərqi yoxdur. Biz olduğumuz yerdən bir az hərəkət edə bilsək, baxışlarımızı dünyaya doğru yönəldə bilsək yetər – o vaxt şair göyə dönəcəkdir və hamımız tək bir ürəkdə toplanacağıq!

Dünya şairləri, haydı, gəlin təkrar doğulalım!

(Bütün dünya şairlərinə yazılın müraciətdən.)

Avqust, 2019-cu il

## “Puşkinin tapdınızmı?”

Biz Ekmellə eyni sınıfda oxuyurduq. O çalışsan şagird idi. Sınıfda çalışsan şagirdləri sayıqları zaman öncə mənim, sonra onun ismi söylənilirdi. Halbuki, mən dərsləri seçərək oxuyurdum. O isə bütün dərslərə görə bacarıqlı sayılırdı. Mən də ona baxıb həvəslənirdim. Çox xoş görkəmli olduğu üçün qızlar onun ətrafında dolaşırdı; onunsa mənə qarşı etinəz olmadığını bilirdim, amma bizim ailəcə fərqli insanlar olduğumuza görə bizim bir-birimizə yaxınlaşmamışdan səhbət gedə bilməzdi. Biz böyüdükcə dünyagörüşlərimiz də dəyişməyə başlamışdı. O, mənimlə danışlığı zaman mənə mənalı söz söylər, amma mən sanki anlamamış kimi davranardım; daha doğrusu, “sevirəm” kəlməsini bir-yolluq onun öz dilindən eşitmək istəyirdim. Belə günlərin birində o mənə “Sən həyatda Puşkinin əsərlərindəki qəhrəmanları axtarırsan” - dedi. Bu cümləni o dolayı şəkildə söyləmişdi. “Mən həyatda Puşkinin əsərindəki qəhrəmanları deyil, Puşkinin özünü axtarıram” - dedim. Onun məndən belə bir cavabı gözləmədiyi üzünün ağarmasından bəlli idi...

Mən məktəbi qızıl medalla bitirdim və imtiyazlı şəkildə universitetə qəbul oldum. Ekmelsə yalnız üçüncü il imtahanlarından uğurla çıxa bildi. Beləcə, bu aradan keçən illər ərzində biz bir-birimizi heç görmədik, amma onunla bağlı xəberləri evdəkilərdən eşidirdim. Xalam qızı Ekmelgilin qonşusuya evləndi. Adatən tətillərdə şəhərdən evə – kəndə gedərdim. Belə günlərin birində xalamın qızı mənim bir rəsmimin Ekmelgilin evində asılıb durduğunu söylədi. Bu

hadisə mənə çox qəribə gəldi. Məktəb dövrü gözümün önündə canlandı. Onun halına yandım. O zaman da halına yanırdım. Amma mənim onun halına yanlığımin və onun eşqinin, iki ailəni uyğun bir qərara gətirməyəcəyini yalnız ikimiz deyil, bütün kənd bilirdi. Bir gün bacım belə dedi: "Ekmel qardaş mənə sənin haqqında danışıb ağladı..." Bu dəfə bir az sərt davrandım: "Ekmel barəsində bir daha danışma!" Belə etməsəm, olmazdı. Hər dəfə onunla bağlı nəsə eşidincə, bütün günü halim pozulurdu. Soyuqda nazik gezinmiş, gözləri həsrət dolu Ekmel gözümüzün önündə donub qalırdı...

Aradan çox illər keçdi. Nə qədər çox yaz və soyuq qışlar keçdi. Uşaqlarımız böyüdü. Bu arada iki-üç dəfə eşitdim: "Rəsmiñ Ekmelgilin evində asılı durur..."

Keçən günlərdə Ekmel yeni evə köçəndə sınıf yoldaşlarını evinə qonaq çağırmışdı. Qız sınıf yoldaşları divarında asılı rəsmimlə rastlaşınca az qalib ağıllarını itirsinlər. "Hətta həyat yoldaşının yanında utanıb, nə deyəcəyini bilmədən çəşib qaldı" – dedi mənə – zəng vuran ən yaxın dostum...

O gün gecə saatlarına doğru tanımadığım telefon nömrəsindən ismaric gəldi, ikicə kəlmə yazmışdı: "Puşkini tap-dınızmı?"

Bu ismaric müəllifini tanıdım, amma cavab göndərmədim...

*Noyabr, 2019-cu il*

\*\*\*

Tanrı, Tanrı dediyim günlərin birində səninlə rastlaşdım... bu dünyada tanıldığım insanların heç birinə bənzəmədiyin çox diqqətimi çakdı. Sən qürurlu və çox kədərli idin, dalğın baxardı gözlərin. Sən bu dünyada savaşların içində yaşayan kimi görünürdün. Halına çox yanıldım sənin. Gecə-gündüz səni savaşdan almaq haqqında düşünürdüm, səni mənənim dünyama döndərmək istəyirdim. Təbii, bu o qədər də asan deyildi. Sənin dünyana neçə dəfə getdik-gəldik... Yaxşı ki, o günlər bizim yaşayıb geridə buraxdığımız keçmiş günlərdə qaldı. Sən çox saf idin, ağlamaq istəyirdim sənə baxanda. Özəlliklə də, kirpiklərin çox xoşuma gəlirdi. Gözlərinə vurulduğum günlər məndən daha xoşbəxt insan yox idi! Və bu gün də özümdən xoşbəxt insan görmədim... Eşq biza o dünyani göstərmədi... ancaq Onun var olduğunu hər nəfəsədə hiss edərək yaşadıq.

Tanrı, Tanrı dediyim günlərin birində sənə rast gəldim... O günlər sən də Tanrı deyirdinmi?

## Ədəbiyyat ibadətxanası

Hara baxaramsa, dünyanın hər yeri ədəbiyyat ibadətxanası olaraq görünürdü. Programda qeyd edildiyi kimi sabah erkəndən Ədəbiyyat İbadətxanasını görmək üçün yola çıxdıq. Hər kəsin ovqatı gözəldi! Hamımız bir-birimizi çox sevirdik. Sanki ibadətə gedilmiş kimiyidik! Burda bir sırr vardı, gerçəkdən. – Binalar da əzəmətliydi; ağac və çiçəklərə qədər hər şey harda böyüməkdə olduğunu çox yaxşı biliirdi; quşlar büsbüütün sakit... rüzgarlar hədlərini aşmağı xəyal belə etməzdi... – Hava nəfəs almır sanki... Xoş bir səssizlik, ürək ritmini belə duymaq mümkün olan səssizlik! Hər kəs öz işində-güçündə, çoxdan gözlədiyimiz daha da aydın gözə çarpmaga başladı: Bizim evimizdir əslində bu yer! Bizim Vətənimizdi Ədəbiyyat İbadətxanası!

18 fevral 2019-cu il

\*\*\*

Vyetnamda sənin sevdiyin hava! Goy qaranlıq bir rəngdə – yenə də şairanə nəşə var! Danışma növbəsi Kolumbiyalı şair Fernando Rendonunu. 2006-cı ildə bizim gələ bilmədiyimiz Medilindəki şənliyi xatırlayırsanmı? Həmin o şənliyi gerçəkləşdirən adam bu idi. Yaxşı şair sayılır. İspan dilində Vyetnamı mədh etməkdədir... Mən səsinə bəzi şeylər yazmaq istəyirəm. Adətən belə havalarda biz ikimiz gəzintiyə çıxr, ağacıları seyr edər, ötüşən quşlardan bəhs edərdik... Yağış yağan zaman çox islandığımızdan evə döñərdik. Oxudugumuz kitablar haqqında fikir yürüdəndə çənəm düşərdi... həyəcanlananda o qədər iç çəkərdim ki... Sənin maraqlandığını gördüğüm zaman anlatdıqlarımı daha bir şeylər qataraq söyləyərdim.

Səni sevirəm!

\*\*\*

Dünən şənlük başladı! Şair çox imiş, yazar da. Dünyada məmləkət və millətlər saysızdır, əslində. Yaxşı bilmədiyim bir dildə danışıram. Nə qərib, ingilis dilini bilməyənlər də çoxdur. Onları gördüğüm zaman ingilis dilində bildiyim bütün sözlərdən bəhrələnirəm, amma daha bir yönü var, yənə də bir-birimizi anlayırıq. Şair qəlbimizlə hiss edirik bir-birimizi. Gözlər danışır... Maraqlı tərəfi bu – şeirləri söz-süz anlayırıq, ahənglər yardımçı olur. Biz 72 məmləkətdən gələn şair və yazarların 72-dən daha artıq dərd və həsrətimiz var. Şair və yazarların sayını indilik bilmirik, mənçə, 100-dən artıqdır; amma bunu yaxşı bilirəm: hər kəs bir-birini çox sevir, daha öncə dünyanın hər tərəfinə dağılmış və bəlli bir təsadüfə qarşılaşmış qohumlar kimiyik! Söhbət əsnasında bir-birimizi nə qədər çox gözlədiyimizi iç dün-yamızla hiss edirdik...

17 fevral 2019-cu il

**Əlvida, Daşkənd,  
salam. Hanoy!**

İnşallah, bu gün döñəcəyəm! Günlər o qədər tələsdirdi ki, nə gündüzə, nə də gecəyə baxa bildim. Həyata bu gün gələn və bu gündən yaşamağa başlayan biri kimi dünyanın ismini ingilis dilində aradım. İnsanlarla danışarkən onların üzünə, gözünə baxırdım, amma beynimdəancaq ingiliscə vardi. Hər zərrəm, üzümün əzalarına qədər onu qarşılamamağa çıxdım! Amma qarşımı yalnız dəyərli almancam çıxırdı. İki, bəzən 4-5 dil arasında çarşırdım! Belə anda bu çarşımlar o qədər üzücü idi, hər nəfəsdə Tanrıni hiss edirdim!

*14 fevral 2019-cu il*

## Hardasan, Vyetnam? Hardasan, Şeir İbadətxanası?

İndi xatırlayıram, hansı il idi Vyetnama gedə bilmədim... Əlimdəki dəvətnaməyə görə şeirlər yazmışdım! O zaman dəvətnaməmin uçan sehrli xalçaya dönməsini o qədər istəmişdim ki, nə heyf istəyin heç bir sərhəddi yoxdu. Qalxsam da, otursam da, gözümün önündə hələ manım görmədiyim Hanoy sərgilənirdi... Mən Vyetnamı öz dünyamda yaratmışdım, ruhumun yüksək genişliklərində təkrar və təkrar var etmişdim. O dümağ, nur saçan, hər yerindən musiqili şeir dağılan böyük bir diyar... yolları ürəyimə qədər uzanmışdı. İnsanları çoxdan qanadlı mələklərə dönmüşdü... Mən yuxusuz gecələr onun ziyarətinə tələsirdim. Ayaqları min uçmaqda olduğunu hiss etdikcə, elə havalanırdım, yerdə qalanlara əl yelləməyi unudurdum. Sonra eyni olanları şeir ibadətinə dalana qədər xatırlayıb utanırdım. Ruhumda ki eyni istiqamət gün keçdikcə yüksəldirdi.

İbadətə gələnlərin çoxu şairdi... Rüzgarlarla gəlirdilər... buludları ötüb gələnlər də vardi... Göyüzünü doya-doya nəfəs almaqda olan mən, şeir dadı gələn kədərimi paylaşdırırdım Günsər barmaqlarımla! Şairlərin məmənnun gülümsəmələrindən ulduzlar töküldü... Mən bu dünyadan ulduz toplamaqda olanlarını görünçə gülümsəyirdim. Bu dünyaya soykənərək dincələnlərə qəb-qəhə çəkirəm...

Bu gün yenə əlimdə dəvətnamə və bilet! Tanrı nəsib edərsə, sayılı günlərdən sonra, "hardasan, Hanoy!?" - deyə yola çıxacağam. Şeirin növbəti ibadətində Ondan hər sözümdən şeirlər böyüməsini, göz yaşlarının hər damlasında ahənglərin parıldamasını soruşmaq istəyirəm.

\* \* \*

Həyat, mənim nazımla çox oynadın... sanki göyü iki əlinlə mənə təslim etmiş kimisən. Bu iş öncədən Günəşin heç xoşuna gəlməyib. Çaşdigindan Ayın rənglərinin ağardığını çox görmüşəm! Haraya gedirəmsə, ulduzlar yolumu kəsirdi... Başımı qoyardımsa, buza dönərdi yumuşaq buludlar...

Həyat, məni çox sevdin... Özüm istəmədiyim halda sənə saygı göstərdim. Sənə aşiq oldum, amma əslinə qalsa, sən məni o qədər də yaxşı tanımirmişsan. Mən yaxşılığı bilməyən biriyəm... bəlkə, ondan heç ayrılmak istəmirəm!..

### Sən ölməmisən - səni öldürmüşlər

Marina, kitablar yalan söyləmiş: sən özünü öldürməmişsin. Sonradan sənin ölmədiyini bilənlər, buna dəqiq inanınca bir şey demədən susmuşlar...

Sən həyatdan sıxıldığın zaman Seryoja və Alyadan mədət urnarsan... ağaclara soykənərsən.. göylərə yüksəlib, havaya dönərsən... Ziyarətgahın və hətta, keçilərin də yadindadır...

*İyul, 2004-cü il. Bursa*

\* \* \*

Pattaya! Bu günkü şeir törəni dənizdə davam etməkdədir... Dənizin hər zərrəsi şeirə dönməyə hazır kimi..! Rüzgar saçlarınımız çəkərək bizlə zarafat etməkdən heç yorulmur. Yeni şair dostlarımıla şeir mövzusunda danışırıq... Mən şeirlərin ahənginə qulaq asınca gözlərin dibindəki ürəkləri görürəm.

Şairlər bir-birinə bənzəmir...

\*\*\*

Nəhayət, konfrans bitdi... 3-4 gün davam edən görüşlərdə çox yaxşı, səmimi dost olan bizlər, istəmədən öz yol çantalarımızı sürükləyərək, gəldiyimiz yola təkrar döndük... konfrans bitdi, amma onun bitməyən nəşəsinin bütün ömrümüz boyu şeirlərimizdə davam edəcəyinə inanıram!

Əlvida, Tayland!

Əlvida, Bankoq!

Əlvida, Pattiya!

Amma Şeir Gecəsi – Şeir Bayramı, sənə əlvida demək istəmirəm! Çünkü sən mənimlə birlikdəsan! Səninlə vidaslaşmaq üçün özümə əlvida söyləməyim, özümlə vidalaşmağım gərək! İndi buna gərək yox..!

*26 noyabr 2018-ci il*

### Gəmi yırgalanır...

Belaruslu şairə yerindən atıldı-düşdü, amma gəmidən suya düşmədi. Sözlər ətrafa o qədər sürətlə dağıldı ki, onları ələ keçirməyə heç imkan olmadı. Böyük, kiçik hərflər kirpiklərimə vurunca nöqtələr yuvarlanmağa başladı. Gök Yerlə bir oldu!

Gəmi yırgalanır, Amerikadan gələn şair dənizlə bağlı şeir oxumaga başlayır... Məni çəşdirən şey o ki: dəniz bizi oxşarkən, dalgalar həddini aşır. Marinanın gördüyü dəniz mi bu, əcaba?!. Amma Marina dənizdən çox incimişdi... demək, Marinanın gördüyü dəniz bu deyil. Şeir oxudğun zaman dənizin səsi musiqi kimi səslənmirsə, demək, o dəniz sayılmaz. Mənim dənizim şairmiş, məgər...

## Yenə yixılacaqsan...

Sənə dayanaraq özümü qaldırmağa çalışıram, əslə gəri çəkilmə... Sakit ol! Bu gün yazmasan da, sabah, əlbəttə, yazacaqsan- deyə, söylə. İrlidə daha yüksək zirvələrə yetəcəyimə məni inandır.

Mənim həyatıma sən böyük addımlarla girmədin, bəlkə, sən mənimlə birlikdə doğulmusan. Dostlarımın düşündüyü kimi düz deyil. Bəzən yixılıb ölməyə, bəzən ölüb yixılmağa doğru gəlir... Mən hər gün ömrümün bəlli bir yoluyla vidaslaşmaq, bəlli illərinə doğru getmək istəyirəm. Ölümün ağır sükünətiylə xatırladıcı, həm də dirildən odalarında Sənin yaş damlayan kirpiklərinə dayanaraq dirilmişdim. Anidən dirildiyimi görən doktorlar çox çəşmişdi. Mən bütün varlığı o gündən sonra sevmişdim. Ağaclarından ta quşlarına qədər ürəyimdə bənd olmuşdur. Dünyayla anlaşa bilmədiyim günlər ürəyinə izinsiz gira biləydim. Haydi, izin ver də mən Səni öncəkindən daha çox sevim.

Məni qorу, yalan şeir yazmağıma izin vermə..!

## Mənim həyatım

Coğrafiya dörsi bitdikdən sonra Belçika meşələri haqqında çox düşünməyə başlamışdım. Gözümün önündə nə-həng ağaclar və onlara dirmanmış – sanki bəzək kimi asılmış qızılıqlı dələlər, qurdlardan qaçaraq gizlənmiş – ürəyi partlamaq həddinə gələn dovşanlar canlanmaqdı. Özəlliklə də, meşəni ayaga qaldırıb bağırmaqdə olan aslanlar çox xoşuma gəlirdi...

Bələ durumlarda anidən dərsə girmək üçün çalınan zəngin səsindən heyrətlənirdim. Bir-biri ilə zarafatlaşaraq, su səpən sinif yoldaşlarımı baxıb, onların meşəni çoxdan unutduqlarına çəşirdim.

Yolun hər iki tərəfindəki kiçik ağacları (coğrafiya dərsindən sonra mənə bələ gəlirdi) Belçika meşələrindəki yüksək ağaclar sanıb, onlara toxuna-toxuna evə dönürdüm...

Çiyinimi kəsən ağır çantamla evə gələndə, bacım qaçaraq televizor olan otağa girib, anamın arxasında durub, məni qısqandırmaq üçün, əlində gizlətiyi nəyisə yeməyə başlamışdı. Babamın vəfatından sonra yas köynəyini hələ də soyunmamış anamın, cibindən bir şey çıxarıb mənə uzatdığını xatırlayıram. Xatırlayıram, bu, üzərinə dovşan şəkli çəkilmiş şəkər idi. Mənim razi qalacağımı gözləyən anam, bir şey demədiyimi görünce, şəkər verdiyinə peşman olmuş kimi mətbəxə doğru yol almışdı.

Öz balaca otağıma girincə ardımdan əlində dəmir qələm və silgi tutan bacım gəlmişdi. O, mənim şəkəri yeyib-yemədiyimi özüna dərd etmişdi (bayaq otağıma doğru qaçıdı) üçün tərləmişdi.

Şəkərdən gözünü çəkmədən “Dəyişdir!” dediyi, yaxşı yadimdadır. – Mənə qələmlə silginin çox gərək olduğunu

bacım haradan bilmışdı belə? O gün ormanın rəşmini çizməq istəyirdim. Amma şəkəri də yemək istəyirdim eyni anda. Nə isə, qələmlə silgi daha çox lazım idi! – Bacıma əlimi uzadarkən, o da mənə əlini uzatmışdı. Öncə şəkəri əlinə almış, sonra əlindəkiləri mənə vermiş, həm də şəkərin kağızını açaraq elə yeməyə başlamışdı ki, bütün ömrü boyu gözü mün öündə durdu qaldı! (Əslində, mənə toxunan başqa bir şey idi.)

Geyimimi dəyişib həyatə çıxarkən əlimdə qələm, silgi və gözəl çiçəklər, quşların rəsmi çəkilmiş rəsm dəftəriylə anam içəriyə girdi. O dəqiqa bacıma baxdım, o şəkər yeyərkən, məni aldadırmış kimi baxırdı. Daha sonra bəlli olduğu kimi, anam bacımla birlikdə şəhərdə yaşayan xalamın yanına getmiş və yolda dükana girib nələrsə almışdılar. Dükana girərkən həmişə özü üçün bir şey alınmasını israr edən bacım, bu dəfə, qələm və silgi aldırbımiş. Şəkərə galincə, xalam anamın cibinə bir ovuc şəkər atmış ki, evdə uşaqlarına versin. Anam bacıma “çox yeyərsən, dişlərin ağriyar”- de məsinə baxmayaraq, bacım yol boyunca bir neçəsini aşırımışdı...

Bütün günü bacımdan küsmüşdüm. Bütün günü dovşanı yaxalamaq istəyən qurd kimi ona ovçu gözü ilə baxmışdım. – Nərgiz də öz günahını bilərək məndən gizlənirdi. Ancaq axşama doğru televizorda göstərilən, təbiat mövzulu program üzəyimdəki o sıxıntını duman kimi dağıtmışdı. Ormandakı olaylar: Aslanlar bir-biriylə boğuşur, ilanlar bütün xırda canlıları yeyir, adını heç bilmədiyim heyvanlar digər heyvanları çeynərkən ağızlarından qan dama-dama, qaçaraq gedir...

Sabahdan bəri heç unutmadığım orman, gözümün öündə vəhşi görünməkdəydi.

“Axşam qəzətdə oxudum, Rusiya ormanlarında qurdlar çoxalmış” – demişdi atam – gözünü televizordan çəkməyərək...

...Bir az öncə heç susmadan danışan bacım yorğan altında qıvrılaraq yatırıldı.

Anama bəlli etmədən bacımın üzündən öpdüm...

## Mən haraya getmişdim, əcaba?

Mən hər gecə toya gedirmiş kimi hazırlaşdım. Ayna qarşısında özümü bəzəyərək, nədənsə, gülümsədiyimə baxıb çəşirdim. Bəzən aynadan Marina Svetayeva çıxıb gəldi. Çox zaman da onun əynində özünə yaraşan uzun köynək olurdu. Xeyr, bu, əsla yuxu qabağı geyilən köynək deyil, bu onun yazı otağında şeir yazmadan öncə geydiyi köynəkdi.

Mən daha sonra Marinanın həmin köynəyi satdığı üçün əfv edə bilmədim. O acliqdan süstəlmiş oğlunun başı üzərində bir xeyli halsiz durduqdan sonra evində olan bütün əşyalarını satmaq üçün küçəyə çıxartmışdı. Beləcə sıxıcı, yorucu alıcının gözünə çarpan Marinanın həmin köynəyi bir parça çörək üçün qurban olmuşdu... Ən əcaibi bu, Marina o zaman da şeir yazmışdı. O zaman da şeir yazaraq şad olmuşdu...

Bu gecəyarısı mən onu sorğu-sual yağışına tutdum. O cavab vermədi, gözləri göyüzünə dikili qaldı...

Mən Svetayevanın baş əydiyini heç görməmişdim. Heç olmasa məni tenbeh edərkən bir az aşağıya ensəydi kaş... Öz üzərimdə çalışmadığım günlər o mənim al-əlvan köynəklərimə elə baxırdı... deyirdim, kaş ki nifrətinini gizlədə bilsəydi...

*Fevral, 1996-cı il*

\* \* \*

Mən hardayam, əcaba? Dünyanın harasında qərar tuturam? Başındamı və ya bəlli bir köşəsindəmi? Hardayam? Mənə baxmaqda olan bu ağaclar gerçəkdənmi ağacdı? Ağlaya bilirmi mənim kim... Urəyi acıdığı zaman bir şey yazarmı? Gecə yazıları yazmadığı üçün sabah gözünü açınca peşman olurmu heç?

\* \* \*

Şeirlərim çox boş. Mən indi bunları yazarkən çox yaxşı anlamaqdayam; oxuyunca tam hiss etməkdəyəm. — Beləy-kən dörd kitabımlın çap olunmasına çəşirəm. Nələr edirəm? Haraya gedirəm? Tanrıının göstərdiyi yolda necə dolanmaqdayam? Nələr qalır məndən geriyə? Nəsə qalırımı? Suallar şimşək kimi masamda “partlayır”, yaş dolu gözümü gizlətməkdəyəm. Gizlətməyi bilirəm hər halda...

Bu dəqiqə uyumaq üzrə olan ürəyimi diriltmək üçün qaçırəm. Kaş, bunu bacarmaq asan olsa! “Hər şey yazılmışdır” deyilən söz “Daha aşmaga digər heç bir şey yox” demək kimi bir şeydir... Bu söylənənlərə heç inanmiram.

Ozumü sağ əlimlə fırladıb atıram; kitablara dəyib döñürəm. Bəzən alnímda olan yamyaşıl ləkəni görüb sevinirəm. Bəzən saçlarımı yelləməkdə olan əli görüb çəşirəm...

### Çox yorgunu o...

Marina, mən öz üzərimdə işləməyi buraxmışdım. Yazdıqlarım da bir şeyə dəyməz, çox xəfiflər...

Bəli, gecələrin birində Pasternakla qarşılaşmışdım, təsadüfən.

Çox yorgunu o. Əlində Volkonskinin kitabı... Harasa tələsirdi... Bilirəm, o, belə tələsik evə yox, şeirə gedirdi. Bu dünyada var olduğumu bildirmək üçün ona salam verdim. Qaçmaqda olan Pasternak anidən durdu. Məni görünçə bir az gülümsədi. Bir az sözsüz danışdıq. Ağaclar susdu. Bəlli bir müddətdə rüzgar əsməkdən, dünya yaşamaqdan durdu.

Pasternak getdi... Onunla mən də getdim. Kimsə bilmədi, kimsə fərq etmədi...

*Noyabr, 2003-cü il*

## İnsanlardan canım sıxlıır

Hər sabah pəncərədən bayıra baxarkən qarşı tərəfdəki evlərdə yavaş-yavaş işıqlar yanmağa başlar.

Yaşamaq üçün hərəkətə keçir insanlar. Bir az sonra evdən piçiltılara qaşiq, çəngəl səsləri də qarışır. Mən bir müdət pəncərə yanında qalıram. Onların evdən çıxmasını seyr etmək üçün beləcə tamaşa edirəm. Və nəhayət insanlar, evdən çıxıb yola düzülür. Hər şey qaydasındadır kimi görünür – özlərini bəzəməyi də yaxşıca bacarmışlar...

Onların tapdıqları, çıxdıqları eyni ev, eyni yol...

Marina, yaşamaq dedikləri budurmu?

Nə qədər düşünürəmsə ağlim kəsmir. Mənim həyat haqqındaki təsəvvürlərim yenə tam deyil...

Mən sıxlıram. İnsanlar məni sıxır...

*Noyabr, 2004-cü il*

\* \* \*

Harasa getmək istəyirəm...

Həyatımı yenidən başlamaq istəyirəm... Kimsə görməsin və görünməz bir yer olsun, gizlənərək öz üzərimdə çalışım. Hər an məni utandıran bilgisizliyimdən çox cana gəldim. Həyatda bayramlar o qədər çox ki, onlardan qaçaraq qurtulmanın heç imkanı yox, sanki. Qəh-qəhələr ataraq gülmək, çeşidli geyimlər, saçları müxtəlif cür boyamalar...

Ah, kaş ki bunlardan tez də qurtulsam, deyirəm.

Yoxsa bu gedişlə dəli olacam. Bəlkə də, çoxdan dəli olmuşam, xəbərim yoxdur...

\* \* \*

Məktəbə yeni getdiyim günlər idi...

Heç fərqiñə varmadan ayaqqabımı tərs geyinib məktəbə getmişdim. Və bunu sınıf yoldaşlarından biri ayaqlarına baxdığı an anlamışdı. Belə olduqda evdəkilər məni çox lağır qoyardı...

O zaman...

Sınıf yoldaşımın qəribə baxışlarından ayaqqabımı tərs geydiyimi fərq etdim, amma onun önündə səhvimi düzəltməyi uyğun bilmədim, qüruruma toxunacaqdı. Sınıf yoldaşımın başının nəyəsa qarışmasını, məndən daha uzağa getməsini gözlədim...

Bu gün də belə... – Mən öz həyatımın mənə xas olduğunu inanıram. Onu özümə uyğun olduğu formada “geymək” istəyirəm. O mənə yaraşır ya yaraşmır – kim nə deyirsə, desin, artıq bu mənim üçün ənəmlı deyil. Amma gerçəkdən bu işin sonunda görünən bəzi hadisələr də xoşuma gəlir...

Söyləyərkən az fərq edən Həyat və Xəyal mənim dün-yamda o qədər də ənəm daşımir. Xəyalda yaşamaq daha çox zövq verir. O üzdən bəzən mən ikisini qarışdırıram. İnsanlarla necə danışmaq, necə münasibət qurmaq gərək olduğunu bilmirəm, yalnız sərsəricəsinə şeirə doğru gedirəm...

### Şəhər və şairlər

Gəncliyimdən bəri şəhər və şairlər, orman, dəniz və ulduzlar haqqında xəyala dalmığı sevirdəm. Özəlliklə də şəhər və şairlər. Ya, nə qədər xoş sözlər! Ömrümün nə zamanın-dasa görüşmək istədiyim Xəyal bu!.. Xəyallarımı ancaq ölüm haqqındakı düşüncələr bərbad edə bilər...

*Fevral, 2000 - ci il*

### **Həyat və ölüm**

Mənim ağlamagım və gülümsəməm hamısı bunların arasında pərçimlənib duran xoşbəxt bir qız uşağına bənzəyir...

## Sancı

Mən insanlara baxarkən nədənsə onların cəsədlərini gözümün önünə gətirirəm, gözəl və çirkin olmaları haqqında xəyal qururam. Buna qonşu qadının ölümü səbəb olmuşdu. Həm ərinə, həm də uşaqlarına baxan zavallı qadınla üç gün öncə bir yönü bağ, ikinci tərəfi bizim evə gedən yol ortasında təqribən yarım saat danışmışdıq. O zaman mənə mələk kimi saf görünən bu qadın üç gün sonra ələcək deyərdilərsə, heç inanmazdım. Bəli, onun ölümü haqqındakı xəbər qulagini dəlib keçmişdi. Bilmirəm, necə olmuşdu, ona yaxın olmuşdum; anam kimi sevdiyim qonşu qadınla vidalaşmaq üçün tələsdim. Amma onun evinə ikinci dəfə gedirdim. İki il öncə bir müşkülüm düşdüyü zaman məni inadla evin yan tərəfindəki otağa aparmış və tələsə-tələsə bir qonaq kimi məndən ötrü nələrsə etməyə çalışmışdı. Bu gün isə mən onun ağarmış cəsədi önündə duraraq nədənsə, gözümün yaşını heç saxlaya bilmirdim. Bu halim özümə də qəribə gəlirdi. Çünkü mən həyatımda çox cəsədlərə rast gəlmışdım. Nənəm, babam, əmim, çoxqatlı evdə oturan dörd-beş qonşum və digərləri...

Hər dəfə həyatın bu dəhşətli oyunu qarşısında canım sıxılsa da, mənim bu işə heç bir marağım yox kimi öz ölümün haqqında düşünməkdən o tərəfə keçmirdi. Hətta, bir dəfə, böyük xalam öz qızını döyərək, "ağlama, adamlar lağ'a qoyacaq" deyəndə, bu tənbehin qızından çox mənə aid olduğunu anladım...

Bəli, uzun müddət öncə evində qonaq olduğum xanımla daha öncəki münasibətimizi düşünərək indi dəhşətə qapıldım. Çünkü, o mənim bu dünyada içdən səhbət qura biləcəyim yegana səmimi xanım idi. Mən bu dəfə onun evində

sanki sancıya yaxalanmış biri kimi hiss etdim özümü. Çünkü xəyalımı anındaca oxuya bilən bir xanımıydı o... Nəhayət, mənim xəyallarım onun cəsədinə vurularaq “partladı getdi”... Çünkü o, mənim gözümün önünə gətirə bildiyim cəsədlər arasındakı ən xoş biriydi...

## Borc

Mənim gəncliyimi geri ver, Həyat! Alacağımı istəyirəm qapın öündə. Sən isə nədənsə, sanki məni eşitmirsən. O zaman mən Səndən öyrəndiyim adətə uyğun davranacağam, inadına uzun zaman qapı öündə dayanacağam – Sənin çıxməni gözləyəcəyəm. Neco olsa, çıxacaqsan, məni getmiş zənn edərək, mütləq çıxacaqsan, elə deyilmi?..

O zaman mən sənin ayaqlarına sarılıram. Ağlayaraq yalvararam: Kimliyimi geri ver, Həyat! Fəqət, sən heç bir şey soruşma... “Sən də aldiğın borcları geri ver” – demə. Gerçəkdən mənim aldıqlarımın yanında səninki bir şey deyil... Onları əsla, soruşma..! Onlara toxunma..! Əlbəttə, mənim uşaqlarımın yanında gəncliyim bir şey deyil...

...Həyat, məni əfv et. Beləcə, titrəməkdə olan əllərim haqqı, gün keçdikcə narsuzlanmaqdə olan gözlərim haqqı, məni əfv et..! Mən səndən heç bir şey soruşmadım, sən də soruşma..!

\* \* \*

Bir gün otağıma Eluca gəldi... Çox yaxından tanış dostlar kimi göründük! Yanında tərcüməçi də vardı... Dil bildiyim üçün tərcüməciyə iş qalmamışdı. O içəri girərkən yanında rüzgarları vardı... yaqmurları küçədə gözlədi. Mən belə bir durumda nə etməyi çox yaxşı bilirəm, belə insanlarla tez anlaşırıam. O xəstə idi, evə apardım. Bizim rüzgarlarımız görüşdü... yaqmurlarımız ağlayaraq görüşdü. Ağacalar onu xəzəlləri ilə qarşılıdı, amma çəşmadım. Mən “onu” oxumamışdım, amma çox yaxşı bilirdim... Mənim heyrətim çoxdan tanışdır onunla. Həyəcanılarım onun görüşünə gedirdi. O, çox istedadlı idi. Mən onun istedadı önündə uşağa dönmüşdüm. Çox məmənun idim nədənsə... ikinci mərtəbədəki otağına uçaraq girib-çıxırdım sanki... Vidalaşma zamanı gəlincə, getdi; amma onun qaldığı otaqda Eluca hələ də yaşayırıdı... Bəzən pəncərəsinə baxıram. O pərdənin arxasında gizlənir... mən gülümsəyirəm! Danışmırıq. Onun hər sözü üsyan! Onun hər sözü məhəbbət! Bu gün çapa verməyə tələsdiyiin kitabı da əslində uşaqlar haqqında yazılmışdır, amma fəlsəfə ilə böyük'lərə də çox şey vəd edir. Təbrik edirəm, Eluca xanım! Artıq xoş gəldin qəlblərimizə!

\* \* \*

Nə yazırımsa hamısı Sənin üçündür. Ürəyimin döyüntüsündən ta kirpiklərimin tərpənməsinə qədər Sənə aiddir! Səni sevirəm..! Başımı çevirib haraya baxaramsa ancaq Sən varsan, dörd tərəfim də Sənilə tam...

Tanrım məni nədən belə yaratdı?! Səni düşünərkən ürəyim sanki dayanacaq kimi olur... nəfəs almaq çətinləşir... Hər yanım eşq! Kiməsə açıqlanaramsa da, içimdə Sevgi qor kimi çizildiyib yanmağa başlar... Bəzən çox istəyirəm, kimi isə heç bəyənməyim... Amma bunu bacarmırıam, hamisini Sən yaratmış olursan yenə də...

## Dünya bir qapı olsaydı...

O zaman Sən girdin içəri. Yağmurlar girsə Səninlə! Gök girsə ulduzları ilə ardından Ayı sürükləyib. Rüzgar gözləsə, qapı onundə girməkdə olanların ardından içəri girmək istəyərək... Dünya bir qapı ola... Onun açarları ancaq səndə olaydı! Sən qapiya gəlib cibindən açarları axtarakən rüzgar ayaqqabına özünü ata və Səninlə içəriyə girməyə izn istəyə! Yağmur göz yaşlarını gizlədəmməyə səndən! Quşlar ağacların təpəsinə çıxıb belə göz ata... Ciyninə ulduzları qaldırıb, boynuna Ayın ayaqlarını atmış Gök dura sənin arındıda...

Qapını açarkən o dəqiqli Nur oynaya dəhlizdə! Hər atdigın addımdan çıçəklər böyüyə. Şeirlər rəqs edə... ikimiz sevdiyimiz şair-yazarların portretləri asılı duran otaqdan mən çıxıb gələm... Uzümdəki təbəssüm Sözə döñə... Söz isə ikimizə! Marina, Mən Səni belə qarşılayam... Qəhvə içərək hər şeyi unudaq, şeiri də unudaq həminin gün...

Biz eyni gün gözlərimizi oxuyaq! Məst olaq bir-birimizin heyrətlərindən, həyəcanlarımızdan... dünya ancaq bir qapı ola... Ondan ancaq Sən içəri girsən! O qapı mən olam, Marina!

*Avqust, 1993-cü il*

## Canım böyüyürdü təkrar

Mən eyni Sözə bənd olub dururdum... Mən eyni Sözlə yaşayır, eyni Sözlə nəfəs alırdım! Məni eyni Sözdən ayrıb, eyni Sözdən məhrum etdin... Sənin bu qədər qəddar olduğunu anladım yalnız bu gün! Bu gün Səni tanmış oldum! Belə baxaq, mən necə yaşayacağam indi eyni Sözlərsiz! Mən rüzgarlara piçildiyəram sənin ismini söyləyib... Yağmurların alınından öpərdim eyni Sözlə. Yıxılaramsa məni qaldırar eyni Söz. Yıxılmama əngəl olurdu eyni Söz! Gecəyarısı yuxudan qaldırırdı o Söz! İbadətdə yanılıramsa da, eyni Söz üzündəndir! Tez, eyni Sözü yiyəsinə yetişdirdəm, deyirdim... tələsirdim! Ta sənə soyləyincə canım özümdə olmazdı, boğazında tixanıb dururdu. Artıq ələcəyəm deyə düşünürdüm, amma ölmürdüm. Eyni Sözü söylərkən, o an canım böyüyürdü torpaqdan təkrar. Quşa dönürdüm – ölməyəcək quşa..! Bilirsənmi. Sən nə etdin bu gün? Sən rədd etdiyin o Sözlə birlikdə torpağa basdırın məni. İndi torpaqdan Sözlər böyüməsinə qədər əlvida, Canım!

Sentyabr, 1999-cu il

\* \* \*

Rüzgar saçlarını dağdırıb bağçama girdiyi zaman mən xəyallarında tək qalıb çay içirdim. O düz, mən neçə il öncə sevdiyim, indi büsbüütün unutduğum ətirli çiçəyin budağına yaxınlaşışib, ayaqlarını çarpezlaşdıraraq mənə baxışlarını dikib qaldı. Amma mən yeni dəmlənmış, buxarı hələ də havada dönüb şəkillər "çəkməkdə" olan çayımı onun üzərinə atmaq istədim. Acımaqdaydım ona. Budaqları sanki qurumuş qırmızı ətirli çiçəyə tam toxunum deyərkən, mən buna zorla dözdürdüm. Əgər toxunursa, canımın bədənim tərk edəcəyi bəlliyydi. Gözüm dizim üzərindəki Bulqakovun kitabına baxırdısa da, bütün xəyalım qurumuş ayaqlarda idi... İki səhifə oxudum və ona təkrar baxdım. O sallanaraq məni izləməyə davam edirdi. Sonra yenə oxumağa çalışarkən, harda qaldığımı tapa bilmədiyimdən anlamadım ki, bəy-nim artıq çalışır.

Rüzgar dərdi qova bilməz, ana! Rüzgarı müdafiə etmə-yə halim yoxdu, təbii, bir az səbr etsəm, o keçəcək görünür, amma içimdəki rüzgarı tutub saxlamağın heç imkanı olmadığını düşünərkən, nəfəsim boğazima tixanırdı...

Rüzgarın qurumuş ayaqlarını da sevirəm... Məni qına-mayıñ, qınamayıñ məni!

*Mart, 2000-ci il*

## Gecikə bilərəm...

Adımı söyleyib çağırığın o gündən sonra mən xeyallarımdan da utanmirdim artıq. Səni itirdim!.. Xeyr, mən səni təkrar yaratdım. Sən daha dəqiqləşdin! Mən səni artıq hər yerdə tapıram! Sən tam mənim oldun! Mənimki olmağınla öyünürəm! Neçə il öncə mən özümdən ayrıldım. Və özümdən ayrılib səni tapdım. Gedərkən birisinə söylemək istəyi ilə ətrafıma çəşqin-çəşqin baxdığını xatırlayıram, amma kimsə yoxdur. Hər kəs öz işində-güçündəydi... İndi də haraya getməkdə olduğumu söylemək üçün adam tapa bilmirəm. Hətta əlimdəki açarları alacaq adam yoxdu. Sabah çığırda bilərlər... Mən ancaq özümü düşünmürəm...

Mən uşaqqən evimizin qapısı önünde kiçik bir ağac vardı, biz açarları daim onun budaqlarının arasında gizlədirdik. Bir gün qardaşım qapını bağlamış və açarları haraya qoyacağını bilmədən (bəlkə, ağaca boyu çatmadığı üçün) bir daşın altında "gizlətmış" və bir parça kağıza "açarlar daşın altında" yazaraq, qapiya yapışdırmış və məktəbə getmişdi. (Qardaşım yazmayı yeni öyrənmişdi, o üzdən yazmağa çox həvəsliydi. Ara-sıra onun əyri hərflərlə yazdığını sözləri xatırlayınca, üzümə gülüş qonur).

İndi mən də qardaşım kimi edimmi, əcaba? – deyib düşünürəm. Zaman az qalıb, tələsirəm, zətən! Yoxsa açarları buraxacaq adam buluncaya qədər gec qala bilərəm...

## Artıq mən sərbəstəm!

Məndəki eşq o qədər güclü idi ki... Cüssəm kiçik olmaqla birlikdə ürəyim də eşqi daşimağa zəif sayılırdı. Səni əllərimin çatacağı yerdən axtardım, halbuki yoxluğunu, çox uzaqlarda olduğunu, hətta, xeyallarına da gəlməyəcəyini bilirdim. Özəlliklə, səni görmək istədiyim zaman özümü başqa şeylərlə ovuda bilməzdəm. Şeir yazaraq da, özümə təskinlik verə bilməzdəm. Sən məni mənim kimi sevirsən deyə, düşünürdüm çünki. Artıq mənim üçün gündüz ilə gecənin fərqi qalmadığı kimi, Sənə də mənim uzaq və ya yaxınlığım fərq etməz, deyə biliram.

Üstəlik, eşqimin zahiri çox zəngindi, heç bir zaman bitməyəcək kimidi..! Amma onun hörümçək yuvası kimi hər kəsə bəlli olduğundan xəbərim yoxdu. Bu gün necə oldusa da, göz bəbəklərimdə əks olunan göyüünü silərək, bayırda çıxdım. Məni çox gozləmiş hava üzümdən hərarətlə öpməyə başladı. O zaman mən anladım ki, artıq sərbəstəm...

*Mart, 2000-ci il*

## Sevgi və saygı virusu lazımlı!

Mən dünyanın çox böyük olduğunu düşünürdüm. Mən bildiyim dünyanın Göyüzü o qədər böyükdü ki, ona baxmaq da qorxuncdu...

Faciə bütün insaniyyəti bir yerə topladı. Bu gün görürəm ki, qəpiyin bir küncünə sığacaq Dünyamız var! Biz onun qarşısında bir şey deyilik! Amma yenə bunu anlayıram ki, ürəyimizdə olünü dirildə biləcək mərhəmətimiz, həm də bu gün yaşayıb durmağımız və çevrəmizdəkilər, uzaqdakı yaxınlarımız üçün lazım olan Sevgi və Saygıımız var. Günsəzə nə qədər çox ehtiyacımız varsa, bir-birimizə olan Sevgi və Sayğı da o qədər önəmlidir. Mənim saygılı, dəyərli dostlarım – bütün dünya şair və yazarları! Bu gün Sizi sevgi və sayğını, insaniyyəti qoruma və planetin təhlükəsizliyi uğrunda 2-3 səhifə həcmində də olsa, bir əsər yazmağa çağırıram!

Şair və ya yaziçi olaraq bütün kainatı qoruya biləcəyimizi, sevgi və saygıya heç bir zaman, hər hansı bir virus bulaşmayacağını təsdiqləməyimiz lazımlı! Biz bütün insaniyyəti gözləri yaşsız görmək istədiyimizi yazılmızda nümayiş etdirməliyik!  
Sizləri qəlbən sevirəm!

*Mart, 2020-ci il*

## Həyat öz işini görsün!

Mən bu gənkü özümü Sənin xəyalına ithaf etdim, Dəniz! Məni eşidirsənmi? Bu gün bütünlükə səninəm! Başqa bir şey etmək niyyətim yoxdur, hər şeydən əl çəkdir. Bu gün ancaq səni düşünmək istəyirəm. Həyat öz işinə baxsun! Səni son gördüğüm o gündən sonra nə qədər aylar, günlər, saatlar və dəqiqləri yaşamışam, əcaba? Yaşadımmı, əslində?.. Yollar aranıza iz buraxdı - yalın ayaq yollarda qaldım uzun sürə. Yorulduğumu xatırlayıramsa da, amma usandığım əsla olmadı. Hava yoxdu... Gözlərimin tam dibində yaşlara dönen, xeyr, xeyr, dönməyən fəryad vardı!.. Ağzım qan dadını hiss etmirdi belə... Amma dişlərim qıçıldadığı zamanı anladım ki, diriyəm! Anidən sağ və sol yönündə yırğalanmaqdə olan əllərimə baxdım. Onlar məndən də acı durumdaydı... Beləcə... dünən deyildimi, iki əlimin göyüzü nü qucaqlayıb məni utandırdığı?.. Sənin önündə utanma-maq üçün gözlərimi yan tərəfə çevirməmişdimmi? Sən gör-məz kimi davrandın, Dəniz! İkimiz uzaqdan-uzaga danişmişdiq, amma səssiz! Söhbətimiz bitmək bilmirdi. Sən öz dilində göylər haqqında danişirdin, ulduzları öyürdün, rüzzgarları qovduğunu anladırdın, bilirom, amma vidalaşarkən dalgalı gözlərin çox islandığını dəqiqlik xatırlayıram. Mən o zaman sərsəm buludlar və yaqmurlar haqqında danışmaq-daydım... nəfəsimi içimə çəkdir. Sən həyatıma daha onca heç gəlməmişdin, Dəniz! Mən də səni o qədər yaxşı tanı-mırdım. Bəlkə, bilməzlik birləşdirmişdi bizi? Amma eyni gün doğulmuş əkizlərdən də daha yaxın olduq. Bu sevgi deyildi, bəlkə, sevgidən min kərə daha yüksək bir şey idi. And içirəm, üzərində sırfıra kimi dönməkdə olan quşlara çevrilməyə belə hazır idim... İndi səni düşünürkən gözlə-

rimdən axan yaşlara dayanmaq çox çətin gəlirdi. Çünkü sənin həsrətini çox çekmişdim! Bu gün özümü sənə bağışlar-kən, sənin həsrətini çox çekdiyimi anlayaraq, dərindən nəfəs almağa başladım. Amma hava daş, dünya qaranlıqdı... lakin bu qaranlıq dibində sənin varlığın, yaşamaqda olduğun mənə təskinlik verir və sənin bu gününə, bu gündü özünə gəlirdim... Amma nə yazıq ki, mən çoxdan özümdə deyiləm!

*Oktyabr, 2003-cü il*

## Bir atəşli halımız varmış!

Heç eşitdinizmi, çox zəif insanlar haqqında “bir atəşli halı var” – deyərlər. Bu sözün mənasını indi anladım, çox zəifləmisiniz. Çox şeyi bilmədiyimizə görə həyatı xəfif sandıq! Lakin bu xəfifliyimizlə ağırlıq etdik həyata! Əslində, bir atəşli halımız varmış bir az gec anladığın bunu! Sözgəlişi, dünən çıxış üçün kimsəyə növbə vermirdik! Digərlərinin heç düşünmürdük! Ayaqlarımız altındakı yerə gözlərimiz altından baxırdıq! Bir gün ələcəyimizə inanmırıldıq...

Anlaşılan, dünya əslində çox kiçikmiş. Onda yaşamaqda olanların içində heç yad olun yox... Hər kəs bir-birinə qohum..! Haraya baxsanız, insanlar bir-birinə mərhəmət göstərir, qoruyur, şəfqətlə baxırıdı.

Bu gün dünyada olub bitənlər ovcumuzdakı damlada büsbütün əks olunmaqdadır!.. İndi nə edərik? Haraya gedərik, gedəcək yerimiz varmı, əcaba?

*Mart, 2020-ci il*

## Qorxu

Xəstə sözlər və xəstə duyğular xəstə adamlardan daha təhlükəli olur. Onların bulaşması daha asandır... yanından keçsən də, səni öz tuzağına atar, təfəkkürünü zəhərlər. Mən xəstə adamlardansa xəstə sözlər və xəstə duyğulardan daha çox qorxuram.

*İyun, 2020-ci il*

### Artıq bütün ömür boyu...

Mən bugün bütün gün səni düşünməməyi düşündüm.  
Sabah da bütün gün səni düşünməməyi düşünəcəyəm!  
Artıq, mən bütün ömür boyu səni düşünməməyi düşünərəm, deyəsən...

*İyun, 1990-cı il*

### Yaxşı, mən öz işimə baxım...

Mən artıq yazı maşınınə çevrilmişəm! Kiçik uşaqlar balaca hissəciklərdən cürəbəcürə evlər, şəhərlər quraşdırıldıqları kimi mən də hərflərdən düzəldərdim səni. Sənin necə olmağınızı istəyirəmsə, təkrar eləcə qururam. Səni getdikcə təkrar yaradarkən özüm yorulub usanmaqdayam, hər gün özüm bir az da azalmaqdayam, çox köhnə bir evə bənzəyirəm. Bəzən gecələr güzgüyə baxarkən özümü tanımırəm. Üzüm çox qəribə görünür! Mən şairdən daha çox inşaatçıya bənzəyirəm. Səni təkrar, zərrə-zərrə yüksəltməkdə olan inşaatçıya... Bu işin nə qədər əzab olduğunu bilsəydin... Bilsəydin, nə qədər dəhşətli dərəcədə əzab olduğunu..! Nə qədər acı olduğunu təsəvvür edə bilsəydin! Xeyr, sən bunu etməyə qadir deyilsən. Səndəki ürək çox zəifdi! Sən həyat çətinliklərdən keçərkən zərrələrə bölünmüssən. Mənçə, o zaman ürəyin də balacalaşmış, ruhun oləzimişdir... Dirçəlməyəcək qədər oləzmiş! Sən bunun fərqində deyilsən. Mən də sonra anladım, sonra gördüm. Gördüyüm zaman, gözlərimi yaxşıca qapadım və sevməyə davam etdim. İndi də hərflərlə oynamaqdayam, çevrəm sözlərlə dolu..! Səkkiz il yazmadığım günlərə görə Tanrı səksən ilin dərd və həsrəti ni də qatmış sanki. Bunun nə olduğunu bilsəydin... heç olmasa, təsəvvür edə bilsəydin. İndi yenə hərflərin içindəyəm, hey məşğulam. Kəlmənin karvanı sıralanmışdır – əllərində silah tutmuş əsgərlərə bənzəyir sanki... Mən bir şeyi dəqiq bilirom. Sənin inşaatını tikib bitirdiyim gün özüm oləcəm; amma mən buna da razıyam. Səni inşa edib quram, yetər. Sənin məndə nəfəs almaqda olduğunu hiss etməkdən və sanki uşağım kimi çevrəmdə dolaşdığını görməkdən başqa diləyim yoxdur.

Bəli, beləliklə, mən gedim öz işimə baxım...

*İyun, 1999-cu il*

### Yanımdan susaraq keç...

Mən çox rahatam! O qədər rahatam ki, yavaşdan yavaş dalgalanmaqdə olan ümməna bənzəyirəm. Ancaq içimə göz atmayın, necə axmaqdə olduğuma baxmayın! Məni qıraq-dan izləyin! Bəzən dalgaların qana döndüyüni görürsənə, yanımdan susaraq keç. – Geriyə baxmadan keç ki, ürəyimdəki üşyanlar baş qaldırmasın. O zaman mən öz etdiklərimə cavab verə bilmərəm! – Yer öz oxundan çıxa bilər. Bu dünya belə sarsılmaz sayılsa da, bəzən mənim ürəyimdən ulduz aradığını görünçə, fəryad etmək istəyirəm.

Bilmirəm başımı hara vurum, kimə yalvarım. Bir şey söyləyim, kimsəyə – heç kimə və heç bir zaman söyləmə, lütfən! Mən bu dünyada olmasam da, söyləmə, yoxsa, du-yaram... Doğrusu, mən də canımı zülm etdim. Ona o qədər zorluq çəkdirdim ki, hətta, qatil də düşməninə bu qədər əzab verməzdi.

Mən onu – canımı olmaya özüm məcbur etdim. Hələ daha çox yaşaya bilərdi... amma...

*Avqust, 2006-ci il*

### Nə sən bilirsən, nə də dünya biləcək

Sən kimsən, səni daha öncə görmüşdüm mü, əcaba? Nə üçün mənə zülm edirsən?! Söylərsənmi, uçarkən ölen quşu gördünmü heç? Görməmişənsə, indi mütləq görəcəksən, mən bundan şübhələnirəm! Bəli, uçaraq qanadlarına təslim olan quş mənəm! Əsla qorxma, sən onu heç görməyəcəksən. Ölərkən söylədiyi sənin ismin olacaq. Onun dilindəki son kalmənin dünyani titrətməsindən şübhələnirəm!

O zaman ağaclar yerə düşər, quşlar meyvələr kimi yerə enər, bunu bil. Onun canı bu dünyadan qopmuş, gözləri tək bir nöqtəyə çevrilincə (və tək bir damla yaş göz bəbəklərin-dən bayra atılıncı) hələ heç zaman görünməmiş bir hadisə meydana gələcək. – Bunu nə sən biləcəksən, nə də Dünya...

*Avqust, 1990-cı il*

### Ağrımayan başımı ağrıldın

Mən səni sevdiyim üçün günahkar deyiləm – belə yazmışdım son məktublarımın birində! Amma mənim sevdiyim üçün sən günahkarsan, canım, sən! Gözlədiyim, əzab çəkdiyim üçün milyon dəfə günahkarsan! Ağrımayan başımı ağrıldım, sevməyi öyrətdin və dəhşətli həsrətlə cəzalandırdın məni! Səni bağışlaya bilmərəm! Gözlərimdən damlayan hər yaş üçün o biri dünyada cavab verən lazım olarsa, o sən olacaqsan, bax, o dəm, məni çağır, dərhal yetişərəm! Əgər ayaqlarına özümü ataramsa, məni tutma, məni öz halıma burax, utanma! Çünkü mənim gözlərimdə qalan yaşlar var! Eşq var hələ sahibinə çatmayan...

*İyun, 1990-ci il*

## Kaş ki biz də inansayıdıq

Biz bu dünyaya sadəcə gəzib-dolaşmaq üçün gəlmədik..! Gecə və gündüzdən ibarət olan bu dünyani hər gün təkrar-təkrar görmək də o qədər maraqlı deyil. Bizim ideyalarımız var. Bizim gerçəkləşməsi şərt olan arzularımız var. Hər gün oyanaraq görməkdə olduğumuz yeni gün ancaq bizimcün yeni! İlk dəfə görməkdə olduğumuz üçün maraqlıdır bizə. Əslində, bu dünyani heç bir şey və ya heç kimimiz maraqlandırırmır. Biz olsaq da, olmasaq da, sözsüz ki, səhərlər açılacaq, yenə Günəş zərrin şəfəqlərini saçacaqdır. Özəlliklə, mən bütün varlığımı sevdiyim yağmuru düşüñünçə, gözümə yaş gəlir. Onu mənim kimi, bəli, mənim kimi sevən tapılmaz! Yağmur isə məni heç önəmsəməz... – o özüna güvənir. Onu məndən sonra da sevəcəklərinə, çox axtarılacağına əminliklə inanır. Kaş biz də inansayıdıq. Biz də sabahların birində, heç olmazsa yağmur kimi bu dünyaya geri dönməyimizə inansayıdıq, kaş...

May, 2020-ci il

## Tək bir günə gedərik

Hər şeyi unudub tək bir günə gedərik. Haraya deyirsən? Sənin istədiyin yerə. Nə deyirsən, yerə yox, göyə gedərik, bəlkə... Ya bəlkə, dənizə gedərik? – Xeyr, dənizə getməyək, ən yaxşısı. – Sən mənə həmin dənizçi uşağı xatırladarsan o zaman. Xeyr, xeyr mən sənə dənizçi uşaq haqqında danışmadım, sən məndən bunu eşitmədin heç. Sən eşitmədin. Əslində səni o uşaga bənzətməməyim lazımdı. Çünkü bizim çox gözəl xatırələrimizə həmin uşaq nədən girmiş olsun ki? Beləcə xatırla, amma əsəbləşmə. Mən sənə özüm yardımçı oluram. O gün dənizdən döñünçə səhər yeməyi hazırladıq, xatırlayırsanmı? Sonra otağa döndük. Beləcə hər şey ondan sonra başladı... Anidən sən əsəbləşməyə başladın. O qədər çox əsəbləşdin ki, mən sənə nələr olduğunu anlamayıb, çasdım. O zaman sən bütün aşyalarını toplamaga başladın. Mən həyatın bu görüntüsünü ilk dəfə görməkdə olduğum-çün dondurum qaldım. Bilmirdim nə edim. Nə deməyi də bilmirdim... ancaq atəş kimi yandığımı xatırlayıram. Başqa heç nəyi xatırlamıram. Bəli, sənin ogunki gözlərin də hələ xatırımdədir. Göz yaşlarım inci kimi tökülməyə başladığı zaman sanki möcüzə baş vermişdi...

Qanadlarım kiçilib ayaqlarımın altına düşdüyü zaman mən dünyani ilk dəfə gördüm. Sən belə təsəvvür et, əgər o həliqçi olmasaydı, kim buna cürət edərdi, elə deyilmi? Oldu, buyur, indi gedək. Hara olur olsun gedək. İstərsən məşyə gedək. Ancaq, ancaq hər hansı bir uyğun yer varmı, əcaba, bizim üçün? Əcaba, bizi gizləyəcək hər hansı bir çə-

tir varmı? Bəli, tapdım! Yuxuna gedərik, canım! Yuxuna gedərik! – Sən onu taparsan, elə deyilmi? Tək bir günə! Ancaq tək bir günə! Otuz il öncə gördüğün yuxuya gedərik...

*Oktyabr, 2003-cü il*

## Sözlərim işlanır

Mən sənə hər gün son məktubumu yazaram! Hər gün, hiss edirsənmi? "Bax, bu sonuncusudur!" – deyirəm hər dəfə. Və az zaman keçər-keçməz yenə göz yaşlarımla məktub yazmaga başlaram. Yazdığım sözlər işlanınca artıq hiss edirəm ki, gözlərim alacalanır. Mən kor olmaqdan deyil, daha çox səni görməməkdən qorxuram; amma ən pisi nədir bilirsənmi? – mən sənin kim olduğunu bilmirəm. Bütün qəlbim tək bir sözə dönmüşdür. Beləcə, eyni sözlərin adı sevgi deyil, bəlkə, sevgidən daha böyük, daha dəyərlidir. Gözümüzdən damlamaqda olan damlalara baxaraq göz yaşı olmadığını anlaram. Onlar sənin surətin, onlar sənin çeşitli geyimlərdəki surətlərin... Sənin şəklini necə və harada çəkmiş, əcaba, gözlərim? "Bunun nə önəmi var?" demək istəyirsən, yoxsa? Mən o şəklin bir gün göz yaşlarımla birlikdə ovcuma axıb düşəcəyinə inanıram. O zaman özünü ovcumda görüb qorxma, lütfən. Mənim məktublarımın heç bir zaman sənə yetişməyəcəyini də bilirəm; amma yenə də sənə məktub yazmağa davam edəcəyəm! Budur, yenə sənə məktub yazıram. İnşallah, bu ən sonuncusu olar...

*Aprel, 2002-ci il*

**Mənim hər şeyim var – səndən savayı...**

Ancaq sən yoxsan! Yoxsan, amma nə üçün gözümün  
önündən qeyb olmursan, hər yerdən ortaya çıxırsan? Nə  
üçün? Özəlliklə də, ibadət edərkən gözümə yaş olaraq do-  
lursan! İnsafın varmı sənin? Ayıb deyilmi?! – Heç olmasa,  
ibadət anından uzaq dur, lütfən! Ağladığımı görməsən ol-  
mazmı..?

## Həyatla anlaşaraq yaşamaqda olan ölümük..!

İnsan bütün hayatı boyu bir neçə dəfə olur. Və bir gündə deyil, illərcə yavaş-yavaş olur. Bu dünyadan yavaş-yavaş qeyb olur. Bu gözə çarpacaq hadisə olmadığı üçün gör-mürük, qeyb olmaqdə olduğumuzu hiss etmirik! Eyni gündə doğulub, eyni gündə ölenə bənzəyirik. Əslində, bizim hər günümüzdə ölüm var, hər günümüzdə hayatla anlaşaraq yaşamaqda olan ölüm var. Biz bəzən xəstə olduğumuz zaman onunla rastlaşırıq və çox şeyi ancaq o zaman anlarıq...

*İyun, 2020-ci il*

### Mən səndən getdim!

Mən səndən sənlə getdim. Xəbərin varmı?

Mənçə, xəbərin yoxdur... Bəli, bu, belədir.

Kədərlənməyəcəksən artıq...

Kədərlənəcəksənsə, daha onçə düşünməyin və bu dünyada manimla çox öncələr rastlaşmağın lazımdı. İndi bu vaxt-vədəsizliyin imanı yoxdur, səndən sənə səninlə gedirəm!

Məni əfv et!

Səndən getsəm də, səninlə sənə gedirəm!

Mən də daha onçə bilməmişdim, bu dünyada səninlə rastlaşmağım gərəkmiş... Məni də əfv et!..

*May, 1990-ci il*

### Mən səni qısqandım!

Sən məni kədərləndirdin... İki gün içərsində səndən  
duydugum ilk cümləydi bu. Ya, Tanrı, bu nə demək?

Mən səni kədərləndirmədim, mən səni qısqandım, amma sənə söyləmədim.

Özümdən də ağır eşq inadıyla baxdım, durdum. Bəlli bir qız haqqında danışığında gözlərin yandı... Mən isə alı-şib-yandım! Bu qədər ədalətsizliyə dayana bilmədim. Büttün dünyadan küsdüm! Titrəməyə başladım, titrəmələrim bütün ətrafa dağıldı. Ətrafımdakı hər şey mənə acıdı o gün. Hər halda mənə belə gəldi. Hər halda gerçəkdən də belə idi! Göz yaşlarını gizlədərək ağladım: göz yaşlarını, çəkdiyim acıları bəlli etmədən... – qürurum buna izn vermirdi. O gün ilk dəfə üzünü belə görmək istəmədim. İlk dəfə səninlə vidalaşmaq, hamidian və hər şeydən küsmək istədim.

*Aprel, 1990-ci il*

## Arzuları diri uşaqlarıq

*Mirzahidə*

Gecə cib telefonuma ismaric gələndə, saçlarının arasında Ayı gizlətməyə yetişməmişdim hələ. Mən uyumamışdım. Ürəyim bir az kənardan maraqla mənə baxdı. Mən ismaricini tələsmədən oxudum və qarışmış xəyallarım arasından rəsmini tapdım: arzuları diri uşaqlarıq. Sənin qismətin yatmaqdə olan toplum və yuxudan gözünü açmayan xarabalgın qarşısından çıxdı... Sənin çətinliklərin mənim addımı atmaq mümkün olmayan küçədən çıxıb məktəbə gedən uşaqlığımın yanında bir şey deyildi... O günləri üzərinə çanta atılmış ağır ürəklə məktəbə gedib-gələrkən, yolun bitməsini heç istəmirdim. Xəyallarım o qədər uzundu ki, yol bitsə də, onun iddiaları heç bitmirdi, harasa getmək istəyirdim, tam sənin kimi! Gedəcəyəmsə, bir dəfəlik gedəcəyəm – deyə, düşünürdüm! Nə yazıq ki, indi aradan çox illər keçmişsə də, amma bu belədir! – Harasa getmək istərəm... Amma indi mənim anladığım bir həqiqət var, Mirzahid. – Dunya tək bir yer və tək bir göydən ibarətdir! Gecə-gündüz durmadan hey fırlanır. Beləcə, bu iki şey nə qədər çox insanları qarşılıyır, nə qədər çox məxluqu yola salmışdır! Hamısı beləcə olmuşdur! Hədsiz çox ölkəyə getdim, çox yurd gəzdim, hər kəsə can marağı... Bizim gözlədiyimiz şey də yalnız bu! Əslində, bunun ehtirası! Səni öz balam kimi çox istəyirəm!

*Yanvar, 2020-ci il*

## *Şeirin Xasiyyəti, Xasiyyətin şeiri...*

Xasiyyət xanımın adını kim qoyub, nə üçün məhz Xasiyyət qoyub? – bunu bilmirəm, amma adın, hər bir düşünən insanın təleyinə təsirsiz ötüşmədiyini bilirəm (buna inanıram). Adlar təsadüf deyil. Adlar həmişə təvafuq olmaya bilər, bəlkə... lakin bu halda da ad günahkar deyil, adın energetikasına uyğun davranışa bilməyən addaşıyıcısidir günahkar – yəni ad adamı səfərbər eləməli yaxud adam daşıdığı adın məsuliyyətinə davranışmalıdır. Bəlkə də, bir çox sadə əməkçi insanda, ayrı-ayrı peşə sahiblərində ad və onu daşıyanın təzadı yaxud uyumluluğu bir o qədər də fərq edilməmiş ola bilər, lakin sohbət bir şairdən gedirəsə, gözlər üzərindədir, əlbət.

Xasiyyət xanım adını yaşamına, yaradıcılığına köçürmüş xasiyyətli şairdir. Çox şadam ki, əziz dostumun məhz bu özəlliyi Qənirə xanım və Afaq xanım tərafından də fərq edilib, onlar da bu məqama müçyyən qədər vurğu yapıb. Umidvaram, Xasiyyət Rüstəmin "Leyli ağaclar"ının oxucuları da onun şeirlərinin adı kimi olduğunu qəbul edəcək.

Xasiyyətli şeir necə olur? – O şeir xasiyyətlidir ki, o, bir ideya daşısın, söz yığını – necə deyərlər, "şeir yazmaq xatırına şeir" olmasın, məhz ürəkdən gəlmış, ürəklə yazılmış, ürəkli yazılmış şeir olsun, səmimi şeir olsun, şeir kimi şeir olsun, on əsası. Şeirin əzəli-əbədi mövzuları ilə, habelə sevilən tərz, üslub, poetexnologiyalar ilə yanaşı, sözün hər anlamında yenini axtarmaq, yenini bulmaq və yenil ifadə şöklü ilə seçilmək xasiyyətli şeirin səciyyəsidir. Uzun sözün qisası, Xasiyyət Rüstəmin yazdıqlarının mütləq çoxu məhz adı kimi şeirlərdir.

Əlbəttə, mübaligəyə varib, bütün şeirlərini, yaradıcılığını tamı-tamına xasiyyətli saya bilərəm, lakin buna nə öz könlüm qail olar, nə haqqında danışdığını saygıdəyər xanıməfəndinin kön-

lü... O, nə qədər xoşgörülü insan olsa da, sözün mübaliğosunu də anındaca sezər və haqlı olaraq, bununla barışmaz. – Əks təqdirdə, yaradıcılığının çıçəkləndiyi, yeni mövzular, yeni ulduzlar qazandığı bir vaxtda, biz Xasiyyət xanımı sanki bundan sonra yazmayacaq yaxud daha üstün əsərlər yaza bilməyəcək biri kimi təsvir etmiş olarıq. Adım kimi əminəm, o, öz adını şeirlərinə daha dərin işləyəcək, daha qanadlı yazacaq, daha parlaq Günsə olacaq! Günsə demişkən, ulduz demişkən, milli özbək şeirinin XX yüzilin önlərindəki ən parlaq Günsəsinin adı Çolpandır. Əgər mübaliğəyə varsam, qüsura baxmayın, bugünkü özbək qadın şeirinin parlayan ulduzu kimi dərəcələndirilən Xasiyyət Rüstəmə, çağdaş özbək qadın şeirinin Günsəsi demək keçir könlümdən. Könüldən gələn göyçək olar, deyirlər, eləsə, qəbulunuz ola... Əgər daha yüksək dərəcəyə layiq olanlar varsa (əlbəttə, var!) onlara da təşbeh, yaraşdırma bulunur, əlbət. Günsədən daha böyük kainat var, aləm var, bizim qalaktika var... var da var... Ancaq, mən məsələni bu yöndə qəlizləşdirmək istəməzdəm, əksinə, daha yumşaq müstəviyə keçirmək istərdim. Rəhmətlik Nazim Hikmət deyirdi: “*Kiçik bir bəxtəvarlıq istəyirəm, O qədər kiçik olsun ki, istəməsin kimsə məndən onu*”... Mənim tanıdigım Xasiyyət xanım məhz kiminsə gözü arasında qalmayan, kiməsə zərəri toxunmayan, kiminsə bədbəxtliyi üzərində qurulmamış bəxtəvarlıklarə aşınadır; onun şair şöhrəti, o şöhrətə baxışı da belədir.

Yaxşı xatırlayıram, onunla bu sətirlərin yazılılığından 11 il onçə İstanbulda, hava limanında qarşılaşmış, tanış olmuşduq. Böyük insan axınının içində, sanki illərin tanışı, doğması kimi, qeyri-ixtiyari bir-birimizə doğru addimlaşdığını xatırlayıram. Mən onun yaradıcılığı ilə tanış olduqca gördüm ki, bu doğmaliq onun ruhundan gəlir – insana, sənətə və necə deyərlər, doğmaliq özünə dogmaliqdır bu...

Bu doğmaliğı biz Xasiyyət xanımın baş redaktor olduğu qəzetdə Azərbaycan ədəbiyyatına ayrılan genişürəkli yerdə görü-

rük. Çox şadam ki, Azərbaycanda da özbək ədəbiyyatı yaxından öyrənilir, sevilir. Bu öyrənilmə həm xəlqi, həm də akademik səviyyədədir. Xasiyyət xanım və onun baş redaktoru olduğu qəzet çəgdaş özbək ədəbiyyatında önəmli hadisədir. Məsələn, onun "Qorxunc" şeirlər kitabını hələ 2010-cu ildə Bakıda nəşr edərkən, nə bu barədə bir istəyi olmuşdu, nə biz öz planımız barədə xəbər vermişdik... — Hər şey o qədər könülcə (konüllüçə), o qədər təbii axarda baş vermişdi... bir də baxdıq, özbək şairi Azərbaycan oxucusuna kitablı xitab edir... Budur, ikinci dəfə Xasiyyət Rüstəm yaradıcılığı Azərbaycan oxucusuna kitab şəklində təqdim edilir — yenə öz istəyimiz, öz könlümüzə... Mən, belə bir ərkin özünü alqışlayıram! Belə təmənnasız münasibətlər qardaş ədəbiyyatlar, qardaş qələmlər arasında ola bilər, necəki olur...

Xasiyyət Rüstəm kövrək, gözəl, istedadlı şairdir. — Azərbaycan dostu, türk dünyası aşığı, şeir-sənət sevdalısıdır... Nə yaxşı ki, o bu üstün gözəlliklərlə yanaşı, məhz şairdir — o gözəlliklərin həm vəsf edəni, həm də, özü gözəllik yaradıcısıdır... Şair necə deyirdi: "Hər şey gözəldi həyatda, Sən bu gözəlliyi anlayıb, duya bilsəydin..."

Xasiyyət Rüstəmin şeirlərini oxuyanlar ilk baxışda sanki pessimist olduğunu düşünə bilər — baxırsan tənhalıqdan, ayrılıqdan, kədərdən, qaranlıqdan, qorxudan yazır... Əslində isə o, qaranlıqda işiq gorən işiqli insandır; daha dəqiqi qaranlığın olmadığını, işiq düşməyən yerlərin mövcudluğunu bilən şairdir. Xasiyyət Rüstəm rəhmətlik Vaqif Səmədoğlu kimi "Millət, dövlət zirvəsindən insana enmək vaxtıdır" düşündüyündə də öz könlünün hökmündədir — könlü aparan yerə gedir... O, yalnızlıqda da, toplum içində də, insanın özünü, insanca yaşantıları təcalla etdirməyə çalışan xanıməfəndidir.

Onun öz yaradıcılıq kredosu var; onun qəlbində və qəzetində Azərbaycan var. Bu sözlər onundur: "Qəzetimizin hər səhifə-

sində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir”!

Xasiyyət xanım türk dünyasında, artıq dünyanın dörd tərəfində (Kolumbiya, ABŞ, Vyetnam, İspaniya, İngiltərə... əlbəttə, Türkiyə, Qazaxıstan və təbii, Azərbaycanda) tanınan bir imzadır. Hər keçən ildə bu siyahıya yeni coğrafiyalar, yeni iqlimlər və dəmədəniyyət iqlimləri əlavə ediləcəyinə şübhəm yoxdur.

Özbəkistanın dövlət bayrağı, özbək şairlərinin şeir-sənət bayrağı uca olsun!

Əkbər Qoşalı

## İÇLİK

Xasiyyət Rüstəm şeirinin yeni üsüqləri (Prof.Dr. Qənirov Paşayeva) .....	3
Ödəbiyyatla döyünən ürək (Samir Abbasov) .....	5
Şeir ətirli qadın ömrü (Afaq Şixli).....	9
<b>Şeirlər.....</b>	<b>17</b>
“Gündəlik”dən seçmələr .....	71
Şeirin Xasiyyəti, Xasiyyətin şeiri (Əkbər Qoşalı). ....	209

---

XASİYYƏT RÜSTƏM  
*LEYLİ AĞACLAR*

---

Formatı 60x84  $\frac{1}{16}$   
Hacmi 13,5 ç.v.  
Tirajı 300

